

[Testlər/0724#01#Y15#qiyabi 500/Baxış](#)**TEST: 0724#01#Y15#QIYABI 500**

Test	0724#01#Y15#qiyabi 500
Fənn	0724 -Xarici iqtisadi fəaliyyətin tənzimlənməsi
Təsviri	[Təsviri]
Müəllif	Administrator P.V.
Testlərin vaxtı	80 dəqiqə
Suala vaxt	0 Saniyə
Növ	İmtahan
Maksimal faiz	499
Keçid balı	169,66 (34 %)
Suallardan	499
Bölmələr	10
Bölmələri qarışdırmaq	☒
Köçürməyə qadağa	☒
Ancaq irəli	☐
Son variant	☐

BÖLMƏ: 01

Ad	01
Suallardan	50
Maksimal faiz	50
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	5 %

Sual: Xarici iqtisadi əlaqələrin əsasında nə dayanır? (Çəki: 1)

- ☐ istehsalın beynəlmiləlləşməsi
- ☒ beynəlxalq əmək bölgüsü
- ☐ TMK-ların fəaliyyətinin genişlənməsi
- ☐ iqtisadiyyatın qloballaşması
- ☐ ölkələrin iqtisadi asılılığının güclənməsi

Sual: Aşağıdakılardan hansı XİF-in formalarına aid deyil? (Çəki: 1)

- ☐ sosial –mədəni xidmətlərin göstərilməsi

- ☐ xarici investisiya əməkdaşlığı
 - ☐ kompensasiya əsasında ticarət
 - ☐ nəqliyyat xidmətlərinin göstərilməsi
 - ☒ hərbi –siyasi əməkdaşlıq
-

Sual: Aşağıdakılardan hansı XİF-in funksiyalarına aiddir? (Çəki: 1)

- ☐ malların istehsal xərclərinin azaldılması
 - ☐ beynəlxalq əmək bölgüsünün dərinləşməsi
 - ☒ beynəlxalq pul dövriyyəsinin təşkili
 - ☐ beynəlxalq maliyyə - kredit münasibətlərinin inkişafı
 - ☐ istehsalın beynəlmiləlləşməsi
-

Sual: XİF-in inkişafının əsas amillərindən biridir: (Çəki: 1)

- ☐ əmək miqrasiyasının miqyasının genişlənməsi imkanı
 - ☐ iqtisadi integrasiyanın dərinləşməsinin təmin edilməsi imkanı
 - ☐ istehsalın beynəlmiləlləşməsi hesabına maya dəyərinin aşağı salınması imkanı
 - ☒ xarici ticarət əməliyyatları hesabına gəlir normalarının artırılması imkanı
 - ☐ dünya iqtisadiyyatının qloballaşmasının sürətlənməsi imkanı
-

Sual: XİF-in inkişaf amillərinə aid deyil: (Çəki: 1)

- ☐ ölkənin coğrafi şəraiti
 - ☒ ölkədə ucuz işçi qüvvəsinin çoxluğu
 - ☐ siyasi münasibətlərin xarakteri
 - ☐ ölkələrin iqtisadi inkişafında qeyri bərabərlik
 - ☐ elmi-texniki inkişaf səviyyəsindəki fərq
-

Sual: XİF-in inkişafının dünya iqtisadiyyatına təsirlərinə aid deyil: (Çəki: 1)

- ☒ istehsal amillərinin ölkələr arasında yenidən bölüşdürülməsi
 - ☐ bazar iqtisadiyyatı quran ölkələrin sayının artması
 - ☐ ictimai əməyin nəticələri ilə rəşional mübadilə
 - ☐ transmilli şirkətlərin uğurlu fəaliyyəti
 - ☐ siyasi, elmi, mədəni ,iqtisadi əlaqələrin möhkəmlənməsi
-

Sual: Aşağıdakı iqtisadçılardan hansı XİF-in dövlət tənziqlənməsini qəbul etmirdi? (Çəki: 1)

- ☐ Monkretyen
 - ☐ M.Porter
 - ☐ E.Hekşer
 - ☐ C.M. Keynes
 - ☒ D.Rikardo
-

Sual: Dövlətin XİF-in tənziqlənməsində rolunu nəzəri cəhətdən əsaslandırır: (Çəki: 1)

- ☐ A.Smit

- ☐ T.Men
 - ☐ D.Rikardo
 - ☐ K.Marks
 - ☒ C.M.Keyns
-

Sual: XİF-in tənzimlənməsinin məqsədlərinə aid deyil: (Çəki: 1)

- ☐ XİΘ-dən bazar iqtisadiyyatının yaradılması üçün istifadə olunması
 - ☐ milli məhsulların keyfiyyətinin yüksəldilməsi
 - ☐ milli iqtisadi maraqların müdafiə olunması
 - ☒ milli istehsalçılar üçün məhsulun maya dəyərini aşağı salmağa imkan yaradılması
 - ☐ yerli sahibkarların dünya bazarına çıxışına şərait yaradılması
-

Sual: XİFT-nin vəzifələrinə aid deyil : (Çəki: 1)

- ☐ ölkənin geoiqtisadi məkanda rəqabətqabiliyyətli mövqeyinin təmin edilməsi
 - ☐ ölkənin xarici iqtisadi siyasətinin prinsiplərinin müəyyən olunması
 - ☐ XİFT vasitələrinin işlənməsi zamanı iqtisadi təhlükəsizliyin nəzərə alınması
 - ☒ ölkənin geoiqtisadi strategiyasının əlverişli istiqamətlərinin müəyyən edilməsi
 - ☐ daxili bazarın xarici rəqabətin zərərli təsirindən müdafiə olunması
-

Sual: XİFT-nin vəzifələrinə aiddir: (Çəki: 1)

- ☐ ölkəyə mallar gətirilərkən onların yüksək keyfiyyətinin təmin olunması
 - ☒ ölkənin iqtisadi inkişafında geoiqtisadi amillərin effektiv təsirinin təmin edilməsi
 - ☐ ölkədə xarici və yerli investorların fəaliyyətinin əlaqələndirilməsi
 - ☐ investisiya layihələrinin hazırlanması və həyata keçirilməsi üçün əlverişli şərait yaradılması
 - ☐ xarici ticarət sahəsində AR-na qarşı ayrı seçkilik siyasətinin aparılmasına yol verilməməsi
-

Sual: XİFT-nin prinsiplərinə aid deyil: (Çəki: 1)

- ☒ əlverişli şərait rejimi və milli rejimin tətbiqi prinsipi
 - ☐ XİF-in tənzimlənməsi metodlarının tətbiqinin obyektivliyi və əsaslılığı prinsipi
 - ☐ XİF iştirakçılarının hüquq, azadlıq və qanuni maraqlarının müdafiəsi hüququnun təmin edilməsi prinsipi
 - ☐ XİF- in tənzimlənməsi üzrə tədbirlərinin tətbiqində aşkarlıq prinsipi
 - ☐ Dövlətin gömrük ərazisi və gömrük siyasətinin vahidliyi prinsipi
-

Sual: XİFT-nin prinsiplərinə aiddir: (Çəki: 1)

- ☐ XİF iştirakçıları üçün dünya bazarına çıxmaq üçün əlverişli şəraitin yaradılması prinsipi
 - ☒ XİF iştirakçılarının hüquq və azadlıqlarının müdafiəsi hüququnun təmin edilməsi prinsipi
 - ☐ XİF iştirakçılarına maksimum gəlir götürülməsinin təmin edilməsi prinsipi
 - ☐ XİF iştirakçılarının ədalətsiz rəqabətdən müdafiəsi prinsipi
 - ☐ XİF iştirakçılarına zəruri informasiya və texniki yardım göstərilməsi prinsipi
-

Sual: XİS –in neçə əsas istiqaməti vardır? (Çəki: 1)

- ☐ 2
 - ☒ 3
 - ☐ 4
 - ☐ 5
 - ☐ 7
-

Sual: Aşağıdakılardan hansı XİF-in inkişafının dünya iqtisadiyyatına təsirlərinə aid deyil? (Çəki: 1)

- ☐ açıq iqtisadiyyatlı ölkələrdə ictimai əməyə qənaət
 - ☐ valyutalarının tam dönərliyini təmin etmiş ölkələrin sayının artması
 - ☒ ölkələrin maliyyə sisteminin dayanıqlılığının artması
 - ☐ ictimai əməyin nəticələri ilə intensiv və rəşional mübadilə
 - ☐ Transmilli şirkətlərin uğurlu fəaliyyəti
-

Sual: XİF-in funksiyaları hansılardır ? a) təbii resurslar və ictimai əməyin nəticələri ilə mübadilənin təşkili və ona xidmət göstərilməsi, b) resursların ölkələr arasında yenidən bölüşdürülməsi, c) ölkələrdə xammal və yarımfabrikatların çatışmazlığının aradan qaldırılması, d) məhsulların istehlak dəyərinin beynəlxalq səviyyədə təsbit olunması, e) beynəlxalq pul dövriyyəsinin təşkili. (Çəki: 1)

- ☐ a), b), c)
 - ☐ c), d), e)
 - ☐ a), c), e)
 - ☐ b), d), e)
 - ☒ a), e), d)
-

Sual: Aşağıdakılardan hansı XİFT-nin məqsədlərinə aiddir: (Çəki: 1)

- ☐ ölkəyə idxalın əmtəə strukturunun rəşionalaşdırılması
 - ☐ ölkə ərazisində idxal və ixracın, valyuta gəlirləri ilə xərclərinin rəşional nisbətində saxlanması
 - ☐ ölkədə malların istehsalı və istehlakının strukturunda mütərəqqi dəyişikliklər üçün şərait yaradılması
 - ☒ xarici iqtisadi əlaqələrdən Azərbaycanda inkişaf etmiş bazar iqtisadiyyatının yaradılması üçün istifadə olunması
 - ☐ ölkənin dünya iqtisadiyyatına effektiv inteqrasiyası üçün əlverişli şəraitin yaradılması
-

Sual: Aşağıdakılardan hansı XİFT-nin vəzifələrinə aid deyil? (Çəki: 1)

- ☒ ölkənin geoiqtisadi strategiyasının əsas istiqamətlərinin müəyyən edilməsi
 - ☐ xarici iqtisadi fəaliyyət həyata keçirilərkən milli maraqların müdafiəsinin təmin edilməsi
 - ☐ ölkənin xarici ticarətinin strukturunda mütərəqqi dəyişikliklərin təmin edilməsi
 - ☐ ölkənin iqtisadi inkişafında geoiqtisadi amillərin effektiv təsirinə təmin edilməsi
 - ☐ ölkənin geoiqtisadi potensialından səmərəli istifadə üçün şərait yaradılması
-

Sual: XİF reqlamentləşdirən konvensiya və sazişlərin növlərinə aid deyil: (Çəki: 1)

- ☐ ikitərəfli dövlətlərarası sazişlər
 - ☐ beynəlxalq alqı- satqı müqavilələrinin bağlanması və icra olunmasının unifikasiya olunmuş qaydaları
 - ☒ ölkələr arasında siyasi əməkdaşlıq haqda sazişlər
 - ☐ bağlanan sövdələşmələrin konkret növü üzrə konvensiyalar
 - ☐ XİF-in ayrı-ayrı aspektlərinin tənzimlənməsinin unifikasiya olunmuş norma və qaydaları
-

Sual: XİF-in dövlət proqramlaşdırılmasının yerinə yetirdiyi vəzifələrə aid deyil: (Çəki: 1)

- ☐ XİF sferasında qanunvericiliyin təkmilləşdirilməsinə yardım edir
 - ☐ ixrac məhsullarının sertifikatlandırılmasının təkmilləşdirilməsini təmin edir
 - ☐ ölkə ixracçıların məhsullarının xarici bazarlara yeridilməsinə yardım göstərir
 - ☐ xarici ölkələrdə ölkə ixracı üçün əlverişli şərait yaradılmasını təmin edir
 - ☒ ölkə ixracçıların məhsullarına xaricdə milli rejim təqdim olunmasına şərait yaradır
-

Sual: Birbaşa XİF-ə aid olmayan dövlət proqramlarının yerinə yetirdiyi funksiyalara aid deyil: (Çəki: 1)

- ☐ ölkənin elmi –texniki potensialından daha səmərəli istifadə olunmasına
 - ☐ ölkədə idxaləvəzləyici istehsalın təşkilinə
 - ☐ müasir bazar infrastrukturunun yaradılmasına
 - ☒ ixracın strukturunda mütləq dəyişikliklərə nail olunmasına
 - ☐ regionlara investisiya axınlarının təmin edilməsinə şərait yaradır
-

Sual: AR-nın ümumi və xüsusi kompetensiyalı orqanlarına aid deyil: (Çəki: 1)

- ☐ AR Milli Məclisi
 - ☒ AR- Xarici iqtisadi Əlaqələr Nazirliyi
 - ☐ AR- Nazirlər Kabineti
 - ☐ AR Dövlət Gömrük Komitəsi
 - ☐ AR –nın Vergilər Nazirliyi
-

Sual: AR-nın Milli Məclisinin səlahiyyətlərinə aid deyil: (Çəki: 1)

- ☐ gömrük işi haqda qanunlar qəbul etmək
 - ☒ beynəlxalq ticarət üzrə müqavilələr bağlamaq
 - ☐ xarici ticarətin tənzimlənməsi haqda qanunlar qəbul etmək
 - ☐ beynəlxalq müqavilələri təsdiq etmək
 - ☐ vergilər haqda normativ – hüquqi aktlar qəbul etmək
-

Sual: AR Prezidentinin səlahiyyətlərinə aid deyil: (Çəki: 1)

- ☐ hökumətlərarası, beynəlxalq müqavilələr bağlayır
- ☐ baş naziri təyin edir
- ☐ ümumi məsələlər üzrə fərmanlar imzalayır
- ☐ Nazirlər Kabinetinin üzvlərini təyin edir

☒ dövlət məsələləri üzrə qanunlar qəbul edir

Sual: AR Nazirlər Kabinetinin səlahiyyətlərinə aid deyil: (Çəki: 1)

- ☐ dövlət iqtisadi proqramlarının həyata keçirilməsini təmin edir
 - ☐ nazirliklərə, digər mərkəzi icra hakimiyyəti orqanlarına rəhbərlik edir
 - ☒ nazir müavinlərini təyin edir
 - ☐ mərkəzi icra hakimiyyəti orqanlarının aktlarını ləğv edir
 - ☐ icra hakimiyyəti orqanlarının fəaliyyətini tənzimləyən qərarlar qəbul edir
-

Sual: Xüsusi kompetensiyalı orqanlara aid deyil : (Çəki: 1)

- ☐ AR –Vergilər Nazirliyi
 - ☒ AR Nazirlər Kabineti
 - ☐ AR- Mərkəzi Bankı
 - ☐ AR - Dövlət Gömrük Komitəsi
 - ☐ AR – İqtisadi İnkişaf Nazirliyi
-

Sual: Aşağıdakılardan hansılar XİFT-nin səviyyələridir? a) milli, b)sahələrarası,c) beynəlxalq,d) dövlətlərarası,e) regional (Çəki: 1)

- ☐ b) , c), d)
 - ☐ a), b), d)
 - ☒ c) , d) , a)
 - ☐ a), d), e)
 - ☐ c), d), e)
-

Sual: Aşağıdakılardan hansı AR İİN-nin funksiyalarına aid deyil? (Çəki: 1)

- ☐ AR-da xarici iqtisadi və ticarət əlaqələri sahəsində dövlət siyasətini işləyib hazırlayır
 - ☐ AR-da xarici iqtisadi və ticarət əlaqələri sahəsində dövlət siyasətini həyata keçirir
 - ☐ beynəlxalq maliyyə (maliyyə-kredit) və iqtisadi (ticarət) təşkilatlarla əməkdaşlığı həyata keçirir
 - ☒ -qanunvericiliyə uyğun olaraq valyuta tənzimini və nəzarətini həyata keçirir
 - ☐ investisiya fəaliyyəti, investisiyaların cəlb edilməsi, qoyulması və təşviqi sahəsində dövlət siyasətini işləyib hazırlayır və həyata keçirir
-

Sual: Aşağıdakılardan hansı AR İİN-nin funksiyalarına aiddir? (Çəki: 1)

- ☒ dövlət investisiya proqramının layihəsini işləyib hazırlayır
 - ☐ qanunvericiliyə uyğun olaraq valyuta tənzimini və nəzarətini həyata keçirir
 - ☐ öz səlahiyyətləri daxilində AR-nın iqtisadi mənafeini və təhlükəsizliyini qoruyur
 - ☐ AR-nın siyasətinin həyata keçirilməsi üçün hüquqi, iqtisadi, təşkilati mexanizmlər hazırlayır və onların həyata keçirilməsini təmin edir
 - ☐ AR-nın qanunvericiliyində nəzərdə tutulmuş hallarda lisenziya və ya ixtisas attestatları verir, onları ləğv edir, yaxud geri alır
-

Sual: Aşağıdakılardan hansı AR İİN-nin vəzifələrinə aid deyil? (Çəki: 1)

- ☐ Azərbaycan Respublikasının xarici iqtisadi və ticarət siyasətini işləyib hazırlamaq və həyata keçirmək
 - ☐ ölkənin ixrac potensialını inkişaf etdirmək
 - ☐ ölkə iqtisadiyyatının dünya iqtisadiyyatına səmərəli inteqrasiya olunmasını təmin etmək üçün tədbirlər işləyib hazırlamaq və həyata keçirmək
 - ☒ AR-nın qanunvericiliyində nəzərdə tutulmuş hallarda lisenziya və ya ixtisas attestatları vermək, onları ləğv etmək, reyestrinin aparılmasını təmin etmək
 - ☐ xarici ticarətin tənzimlənməsi tədbirlərini müəyyən edilmiş qaydada öz səlahiyyətləri daxilində tətbiq etmək
-

Sual: Aşağıdakılardan hansı AR İİN-nin vəzifələrinə aiddir? (Çəki: 1)

- ☐ AR-nın qanunvericiliyində nəzərdə tutulmuş hallarda lisenziya və ya ixtisas attestatları vermək, onları ləğv etmək, reyestrinin aparılmasını təmin etmək,
 - ☐ qanunvericiliyə uyğun olaraq valyuta tənzimini və nəzarətini həyata keçirmək
 - ☐ ölkədə malların istehsalı və istehlakının strukturunda müntəzəm dəyişikliklər üçün şərait yaratmaq
 - ☐ ölkə ərazisində idxal və ixracın, valyuta gəlirləri ilə xərclərinin rəqəbat nisbətinin saxlanılmasını təmin etmək
 - ☒ dünya mal və xidmət bazarlarının konyunkturunu təhlil etmək, bununla bağlı təkliflər vermək və bu sahədə tədbirlərin həyata keçirilməsini təmin etmək
-

Sual: AR Dövlət Gömrük Komitəsinin funksiyalarına aiddir: (Çəki: 1)

- ☐ ölkə iqtisadiyyatının xarici rəqabətin zərərli təsirindən müdafiə olunmasını təmin etmək
 - ☒ öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının iqtisadi mənafeyini və təhlükəsizliyini qorumaq
 - ☐ gömrük rüsumları, vergilər və digər gömrük ödənişlərinin vaxtında və tam həcmdə yığılmasını təmin etmək
 - ☐ öz səlahiyyətləri daxilində valyuta nəzarətini və valyuta tənzimlənməsini həyata keçirmək
 - ☐ XİF iştirakçıları tərəfindən idxal –ixrac əməliyyatlarının həyata keçirilməsi niyyəti haqda məlumat verilməsi qaydalarını müəyyən etmək
-

Sual: AR DGK-nin funksiyalarına aid deyil: (Çəki: 1)

- ☐ Azərbaycan Respublikasında gömrük işini təşkil etmək və onu təkmilləşdirmək
 - ☐ öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının iqtisadi mənafeyini və təhlükəsizliyini qorumaq
 - ☐ öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının gömrük ərazisinin vahidliyini təmin etmək
 - ☐ Azərbaycan Respublikasında qabaqcıl gömrük tənzimlənməsi vasitələrinin tətbiqini təşkil etmək
 - ☒ öz səlahiyyəti daxilində valyuta tənzimlənməsini həyata keçirmək
-

Sual: Aşağıdakılardan hansı AR DGK –nin vəzifələrinə aiddir? (Çəki: 1)

- ☐ ölkə ərazisində idxal və ixracın, valyuta gəlirləri ilə xərclərinin rəqəbat nisbətinin saxlanılmasını təmin etmək

- ☐ ölkədə malların istehsalı və istehlakının strukturunda mütərəqqi dəyişikliklər üçün şərait yaratmaq
 - ☐ ölkə iqtisadiyyatının xarici rəqabətin zərərli təsirindən müdafiə olunmasını təmin etmək
 - ☐ ölkənin dünya iqtisadiyyatına effektiv inteqrasiyası üçün əlverişli şəraitin yaradılmasını təmin etmək
 - ☒ malların gömrük dəyərinin düzgün müəyyən olunması üzərində nəzarət sistemini təşkil etmək
-

Sual: Aşağıdakılardan hansı AR DGK-nin vəzifələrinə aid deyil? (Çəki: 1)

- ☐ AR- da gömrük işinin inkişafı proqramını hazırlamaq və həyata keçirmək
 - ☐ gömrük rüsumlarının, müvafiq dövlət rüsumlarının, vergilərin vaxtında və tam həcmdə dövlət büdcəsinə köçürülməsini təmin etmək
 - ☐ AR -nın qanunvericiliyində nəzərdə tutulmuş hallarda lisenziya və ya ixtisas attestatları vermək, onları ləğv etmək, yaxud geri almaq
 - ☒ xarici investisiyaların tənzimlənməsi tədbirlərini müəyyən edilmiş qaydada öz səlahiyyətləri daxilində tətbiq etmək
 - ☐ AR- nın xarici ticarətinin gömrük və xüsusi gömrük statistikasının aparılmasını təşkil etmək
-

Sual: AR DGK –nin vəzifələrinə aid deyil: (Çəki: 1)

- ☐ malların gömrük dəyərinin düzgün müəyyən olunması üzərində nəzarət sistemini təşkil etmək
 - ☐ gömrük rüsumlarının, müvafiq dövlət rüsumlarının, vergilərin vaxtında və tam həcmdə dövlət büdcəsinə köçürülməsini təmin etmək
 - ☐ Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallarda lisenziya və ya ixtisas attestatları vermək, onların reyestrinin aparılmasını təmin etmək
 - ☒ Azərbaycan Respublikasının xarici iqtisadi və ticarət siyasətini işləyib hazırlamaq və həyata keçirmək
 - ☐ mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən müvafiq gömrük rejimlərindən səmərəli istifadəni təmin etmək
-

Sual: AR DGK-nin vəzifələrinə aiddir: (Çəki: 1)

- ☐ müvafiq sahədə kadr hazırlığını təmin edir, həmçinin mütəxəssislərin hazırlanması və ixtisasının artırılması üçün tədbirlər görür
 - ☒ öz səlahiyyəti daxilində valyuta nəzarətini həyata keçirmək
 - ☐ dünya mal və xidmət bazarlarının konyunkturunu təhlil etmək, bununla bağlı təkliflər vermək və bu sahədə tədbirlərin həyata keçirilməsini təmin etmək
 - ☐ ölkənin ixrac potensialını inkişaf etdirmək
 - ☐ ölkə iqtisadiyyatının dünya iqtisadiyyatına səmərəli inteqrasiya olunmasını təmin etmək üçün tədbirlər işləyib hazırlamaq və həyata keçirmək
-

Sual: AR Milli bankının funksiyalarına aiddir: (Çəki: 1)

- ☐ beynəlxalq iqtisadi (ticarət) və maliyyə (maliyyə-kredit) təşkilatları ilə əməkdaşlıq etmək

- ☐ Azərbaycan Respublikasında daxili bazarın qorunması üzrə müvafiq tədbirlərin həyata keçirilməsini təmin etmək
 - ☐ ölkədə investisiya imkanlarını araşdırmaq və müvafiq layihələrin təşviqini həyata keçirmək
 - ☐ investisiya layihələrinin hazırlanması və həyata keçirilməsi üzrə tədbirlər həyata keçirmək
 - ☒ qanunvericiliyə uyğun olaraq valyuta tənzimini və nəzarətini həyata keçirmək
-

Sual: Aşağıdakılardan hansı beynəlxalq ümumi hüququn mənbələrinə aid deyil? (Çəki: 1)

- ☐ beynəlxalq adətlər
 - ☒ beynəlxalq normalar
 - ☐ beynəlxalq müqavilələr
 - ☐ hüququn ümumi prinsipləri
 - ☐ məhkəmə qərarları
-

Sual: Beynəlxalq ümumi hüququn mənbələrinə aiddir: (Çəki: 1)

- ☐ beynəlxalq ənənələr
 - ☐ beynəlxalq normalar
 - ☐ beynəlxalq sazişlər
 - ☐ hüququn ümumi qaydaları
 - ☒ beynəlxalq müqavilələr
-

Sual: İkitərəfli ticarət müqavilələrin həll etdiyi məsələlərə aid deyil: (Çəki: 1)

- ☐ müqavilə bağlamış dövlətlər tərəfindən iqtisadi əlaqələri həyata keçirməyə səlahiyyətli subyektləri müəyyən edir
 - ☐ bir-birinə malların gətirilib- aparılması qaydaları və sair sahələrdə hüquqi rejim təqdim edir
 - ☐ fiziki və hüquqi şəxslərin digər ölkənin ərazisində fəaliyyətinin hüquqi rejimini müəyyən edir
 - ☒ xarici ticarətin beynəlxalq normalarını müəyyən edir
 - ☐ ticarət və digər iqtisadi münasibətlərdən yaranan hesablaşmaların ümumi qaydalarını müəyyən edir
-

Sual: Xarici iqtisadi fəaliyyətin tənzimlənməsində beynəlxalq hüququn təzahürü istiqamətlərinə aiddir: (Çəki: 1)

- ☐ XİF –in tənzimlənməsinin hüquqi prinsiplərinin müəyyən olunması
 - ☐ xarici iqtisadi sövdələşmələrin icrası zamanı meydana çıxan ziddiyyətlərin tnzimlənməsi
 - ☒ beynəlxalq iqtisadi əlaqələrin həyata keçirilməsinin hüquqi əsaslarının və hüquqi rejiminin müəyyən olunması
 - ☐ beynəlxalq iqtisadi əlaqələrinin tənzimlənməsinin xüsusi hüquqi aspektlərinin müəyyən olunması
 - ☐ beynəlxalq iqtisadi əlaqələrin reallaşmasının ümumi (publik) hüquqi prinsiplərinin müəyyən olunması
-

Sual: Beynəlxalq müqavilələr hüququnun mənbələrinə aiddir: (Çəki: 1)

- ☒ Beynəlxalq müqavilələr hüququ haqda 1969-cu il Vyana müqaviləsi
 - ☐ Beynəlxalq müqavilələr hüququ haqda 1972-ci il Brüssel konvensiyası
 - ☐ Beynəlxalq müqavilələr hüququ haqda 1964-cü il Bern konvensiyası
 - ☐ Müqavilələrə görə dövlətlərin hüquqi varisliyi haqda 1966 –ci il Paris Konvensiyası
 - ☐ Beynəlxalq müqavilələr hüququ haqda 1896 –cı il Cenevrə müqaviləsi
-

Sual: XİF in tənzimlənməsi sahəsində milli ümumi hüquq normalarına aid deyil: (Çəki: 1)

- ☐ valyuta hüququ
 - ☒ ticarət hüququ
 - ☐ konstitusiya hüququ
 - ☐ gömrük hüququ
 - ☐ vergi hüququ
-

Sual: XİFT ilə məşğul olan beynəlxalq təşkilatlara aid deyil: (Çəki: 1)

- ☐ UNCİTRAL
 - ☒ UNİDO
 - ☐ UNİDRUA
 - ☐ ÜTT
 - ☐ UNCTAD
-

Sual: Kolliziya bağlayıcısının ifadə olunduğu formalara aiddir: (Çəki: 1)

- ☒ tətbiq olunacaq hüququn müəyyən olunduğu ümumi əlamət
 - ☐ tətbiq olunacaq hüququn məxsus olduğu ölkə
 - ☐ tətbiq olunacaq hüququn məxsus olduğu beynəlxalq hüquq sistemi
 - ☐ tətbiq olunacaq hüququn üçüncü ölkəyə məxsus olması
 - ☐ tətbiq olunacaq hüququn iradə muxtariyyəti əsasında müəyyən olunması
-

Sual: Kolliziya normasının həcmi: (Çəki: 1)

- ☐ bu normadan istifadə edən tərəflərin münasibətlərini ifadə edir
 - ☐ bu normanın təklif etdiyi, tətbiq olunacaq hüquq normasını ifadə edir
 - ☒ bu normanın tətbiq olunduğu mülki-hüquqi xarakterli münasibətləri ifadə edir
 - ☐ bu normanın tətbiq olunduğu müqavilələrin şərtlərini ifadə edir
 - ☐ kolliziya normasının tənzimlədiyi ziddiyyətləri ifadə edir
-

Sual: UNCİTRAL tərəfindən işlənilib hazırlanmış beynəlxalq normalara aid deyil: (Çəki: 1)

- ☒ Turist müqavilələri haqda Beynəlxalq Konvensiya (Brüssel , 1970)
- ☐ BMT əmtəələrin beynəlxalq alqı-satqı müqavilələri haqda Konvensiyası – Vyana, 1980-cı il
- ☐ Əmtəələrin beynəlxalq alqı- satqısında iddia müddəti haqda Konvensiya-Nyu-York , 1974-cü il
- ☐ Yüklərin dənizlə daşınması haqda Konvensiya –Hamburq , 1978-ci il

☐ Beynəlxalq köçürmə vekselləri və beynəlxalq sadə veksellər haqda Konvensiya -1988-ci il

Sual: UNCİTRAL tərəfindən işlənib hazırlanmış beynəlxalq normalara aiddir: (Çəki: 1)

- ☐ Əmtəələrin beynəlxalq alqı-satqısı üzrə eyni tipli qanunlar haqda Konvensiya (Haaqa , 1964-cü il)
- ☐ Beynəlxalq maliyyə lizinqi haqda Konvensiya (Ottava 1988)
- ☐ Beynəlxalq faktoring haqda Konvensiya (Ottava , 1988)
- ☒ Yüklərin qarışıq daşınması haqda Konvensiya
- ☐ Əmtəələrin beynəlxalq alqı-satqısında nümayəndəliklər haqda Konvensiya (Cenevrə , 1983)

Sual: UNİDRUA-nın məqsədlərinə aid deyil: (Çəki: 1)

- ☐ eyni tipli hüquqi tənzimləmə tədbirlərini işləyib beynəlxalq təcrübəyə daxil edilməsi, BİM-in inkişafı üçün əlverişli şərait yaratmaq
- ☐ ayrı-ayrı ölkələr və ölkə qruplarının xüsusi hüququnun uyğunlaşdırılması və harmonizə olunması yollarının öyrənilməsi
- ☐ beynəlxalq ticarətin maksimum dərəcədə liberallaşdırılması və onun möhkəm əsaslarının yaradılması
- ☒ eyni tipli hüquq normalarının tətbiqi ilə BİM-in inkişafı üçün əlverişli şərait yaratmaq
- ☐ Müxtəlif ölkələr tərəfindən tədricən qəbul edilməsi üçün eyni tipli xüsusi hüquq normalarının işlənməsi

BÖLMƏ: 02

Ad	02
Suallardan	50
Maksimal faiz	50
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	5 %

Sual: Kontraktda UNİDRUA prinsipləri belə ifadə olunur: (Çəki: 1)

- ☐ hüquqi tənzimləmə alıcının ölkəsinin hüququ ilə müəyyən olunur
- ☐ hüquqi tənzimləmə satıcının ölkəsinin hüququ ilə müəyyən olunur
- ☐ hüquqi tənzimləmə hüquqi aktın baş verdiyi ölkənin hüququ ilə müəyyən olunur
- ☒ hüquqi tənzimləmə ticarət adətlərinə uyğun olaraq həyata keçirilir
- ☐ hüquqi tənzimləmə Vyana konvensiyasına uyğun olaraq həyata keçirilir

Sual: UNİDRUA prinsiplərinə aid deyil: (Çəki: 1)

- ☐ tərəflər üçün aralarında bağlanmış müqavilənin icrası məcburi xarakter daşıyır
- ☐ vicdanlılıq və ləyaqətli işgüzar praktika tələb olunan əsas keyfiyyətdir
- ☒ mübahisələrin danışıqlar yolu ilə tənzimlənməsinə üstünlük verilir

- ☐ tərəflərin birinin digər tərəfə verdiyi məxfi məlumatın məxfiliyinin qorunması məcburidir
 - ☐ müqavilənin təfsiri tərəflərin ümumi niyyətlərinə uyğun olaraq həyata keçirilir
-

Sual: UNIDRUA prinsiplərinə aiddir: (Çəki: 1)

- ☐ beynəlxalq ticarətdə ayrı seçkilik yol verilməzdir
 - ☐ beynəlxalq ticarətin tənzimlənməsi əsas etibarlı ilə tarif tədbirləri vasitəsi ilə həyata keçirilməlidir
 - ☐ ən əlverişli şərait rejiminin tətbiqi prinsipi
 - ☐ tərəflər bir- birinə zərər vurmamağı öhdələrinə götürməlidirlər
 - ☒ tərəflərin biri digər tərəfin verdiyi məxfi məlumatın məxfiliyinin qorumağa borcludur
-

Sual: ÜTT-nin tərkibindəki sazişlərə aid deyil: (Çəki: 1)

- ☐ TRIPS
 - ☐ QATS
 - ☐ TRIMS
 - ☒ QAPTS
 - ☐ QATT
-

Sual: Beynəlxalq ticarətin ÜTT tərəfindən müəyyən edilmiş əsas prinsiplərinə aid deyil: (Çəki: 1)

- ☐ ticarətdə ayrı seçkiliyə yol verilməməsi
 - ☒ ticarətdə inkişaf etməkdə olan ölkələrə güzəştlərin tətbiq olunması
 - ☐ xarici ticarətin tənzimlənməsində tarif metodlarına üstünlük verilməsi
 - ☐ qeyri tarif tənzimləmə tədbirlərindən imtina edilməsi
 - ☐ ticarət siyasətinin şəffaflığının təmin edilməsi
-

Sual: Beynəlxalq ticarətin ÜTT tərəfindən müəyyən edilmiş əsas prinsiplərinə aiddir: (Çəki: 1)

- ☒ ticarət mübahisələrinin yalnız danışıqlar yolu ilə həll edilməsi
 - ☐ xarici ticarətdə qarşılıqlı güzəştlərin tətbiqi
 - ☐ inkişaf etməkdə olan ölkələrin mallarına preferensial rejimin tətbiqi
 - ☐ ixrac subsidiyalarının səviyyəsinin tədricən aşağı salınması
 - ☐ ticarət müqavilələrinin təfsirinin qarşılıqlı razılıq əsasında həyata keçirilməsi
-

Sual: Aşağıdakılardan hansı "Əmtəələrin beynəlxalq alqı-satqısı haqda Vyana Konvensiyası"nın ümumi müddəalarına aid deyil? (Çəki: 1)

- ☐ ciddi pozuntular anlayışının tərfi
 - ☒ malın müqaviləyə uyğunluğu və üçüncü şəxslərin hüquqları haqda
 - ☐ malların təyinatı üzrə çatdırılmamasının hüquqi nəticələri haqda
 - ☐ səhv və ya ləngimələrin hüquqi nəticələri haqda
 - ☐ müqaviləyə dəyişikliklər edilməsi qaydaları
-

Sual: Aşağıdakılardan hansı “ Əmtəələrin beynəlxalq alqı-satqısı haqda Vyana Konvensiyası”nın satıcı və alıcı üçün eyni müddəalarına aid deyil? (Çəki: 1)

- ☒ müqaviləyə dəyişikliklər edilməsi qaydaları
 - ☐ ödənişin gecikməsi halında faizlərin alınması hüququ haqda
 - ☐ məsuliyyətdən azad olunma prinsipləri haqda
 - ☐ müqavilənin ləğv olunmasının nəticələri haqda
 - ☐ müqavilənin icrasının dayandırılması hüququ haqda
-

Sual: “İnkoterms 2000” də göndərmənin bazis şərtlərinə aid neçə termin verilmişdir? (Çəki: 1)

- ☐ 7
 - ☐ 9
 - ☐ 10
 - ☐ 11
 - ☒ 13
-

Sual: Vyana Konvensiyasına görə alıcı hansı halda lazımi keyfiyyətə malik malın göndərilmədiyi hal üçün itkilərin ödənilməsini tələb edə bilər? (Çəki: 1)

- ☐ müqavilədə göstərilən müddət bitənə qədər uyğunsuzluğu aşkar edərsə
 - ☐ bu hal müqavilədə nəzərdə tutulubsa
 - ☒ vaxtında satıcıya bu uyğunsuzluğun xarakteri haqda məlumat verərsə
 - ☐ müvafiq orqanların iştirakı ilə uyğunsuzluq haqda akt tərtib edərsə
 - ☐ malın qəbulu zamanı satıcının nümayəndəsi iştirak edərsə
-

Sual: Hansı bazis şərtinə görə satıcı malı seçdiyi daşıyıcıya təhvil verir , daşıma və sığorta xərclərini ödəyir? (Çəki: 1)

- ☐ FOB
 - ☐ FCA
 - ☐ CFR
 - ☐ CPT
 - ☒ CİF
-

Sual: Hansı bazis şərtinə görə malın gəminin yanında körpüyə yığılması ilə satıcının öhdəlikləri bitir? (Çəki: 1)

- ☐ FCA
 - ☒ FAS
 - ☐ FOB
 - ☐ CPT
 - ☐ CİP
-

Sual: Hansı bazis şərtinə görə satıcı malı təyinat məntəqəsinə çatdıraraq idxal rüsumlarını ödəmədən alıcıya təhvil verir? (Çəki: 1)

- ☐ FOB
- ☐ DDP
- ☒ DAP

- ☐ CİF
 - ☐ CPT
-

Sual: Hansı bazis şərtinə görə satıcı malın təyinat limanına gətirilməsi və fraxt xərclərini ödəyir? (Çəki: 1)

- ☐ CİF
 - ☐ CPT
 - ☐ FAS
 - ☒ CFR
 - ☐ DAT
-

Sual: Hansı bazis şərtinə görə satıcı malı təyinat məntəqəsində idxal rüsumlarını ödəməklə alıcıya təhvil verir? (Çəki: 1)

- ☐ CPT
 - ☐ DAT
 - ☒ DDP
 - ☐ CFR
 - ☐ DAP
-

Sual: AR-nın gömrük siyasətinin məqsədlərinə aid deyil: (Çəki: 1)

- ☒ AR-da gömrük işi sahəsində cinayətlərin qarşısının alınması
 - ☐ Azərbaycan Respublikasının gömrük ərazisində gömrük nəzarəti və mal dövriyyəsinin tənzimlənməsi vasitələrindən daha səmərəli istifadənin təmin edilməsi
 - ☐ AR-nın daxili bazarının qorunması
 - ☐ Azərbaycanın milli iqtisadiyyatının stimullaşdırılması
 - ☐ Azərbaycan dövlətinin iqtisadi siyasətindən irəli gələn vəzifələrin yerinə yetirilməsinə yardım göstərilməsi
-

Sual: AR-nın gömrük siyasətinin məqsədlərinə aiddir: (Çəki: 1)

- ☐ AR-gömrük işi haqqında qanunvericiliyin tətbiqi təcrübəsinin ümumiləşdirilməsi və təhlili
 - ☒ Azərbaycanın milli iqtisadiyyatının stimullaşdırılması
 - ☐ AR-nın xarici ticarətinin gömrük və xüsusi gömrük statistikasının aparılmasının təmin edilməsi
 - ☐ AR-da gömrük işi sahəsində cinayətlərin qarşısının alınması
 - ☐ gömrük rüsumlarının, müvafiq dövlət rüsumlarının, vergilərin vaxtında və tam həcmdə dövlət büdcəsinə köçürülməsinin təmin edilməsi
-

Sual: Aşağıdakılardan hansı gömrük siyasətinin həyata keçirilməsi vasitələrinə aid deyil? (Çəki: 1)

- ☐ gömrük statistikasını və xüsusi gömrük statistikasının aparılması
 - ☐ gömrük nəzarətinin həyata keçirilməsi
 - ☒ mallar və nəqliyyat vasitələrinin gömrük sərhəddindən keçirilməsi
 - ☐ mallar və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi
 - ☐ gömrük ekspertizasının həyata keçirilməsi
-

Sual: Gömrük nəzarətinin obyektlərinə aid deyil: (Çəki: 1)

- ☐ gömrük sərhəddindən keçirilən mal və nəqliyyat vasitələrinin sahiblərinin adından fəaliyyət göstərən şəxslər
 - ☐ AR-nın gömrük sərhəddindən keçirilən mallar və nəqliyyat vasitələri
 - ☐ gömrük sərhəddindən keçirilən mal və nəqliyyat vasitələrinin sənədləri
 - ☐ faktiki vəziyyətin malların gömrük sərhəddindən keçirilməsi qaydalarına uyğunluğu
 - ☒ gömrük sərhəddindən keçirilən malların alındığı şəxslər və onların nümayəndələri
-

Sual: Gömrük nəzarətinin əhatə etdiyi malların hərəkəti mərhələlərinə aid deyil: (Çəki: 1)

- ☐ malların istehsalı
 - ☐ malların daşınması
 - ☒ malların markalanması
 - ☐ malların qablaşdırılması
 - ☐ malların yüklənilib, boşaldılması
-

Sual: Gömrük nəzarəti : (Çəki: 1)

- ☐ malların gömrük sərhəddindən keçirilməsinin qarşısının alınması üçün həyata keçirilən tədbirlərdir
 - ☐ gömrük siyasətinin həyata keçirilməsi üçün yerinə yetirilən tədbirlərdir
 - ☐ gömrük orqanları əməkdaşlarının malların və sənədlərin yoxlanması üzrə fəaliyyətidir
 - ☒ gömrük işi haqda qanunvericiliyə riayət olunmasını təmin etmək üçün həyata keçirilən tədbirlərdir
 - ☐ ölkənin daxili bazarının xarici rəqabətin zərərli təsirindən qorumaq üçün həyata keçirilən tədbirlərdir
-

Sual: Gömrük orqanlarının təşkilati idarəedici tədbirlərinə aid deyil: (Çəki: 1)

- ☒ gömrük statistikasını və xüsusi gömrük statistikasının aparılması
 - ☐ malların çatdırılma marşrutu və müddətlərinin müəyyən olunması
 - ☐ gömrük nəzarəti altında çatdırılmalı olan mallar üzərinə eyniləşdirmə vasitələrinin qoyulması
 - ☐ gömrük nəzarətinin texnoloji sxeminin işlənməsi
 - ☐ valyuta nəzarəti subyektlərinə alınmış nəticələr haqda məlumat verilməsi
-

Sual: Gömrük orqanlarının təşkilati idarəedici tədbirlərinə aiddir: (Çəki: 1)

- ☒ mallar və nəqliyyat vasitələrinin gömrük nəzarətinin yeri və vaxtının müəyyən olunması
- ☐ gömrük rüsumları, vergilər və digər gömrük ödənişlərinin vaxtında və tam həcmdə yığılmasının təmin edilməsi
- ☐ mallar və nəqliyyat vasitələrinin yoxlanması
- ☐ gömrük məqsədləri üçün lazım olan məlumatların və sənədlərin yoxlanması
- ☐ bəyannaməçi tərəfindən malın gömrük dəyərinin müəyyən edilməsi metodunun düzgün seçilməsinin yoxlanması

Sual: Malların gömrük nəzarəti altında olma müddətinə aid deyil: (Çəki: 1)

- ☐ sərbəst dövriyyəyə buraxılana qədər
 - ☐ məhv edilənə qədər
 - ☐ dövlətin xeyrinə maldan imtina olunana qədər
 - ☒ mallar gömrük ərazisinə gətirilənə qədər
 - ☐ mallar gömrük ərazisindən faktiki çıxarılanə qədər
-

Sual: Gömrük nəzarətinin formalarına aid deyil: (Çəki: 1)

- ☐ mallar və nəqliyyat vasitələrinin yoxlanması
 - ☐ şəxsi yoxlama
 - ☐ şəxslərin sorğu sual edilməsi
 - ☐ keşik çəkmə və gömrük müşahidəsinin aparılması
 - ☒ malların ekspertizasının həyata keçirilməsi
-

Sual: Gömrük işində risklərin idarə olunmasının məqsədlərinə aid deyil: (Çəki: 1)

- ☐ gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi zamanı diqqətin yüksək riskli sahələrə yönəldilməsi
 - ☐ gömrük orqanlarının sərəncamındakı vasitələrin səmərəli istifadə olunması
 - ☒ gömrük əməkdaşlarının fəaliyyəti zamanı risklərin səviyyəsinin aşağı salınması
 - ☐ gömrük işi sahəsində hüquqpozumaların aşkar olunması imkanlarının artırılması
 - ☐ gömrük qanunvericiliyinə riayət edən şəxslərə məxsus mallar və nəqliyyat vasitələrinin gömrük sərhəddindən keçirilməsinə əlverişli yaradılması
-

Sual: Gömrük nəzarəti üçün zəruri sənədlərə aid deyil: (Çəki: 1)

- ☐ ötürmə cədvəli
 - ☐ hesab faktura
 - ☐ gömrük dəyəri bəyannaməsi
 - ☐ idxal lisenziyası
 - ☒ ödəniş sənədləri
-

Sual: Gömrük nəzarətinin formalarına aiddir: (Çəki: 1)

- ☐ malların XİF ƏN-na görə kodunun müəyyən olunması
 - ☐ malların gömrük dəyərinin müəyyən olunması
 - ☐ malların mənşə ölkəsinin müəyyən olunması
 - ☒ malların müvafiq sertifikatlarla müşayiət olunmasının müəyyən olunması
 - ☐ malların qabaritlərinin müəyyən olunması
-

Sual: Nəqliyyat sənədlərinə aid deyil : (Çəki: 1)

- ☐ yol – nəqliyyat qaimələri
 - ☐ konosamentlər
 - ☐ yük manifestləri
 - ☐ ötürmə cədvəlləri
 - ☒ mal spesifikasiyası
-

Sual: Ticarət sənədlərinə aid deyil : (Çəki: 1)

- ☐ alqı- satqı kontraktı
 - ☒ ixrac lisenziyası
 - ☐ hesab faktura
 - ☐ mal spesifikasiyaları
 - ☐ qablaşdırma vərəqi
-

Sual: Gömrük sənədlərinə aid deyil : (Çəki: 1)

- ☐ Gömrük yük bəyannaməsi
 - ☐ gömrük dəyər bəyannaməsi
 - ☒ malın mənşə sertifikatı
 - ☐ gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssisin ixtisas sertifikatı
 - ☐ müvəqqəti saxlanc anbarının təsis lisenziyası
-

Sual: Gömrük baxışının həyata keçirilməsi üsullarına aid deyil: (Çəki: 1)

- ☒ malın XİF ƏN görə kodunun müəyyən edilməsi
 - ☐ malın adının müəyyən edilməsi
 - ☐ qablaşdırmaların açılması ilə yoxlama
 - ☐ malların sayılması
 - ☐ malların keyfiyyətinin qiymətləndirilməsi
-

Sual: Gömrük baxışının növlərinə aid deyil: (Çəki: 1)

- ☐ yük yerlərində malların miqdarının müəyyən olunması ilə müayinə
 - ☐ gizli saxlanc yerlərinin, qaçaqmalların aşkar edilməsi məqsədi ilə müayinə
 - ☐ yük yerlərində malların miqdarının müəyyən olunması ilə müayinə
 - ☐ malın xarakterinin nümunələr götürülməsi ilə müəyyən edilməsi vasitəsi ilə müayinə
 - ☒ şəxsin üstündə gizlətdiyi əşyaları aşkar etmək məqsədi ilə müayinə
-

Sual: Mütləq gömrük baxışına məruz qalmalı olan mallara aid deyil: (Çəki: 1)

- ☐ aksiz vergisinə cəlb olunan mallar
 - ☐ gömrük rüsumlarına cəlb olunan mallar
 - ☐ barəsində qeyri-tarif tədbirləri tətbiq olunan mallar
 - ☐ barəsində əməliyyat məlumatı olan mallar
 - ☒ barəsində müsadirə qərarı çıxarılmış mallar
-

Sual: Gömrük baxışının məzmununa aid deyil: (Çəki: 1)

- ☐ malların gömrük sərhəddindən keçirilməsinin qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanması üzrə fəaliyyət
 - ☐ malların sənədlərdəki məlumatlara uyğunluğunun yoxlanması üzrə fəaliyyət
 - ☐ malların gizli keçirilməsinin qarşısının alınması üzrə fəaliyyət
 - ☒ daxili bazarın xarici malların zərərli təsirindən qorunması üzrə fəaliyyət
 - ☐ malların xarakterinin müəyyən edilməsi üzrə fəaliyyət
-

Sual: Gömrük nəzarətinin vəzifələrinə aid deyil: (Çəki: 1)

- ☐ xarici ticarət dövriyyəsinin sürətlənməsi üçün şərait yaradılması
 - ☒ daxili bazarın xarici rəqabətin zərərli təsirindən müdafiə olunmasının təmin edilməsi
 - ☐ gömrük rüsumları, vergilər və digər gömrük ödənişlərinin vaxtında və tam
 - ☐ gömrük statistikasını və xüsusi gömrük statistikasının aparılması üçün şərait
 - ☐ gömrük orqanlarının kompetensiyası daxilində valyuta nəzarətinin həyata
-

Sual: Gömrük nəzarətinin vəzifələrinə aiddir: (Çəki: 1)

- ☒ qaçaqmalçılıq, gömrük qaydalarının və valyuta qanunvericiliyinin pozulmasına qarşı mübarizə aparılması
 - ☐ xarici malların ölkənin gömrük ərazisinə daxil olmasının qarşısının alınması
 - ☐ xarici dövlətlərin ölkəyə qarşı ayrıseçkilik həyata keçirməsinə yol verilməməsi
 - ☐ ölkə ixracçılarının ixracın həcmində artırılmasında yardım göstərilməsi
 - ☐ daxili bazarda xarici ixracçılarının haqsız rəqabətinin qarşısının alınması
-

Sual: Gömrük nəzarətinin təşkili üzrə tədbirlərə aid deyil: (Çəki: 1)

- ☐ gömrük sərhəddindən keçirmənin yeri və vaxtının müəyyən edilməsi
 - ☐ gömrük nəzarətinin həyata keçirilməsi vaxtının müəyyən edilməsi
 - ☐ mallar, nəqliyyat vasitələri və onların sənədlərinin gömrük orqanlarına təqdim edilməsinin yeri, vaxtı və çatdırılma üsullarının müəyyən edilməsi
 - ☒ gömrük qaydalarının pozulması üzrə cəzaların tətbiqi formalarının müəyyən edilməsi
 - ☐ gömrük nəzarətinin texnoloji sxeminin hazırlanması
-

Sual: Əgər konsul valizində qanunsuz əşyaların olduğundan şübhələnmək üçün kifayət qədər əsas varsa: (Çəki: 1)

- ☐ valiz kuryerin iştirakı ilə məcburu qaydada açılır
 - ☐ səfirliyin nümayəndəsi dəvət olunur və onun iştirakı ilə valiz məcburu qaydada açılır
 - ☒ valiz açılmadan geri qaytarılır
 - ☐ valiz toxunulmadan buraxılır
 - ☐ iki hal şahidinin iştirakı ilə valiz açılaraq içərisinə baxış keçirilir
-

Sual: Gətirmə zamanı gömrük nəzarəti: (Çəki: 1)

- ☐ mallar və nəqliyyat vasitələri gömrük orqanına təqdim olunduğu andan başlayır
 - ☐ mallar və nəqliyyat vasitələri gömrük nəzarəti zonasına daxil olduğu andan başlayır
 - ☐ mallar və nəqliyyat vasitələri müvəqqəti saxlanma anbarına yerləşdirildiyi andan başlayır
 - ☐ gömrük rəsmiləşdirilməsi ilə eyni zamanda başlayır
 - ☒ mallar və nəqliyyat vasitələri gömrük sərhəddini keçdiyi andan başlayır
-

Sual: Xarici gəmilərdə gömrük nəzarətinin həyata keçirilməsi üsullarına aid deyil: (Çəki: 1)

- ☐ gəmi sənədlərinin yoxlanması
 - ☐ gəmidə daşınan malların sənədlərinin yoxlanması
 - ☐ gəminin yaşayış və qeyri –yaşayış yerlərinin, yüklərin müayinəsi
 - ☒ gəmi ekipajının şəxsi müayinəsi
 - ☐ gəmi əmlakına , ehtiyatlara baxış
-

Sual: Gəmilərdə gömrük nəzarətinə təqdim olunan sənədlərə aid deyil: (Çəki: 1)

- ☒ yük gömrük bəyannaməsi
 - ☐ ümumi (baş) bəyannamə
 - ☐ gəmi ehtiyatları haqda bəyannamə
 - ☐ tərkibində narkotik olan preparatların siyahısı
 - ☐ valyuta və valyuta sərvətləri haqda arayış
-

Sual: Gəmilərdə gömrük nəzarətinə təqdim olunan sənədlərə aiddir: (Çəki: 1)

- ☐ yol cədvəlləri
 - ☐ ötürmə cədvəlləri
 - ☐ baqaj qəbzləri
 - ☐ hesab – faktura
 - ☒ yük bəyannaməsi
-

Sual: Dəmir yol nəqliyyatında gömrük nəzarətinin həyata keçirildiyi yerlərə aid deyil: (Çəki: 1)

- ☐ sərhəd dəmir yol stansiyalarında
 - ☒ dəmir yol depolarında
 - ☐ bilavasitə sərhəd yaxınlığında yerləşən nəzarət məntəqələrində
 - ☐ dövlət sərhəddi ilə sərhəd dəmir yol stansiyaları arasındakı keçiddə
 - ☐ gömrük anbarı və ya müvəqqəti saxlama anbarı statusuna malik dəmir yol hissələrində
-

Sual: Aviadaşımalara gömrük nəzarətinin əhatə etdiyi əməliyyatlara aid deyil: (Çəki: 1)

- ☐ beynəlxalq sərnəşin dövriyyəsində keçirilən mallara nəzarət
 - ☐ beynəlxalq yük dövriyyəsində keçirilən mallara nəzarət
 - ☒ təyyarə anqarlarına nəzarət
 - ☐ nəqliyyat vasitələrinə (təyyarələrə) nəzarət
 - ☐ hava limanlarının ərazisinə nəzarət
-

Sual: Avtomobil nəqliyyatına gömrük nəzarəti zamanı yoxlanılan sənədlərə aid deyil: (Çəki: 1)

- ☐ Daşınan malların yükləmə spesifikasiyası
 - ☒ Avtonəqliyyat vasitəsinin texniki baxışdan keçməsi haqda sənəd
 - ☐ Əgər daşıma BYD konvensiyasına uyğun olaraq həyata keçirilirsə ,BYD kitabçası
 - ☐ Avtonəqliyyat vasitəsinin gömrük plombu altında daşımaya buraxılması haqda sənəd
 - ☐ Avtonəqliyyat vasitəsinin qeydiyyat sənədləri
-

Sual: Avtonəqliyyat vasitəsinin sənədləri yoxlanıldıqdan sonra gömrük əməkdaşının qəbul etməli olduğu qərarlara aid deyil: (Çəki: 1)

- ☐ yük daşımaları zamanı nəqliyyat vasitəsinin buraxılması
- ☐ nəqliyyat vasitəsinə baxış həyata keçirilmədən, gömrük təminatları sənədlərdə göstərilənlərlə tutuşdurulduqdan sonra buraxılması
- ☐ gömrük yoxlaması həyata keçirildikdən sonra nəqliyyat vasitəsinin buraxılması
- ☒ nəqliyyat vasitəsinin nəzarət altında cərimə meydançasına aparılması
- ☐ nəqliyyat vasitəsinin buraxılmasından imtina edilməsi

Sual: Gömrük rəsmiləşdirilməsinin mərhələlərinə aid deyil: (Çəki: 1)

- ☒ mallar və nəqliyyat vasitələrinin gömrük sərhəddindən keçirilməsinin düzgünlüyünün yoxlanması mərhələsi
- ☐ valyuta nəzarəti və gömrük dəyərində nəzarət mərhələsi
- ☐ gömrük ödənişlərinə nəzarət mərhələsi
- ☐ gömrük bəyannaməsinin qəbulu, qeydiyyatı və uçuşu mərhələsi
- ☐ malın XİF ƏN müvafiq olaraq kodunun düzgün müəyyən olunmasının yoxlanması mərhələsi

Sual: Bu əməliyyat gömrük rəsmiləşdirilməsinin ikinci mərhələsində həyata keçirilmir: (Çəki: 1)

- ☐ malın XİF ƏN –na uyğun olaraq təsnifatının düzgünlüyünün yoxlanması
- ☐ malın miqdarı haqda məlumatların düzgünlüyünün yoxlanması
- ☐ malın mənşə ölkəsini təsdiq edən sənədlərin düzgünlüyünün yoxlanması
- ☐ qeyri tarif tədbirlərinə əməl olunmasını təsdiq edən sənəd və məlumatların yoxlanması
- ☒ bəyannamənin doldurulmasının qaydalara uyğunluğunun yoxlanması

Sual: Son istifadə xüsusi gömrük proseduru alyında yerləşdirilən mallar: (Çəki: 1)

- ☐ gömrük rüsumları və vergilər alınmaqla emal məqsədi ilə istifadə olunur
- ☐ gömrük rüsumları və vergilərdən azad olunmaqla emal məqsədləri üçün istifadə olunur
- ☐ gömrük rüsumları və vergilərdən tam azad olunmaqla sərbəst dövriyyəyə buraxılır
- ☒ gömrük rüsumları və vergilərdən qismən azad olunmaqla sərbəst dövriyyəyə buraxılır
- ☐ gömrük rüsumları və vergilərdən qismən azad olunmaqla AR-nın gömrük gəzində xüsusi məqsədlə istifadə olunur

BÖLMƏ: 03

Ad	03
Suallardan	49
Maksimal faiz	49
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	5 %

Sual: Aşağıdakılardan hansı gömrük statistikasının metodlarına aid deyil? (Çəki: 1)

- ☐ balans metodu
 - ☒ tarazlıq metodu
 - ☐ indeks metodu
 - ☐ faktor metodu
 - ☐ qrafik metod
-

Sual: Aşağıdakılardan hansı xüsusi gömrük prosedurlarına aid deyil: (Çəki: 1)

- ☐ daxili tranzit
 - ☐ xüsusi istifadə
 - ☒ təkrar ixrac
 - ☐ daxildə emal
 - ☐ sərbəst zona
-

Sual: Aşağıdakılardan hansı gömrük rəsmiləşdirilməsinin məqsədlərinə aid deyil: (Çəki: 1)

- ☐ sənədlərin və faktiki gömrük nəzarətinin effektiv həyata keçirilməsi üçün şərait yaradılması
 - ☐ valyuta, ekoloji, veterinar, ixrac nəzarəti və nəzarətin digər formalarının həyata keçirilməsi üçün əlverişli şərait yaradılması
 - ☐ gömrük statistikasını və xüsusi gömrük statistikasının aparılmasının təmin edilməsi
 - ☒ gömrük işi haqqında AR qanunlarına riayət edilməsinin təmin edilməsi
 - ☐ XİF iştirakçılarına gömrük prosedurunun (gömrük rejimini) düzgün seçməyə yardım göstərilməsi
-

Sual: Aşağıdakılardan hansı gömrük tariflərinin məqsədlərinə aid deyil? (Çəki: 1)

- ☒ ölkədə gömrük işinin effektivliyinin artırılması
 - ☐ ölkəyə idxalın əmtəə strukturunun əmtəə strukturunun rasionallaşdırılması
 - ☐ ölkə ərazisində idxal və ixracın, valyuta gəlirləri ilə xərclərinin rəqəbat nisbətinin saxlanması
 - ☐ ölkədə malların istehsalı və istehlakının strukturunda müəyyən dəyişikliklər üçün şərait yaradılması
 - ☐ ölkə iqtisadiyyatının xarici rəqabətin zərərli təsirindən müdafiə olunması
-

Sual: Hesablama üsuluna görə rüsumlar aşağıdakılara bölünür: (Çəki: 1)

- ☐ ixrac, idxal, tranzit
 - ☐ mövsümi, antidempinq, kompensasiya
 - ☐ avtonom, konvension, preferensial
 - ☐ nominal, effektiv
 - ☒ advalor, spesifik, qarışıq
-

Sual: Daxili bazarda qiyməti 85 doll. olan ayaqqabı üçün 55 dollarlıq dəri xaricdən idxal olunur. Ayaqqabıya 40% , dəriyə isə 25 % idxal rüsumu tətbiq edildiyi halda effektiv rüsum dərəcəsi neçə faiz təşkil edər? (Çəki: 1)

- ☐ 56,5 %
 - ☐ 72,8 %
 - ☒ 67,5 %
 - ☐ 60,6 %
 - ☐ 58,6 %
-

Sual: Aşağıdakılardan hansı QTT-nə aid deyil? (Çəki: 1)

- ☐ lisenziyaləşdırma
 - ☐ karantin nəzarəti
 - ☒ malların müayinəsi
 - ☐ antidempinq rüsumlarının tətbiqi
 - ☐ istehlakçılar üçün məlumata olan tələblər
-

Sual: Antidempinq rüsumlarının tətbiqində məqsəd : (Çəki: 1)

- ☐ ölkədə ixracın stimullaşdırılmasıdır
 - ☐ ölkəyə idxalın stimullaşdırılmasıdır
 - ☐ ölkənin tranzit potensialından effektiv istifadə olunmasıdır
 - ☒ ölkə istehsalçılarının ədalətsiz rəqabətdən müdafiə olunmasıdır
 - ☐ ölkə istehlakçılarının keyfiyyətsiz məhsullardan qorunmasıdır
-

Sual: Aşağıdakılardan hansı texniki maneələrə aid deyil? (Çəki: 1)

- ☐ sanitariya nəzarəti
 - ☒ gömrük nəzarəti
 - ☐ karantin nəzarəti
 - ☐ fitosanitar nəzarəti
 - ☐ keyfiyyətə nəzarət
-

Sual: Aşağıdakılardan hansı xüsusi gömrük statistikasının istiqamətlərinə aid deyil? (Çəki: 1)

- ☐ bəyanətmə
 - ☒ xarici ticarət dövriyyəsi
 - ☐ gömrük dəyərinə nəzarət
 - ☐ valyuta nəzarəti
 - ☐ gömrük hüquqpozmaları
-

Sual: Azərbaycanın da istifadə etdiyi MDB XİF ƏN –da malların kodlaşdırılması üçün neçə rəqəmdən istifadə olunur? (Çəki: 1)

- ☐ 5
 - ☐ 6
 - ☐ 7
 - ☐ 8
 - ☒ 9
-

Sual: Aşağıdakılardan hansı əsas gömrük rəsmiləşdirilməsinin mərhələlərinə aid deyil? (Çəki: 1)

- ☐ Gömrük bəyannaməsinin qəbulu, qeydiyyatı və uçuşu mərhələsi
 - ☐ Malın XİF ƏN müvafiq olaraq kodunun , mənşə ölkəsinin düzgün müəyyən olunması, həmçinin qeyri tarif məhdudiyyətlərinə riayət olunub olunmamasının yoxlanılması mərhələsi
 - ☒ mallar və nəqliyyat vasitələrinin müəyyən olunmuş yerə çatdırılması mərhələsi
 - ☐ Valyuta nəzarəti və gömrük dəyərində nəzarət mərhələsi
 - ☐ Gömrük ödənişlərinə nəzarət mərhələsi
-

Sual: Gömrük rüsumlarının funksiyaları hansılardır?: a)stabiləşdirici, b) rasionallaşdırıcı,d)himayəçi,c)stimullaşdırıcı, e)təşkilədiçi (Çəki: 1)

- ☐ a), e) və b)
 - ☐ d), c) və e)
 - ☐ a), b) və c)
 - ☐ b), d), c) və e)
 - ☒ a), d) və c).
-

Sual: Xarakterinə görə rüsumlar aşağıdakılara bölünür: (Çəki: 1)

- ☒ mövsümi, antidempinq, kompensasiya
 - ☐ ixrac, idxal, tranzit
 - ☐ avtonom, konvension, preferensial
 - ☐ advalor, spesifik, qarışıq
 - ☐ nominal, effektiv
-

Sual: Daxili bazarda qiyməti 90 doll.olan ayaqqabı üçün 40 dollarlıq dəri xaricdən idxal olunur.Ayaqqabıya 25% idxal rüsumu tətbiq edildiyi halda effektiv rüsum dərəcəsi neçə faiz təşkil edəcəkdir? (Çəki: 1)

- ☐ 60 %
 - ☐ 65 %
 - ☐ 55 %
 - ☐ 50 %
 - ☒ 45 %
-

Sual: Daxili bazarda qiyməti 100 doll. olan kostyum üçün 60 doll. parça xaricdən idxal olunur.Kostyuma 30% , parçaya isə 15 % idxal rüsumu tətbiq edildiyi halda effektiv rüsum dərəcəsi neçə faiz təşkil edər? (Çəki: 1)

- ☐ 56,5%
 - ☒ 52,5%
 - ☐ 34,5%
 - ☐ 48,5%
 - ☐ 62,5%
-

Sual: Aşağıdakılardan hansı QTT- nə aiddir ? (Çəki: 1)

- ☐ idxal rüsumlarının tətbiqi

- ☐ avtonom rüsumların tətbiqi
 - ☐ ixrac rüsumlarının tətbiqi
 - ☐ konvension rüsumların tətbiqi
 - ☒ kompensasiya rüsumlarının tətbiqi
-

Sual: Aşağıdakılardan hansı kvotaların növlərinə aid deyil ? (Çəki: 1)

- ☐ tarif kvotaları
 - ☐ mövsümi kvotalar
 - ☒ qeyri tarif kvotaları
 - ☐ fərdi kvotalar
 - ☐ faiz kvotaları
-

Sual: Aşağıdakılardan hansı QTT-nin məqsədlərinə aid deyil? (Çəki: 1)

- ☐ milli sənayenin müdafiəsi
 - ☐ insanların sağlamlığının müdafiəsi
 - ☐ heyvanların sağlamlığının müdafiəsi
 - ☒ ərazi bütövlüyünün müdafiəsi
 - ☐ ətraf mühitin müdafiəsi
-

Sual: Brüssel əmtəə nomenklaturası neçə bölmə və mal mövqeyindən ibarətdir? (Çəki: 1)

- ☐ 6 bölmə və 218 mal mövqeyi
 - ☐ 7 bölmə və 198 mal mövqeyi
 - ☒ 5 bölmə və 186 mal mövqeyi
 - ☐ 6 bölmə və 256 mal mövqeyi
 - ☐ 5 bölmə və 214 mal mövqeyi
-

Sual: Adi gömrük prosedurlarına aid deyil: a) beynəlxalq tranzit, b) müvəqqəti saxlanma, c) ixrac, d) tranzit e) təkrar idxal (Çəki: 1)

- ☒ b), d) və a)
 - ☐ a) və e)
 - ☐ a), b) və c)
 - ☐ d), e), və b)
 - ☐ c) və e)
-

Sual: Bu əməliyyatların hansı gömrük ödənişlərinə nəzarət mərhələsində həyata keçirilmir? (Çəki: 1)

- ☐ YGB- də gömrük ödənişlərinin hesablanması düzgünlüyünə təsir edən məlumatların düzgünlüyünün yoxlanılması
- ☒ bəyannaməçi tərəfindən malın gömrük dəyərinin müəyyən edilməsi metodunun düzgün seçilməsinin yoxlanılması
- ☐ bəyan edilən vergi və tarif güzəştlərinin əsaslı olub olmamasının yoxlanılması və əgər əsas olarsa bu güzəştlərin tətbiqi
- ☐ seçilmiş gömrük prosedurunə uyğun olaraq gömrük ödənişlərinin düzgünlüyünün yoxlanılması

☐ gömrük ödənişlərinin ödənilməsi və ödəniş sənədlərinin düzgün tərtib olunmasının yoxlanılması

Sual: Aşağıdakılardan hansı gömrük rüsumlarının növlərinə aid deyil ? (Çəki: 1)

- ☐ advalor
 - ☐ konvension
 - ☒ stasionar
 - ☐ spesifik
 - ☐ avtonom
-

Sual: Aşağıdakılardan hansı idxal rüsumlarının iqtisadi effektlərinə aid deyil? (Çəki: 1)

- ☐ istehsal effekti
 - ☒ mübadilə effekti
 - ☐ gəlir effekti
 - ☐ istehlak effekti
 - ☐ ticarət effekti
-

Sual: Daxili bazarda qiyməti 150 doll.olan palto üçün 80 dollarlıq parça xaricdən idxal olunur.Paltoya 40% idxal rüsumu tətbiq edildiyi halda effektiv rüsum dərəcəsi neçə faiz təşkil edəcəkdir? (Çəki: 1)

- ☐ 92,1 %
 - ☐ 76,4 %
 - ☐ 88,6 %
 - ☐ 82,3 %
 - ☒ 85,7 %
-

Sual: Aşağıdakılardan hansı gömrük statistikasının metodlarına aid deyil? (Çəki: 1)

- ☐ ümumiləşdirmə metodu
 - ☒ paylanma metodu
 - ☐ balans metodu
 - ☐ indeks metodu
 - ☐ faktor metodu
-

Sual: Daxili bazarda qiyməti 70 doll. olan paltar üçün 40 dollarlıq parça xaricdən idxal olunur.Paltara 25% , parçaya isə 15 % idxal rüsumu tətbiq edildiyi halda effektiv rüsum dərəcəsi neçə faiz təşkil edər? (Çəki: 1)

- ☐ 41,6 %
 - ☐ 50,1 %
 - ☐ 45,2%
 - ☒ 38,3 %
 - ☐ 35,2 %
-

Sual: Aşağıdakılardan hansı QTT-nə aid deyil ? (Çəki: 1)

- ☒ spesifik rüsumların tətbiqi
- ☐ xüsusi rüsumların tətbiqi

- ☐ bərabərləşdirici vergilərin tətbiqi
 - ☐ qiymətlərin inzibati fiksə olunması
 - ☐ kompensasiya rüsumları
-

Sual: Aşağıdakılardan hansı xüsusi gömrük prosedurlarına aid deyil: (Çəki: 1)

- ☐ daxili tranzit
 - ☐ saxlanc
 - ☐ daxildə emal
 - ☒ müvəqqəti idxal
 - ☐ sərbəst zona
-

Sual: Aşağıdakılardan hansı ödənişlərin təmin edilməsi üsullarına aid deyil? (Çəki: 1)

- ☒ kombine edilmiş rüsumlar
 - ☐ gömrük əlavə ödənişləri,
 - ☐ dekretləşdirilmiş gömrük qiymətləndirilməsi
 - ☐ kompensasiya rüsumları
 - ☐ antidempinq rüsumları
-

Sual: Aşağıdakılardan hansı gömrük rəsmiləşdirilməsinin məqsədlərinə aid deyil: (Çəki: 1)

- ☐ sənədlərin və faktiki gömrük nəzarətinin effektiv həyata keçirilməsi üçün şərait yaradılması
 - ☒ XİF –in inkişafına, XİƏ-in genişlənməsinə yardım göstərilməsi
 - ☐ valyuta, ekoloji, veterinar, ixrac nəzarəti və nəzarətin digər formalarının həyata keçirilməsi üçün əlverişli şərait yaradılması
 - ☐ gömrük statistikasını və xüsusi gömrük statistikasının aparılmasının təmin edilməsi
 - ☐ XİF iştirakçılarına gömrük proseduru (gömrük rejimini) düzgün seçməyə yardım göstərilməsi
-

Sual: Bu əməliyyat gömrük rəsmiləşdirilməsi zamanı valyuta nəzarəti və gömrük dəyərində nəzarət mərhələsində həyata keçirilmir: (Çəki: 1)

- ☐ valyuta nəzarəti üçün bütün zəruri sənədlərin olub olmaması və bu sənədlərdəki məlumatların yoxlanılması
 - ☐ bəyannaməçi tərəfindən malın gömrük dəyərinin müəyyən edilməsi metodunun düzgün seçilməsinin yoxlanılması
 - ☐ gömrük dəyərinin seçilmiş metodla müəyyən olunmasının , bu məqsədlə bəyannaməçinin istifadə etdiyi sənədlərin səhihliyinin yoxlanılması
 - ☒ seçilmiş gömrük proseduru uyğun olaraq gömrük ödənişlərinin düzgünlüyü yoxlanılması
 - ☐ zəruri hallarda sövdələşmənin qiymətə təsir edən hallarının müəyyən edilməsi üçün əlavə məlumatların toplanması
-

Sual: Aşağıdakılardan hansı gömrük tariflərinin məqsədlərinə aid deyil? (Çəki: 1)

- ☐ ölkəyə idxalın əmtəə strukturunun rasionallaşdırılması
- ☐ ölkə ərazisində idxal və ixracın, valyuta gəlirləri ilə xərclərinin rəsonal nisbətinin saxlanması

- ☐ ölkənin dünya iqtisadiyyatına effektiv integrasiyası üçün şərait yaradılması
 - ☐ ölkədə malların istehsalı və istehlakının strukturunda mütərəqqi dəyişikliklər üçün şərait yaradılması
 - ☒ ölkədə xarici ticarət əmtəə axınlarının strukturu və dinamikasının inkişafının təmin edilməsi
-

Sual: Harmonizə olunmuş sistemdə malların kodlaşdırılması üçün neçə rəqəmdən istifadə olunur? (Çəki: 1)

- ☐ 5
 - ☒ 6
 - ☐ 7
 - ☐ 8
 - ☐ 9
-

Sual: Mənşəyinə görə rüsumlar aşağıdakılara bölünür: (Çəki: 1)

- ☒ avtonom, konvension, preferensial
 - ☐ ixrac, idxal, tranzit
 - ☐ mövsümi, antidempinq, kompensasiya
 - ☐ nominal, effektiv
 - ☐ advalor, spesifik, qarışıq
-

Sual: Sərbəst dövriyyə üçün buraxılış zamanı: (Çəki: 1)

- ☐ rüsumlar ödənilmir
 - ☐ ödənilmiş rüsumlar geri qaytarılır
 - ☐ mallara ticarət siyasəti tədbirləri tətbiq edilmir
 - ☐ mallar müəyyən vaxtdan sonra ölkədən çıxarılır
 - ☒ bütün rüsum və vergilər ödənilir, QTT-nə əməl olunur
-

Sual: Aşağıdakılardan hansı YGB-nin informasiya bloklarına aid deyil? (Çəki: 1)

- ☒ göndərmənin bazis şərtləri bloku
 - ☐ göndərmənin ümumi xarakteristikası
 - ☐ nəqliyyat bloku
 - ☐ maliyyə bloku
 - ☐ coğrafi blok
-

Sual: Daxili bazarda qiyməti 180 doll.olan kostyum üçün 95 dollarlıq parça xaricdən idxal olunur.Kostyuma 25% idxal rüsumu tətbiq edildiyi halda effektiv rüsum dərəcəsi neçə faiz təşkil edəcəkdir? (Çəki: 1)

- ☒ 52,9%
 - ☐ 56,7%
 - ☐ 72,3%
 - ☐ 62,5%
 - ☐ 44,5%
-

Sual: Aşağıdakılardan hansı gömrük rüsumlarının növlərinə aid deyil ? (Çəki: 1)

- ☐ daimi
 - ☐ tranzit
 - ☐ qarışıq
 - ☒ mürəkkəb
 - ☐ dəyişən
-

Sual: Daxili bazarda qiyməti 120 doll. olan ayaqqabı üçün 70 dollarlıq dəri xaricdən idxal olunur. Ayaqqabıya 30% , dəriyə isə 15 % idxal rüsumu tətbiq edildiyi halda effektiv rüsum dərəcəsi neçə faiz təşkil edər? (Çəki: 1)

- ☐ 62 %
 - ☐ 56 %
 - ☐ 46 %
 - ☒ 51 %
 - ☐ 38 %
-

Sual: Aşağıdakılardan hansı QTT-nə aid deyil? (Çəki: 1)

- ☒ valyuta nəzarəti
 - ☐ kvotalaşdırma
 - ☐ karantin nəzarəti
 - ☐ kompensasiya rüsumları
 - ☐ antidempinq rüsumlarının tətbiqi
-

Sual: Aşağıdakılardan hansı rüsum normaları müəyyən olunarkən nəzərə alınan amillərə aid deyil? (Çəki: 1)

- ☐ Gömrük rüsum normaları müəyyən olunarkən ölkənin iqtisadi təhlükəsizliyi əsas götürülməlidir
 - ☐ Rüsum normalarının orta qiyməti ayrı ayrı mal qrupları üçün müəyyən olunur və sonra konkret mal mövqeləri üçün dəqiqləşdirilir
 - ☐ Rüsum normaları müəyyən edilərkən dünya qiymətləri ilə daxili qiymətlər arasındakı fərq əsas götürülür
 - ☒ Rüsum normaları idxalın və ixracın artırılması üçün şərait yaratmalıdır
 - ☐ Rüsumların orta səviyyəsi ümumilikdə ölkənin xarici ticarətinin strukturunda müsbət dəyişikliklər üçün şərait yaratmalıdır
-

Sual: Antidempinq rüsumlarının tətbiqində məqsəd : (Çəki: 1)

- ☐ ölkədən ixracın qarşısının alınmasıdır
 - ☒ istahsalçıların xarici rəqabətin zərərli təsirindən müdafiə olunmasıdır
 - ☐ ölkəyə ucuz malların idxalının stimullaşdırılmasıdır
 - ☐ ölkənin ixrac potensialından effektiv istifadə olunmasının təmin edilməsidir
 - ☐ ölkə istehlakçılarının zərərli məhsullardan qorunmasıdır
-

Sual: Daxili bazarda qiyməti 70 doll.olan paltar üçün 45 dollarlıq parça xaricdən idxal olunur.Paltara 25% idxal rüsumu tətbiq edildiyi halda effektiv rüsum dərəcəsi neçə faiz təşkil edəcəkdir? (Çəki: 1)

- ☒ 70 %
- ☐ 85 %

- ☐ 80 %
 - ☐ 75 %
 - ☐ 90 %
-

Sual: Aşağıdakılardan hansı texniki maneələrə aid deyil? (Çəki: 1)

- ☐ qablaşdırmaya tələblər
 - ☐ sanitari nəzarəti
 - ☐ karantin nəzarəti
 - ☐ fitosanitar nəzarəti
 - ☒ ixrac nəzarəti
-

Sual: Daxili bazarda qiyməti 120 doll. olan palto üçün 70 dollarlıq parça xaricdən idxal olunur. Paltoya 30% , parçaya isə 20 % idxal rüsumu tətbiq edildiyi halda effektiv rüsum dərəcəsi neçə faiz təşkil edər? (Çəki: 1)

- ☒ 44 %
 - ☐ 53 %
 - ☐ 62 %
 - ☐ 68 %
 - ☐ 74 %
-

Sual: Aşağıdakılardan hansı QTT-nə aiddir ? (Çəki: 1)

- ☐ gömrük dəyərinin müəyyən olunması
 - ☐ malın mənsə olkəsinin müəyyən olunması
 - ☒ ixrac qiymətlərinin könüllü məhdudlaşdırılması
 - ☐ malın gömrük müayinəsinin aparılması
 - ☐ malın XİF ƏN-na görə kodunun müəyyən olunması
-

Sual: Kvotaların tətbiqində məqsəd: (Çəki: 1)

- ☐ idxalı stimullaşdırmaqdır
 - ☐ ixracı stimullaşdırmaqdır
 - ☒ daxili bazarı müdafiə etməkdir
 - ☐ istehlakçıların hüquqlarının müdafiəsidir
 - ☐ ölkəyə malların gətirilməsini qadağan etməkdir
-

Sual: Aşağıdakılardan hansı gömrük rəsmiləşdirilməsinin məqsədlərinə aiddir? (Çəki: 1)

- ☒ valyuta, ekoloji, veterinar, ixrac nəzarəti və nəzarətin digər formalarının həyata keçirilməsi üçün əlverişli şərait yaradılması
 - ☐ gömrük nəzarətinin həyata keçirilməsini və təkmilləşdirilməsinin təmin edilməsi
 - ☐ gömrük qaydalarının pozulmasına qarşı mübarizənin təmin edilməsi
 - ☐ müvafiq gömrük prosedurlarından səmərəli istifadənin təmin edilməsi
 - ☐ gömrük işi həyata keçirilərkən fiziki şəxslərin və təsərrüfat subyektlərinin hüquq və mənafelərinin müdafiəsinin təmin edilməsi
-

BÖLMƏ: 04

Ad	04
Suallardan	50
Maksimal faiz	50
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	5 %

Sual: Aşağıdakılardan hansı xüsusi gömrük statistikasının istiqamətlərinə aid deyil? (Çəki: 1)

- ☒ idxalın coğrafi paylanması
- ☐ gömrük dəyərinə nəzarət
- ☐ gömrük ödənişlərinin ödənilməsi
- ☐ gömrük hüquqpozmaları
- ☐ bəyanetmə

Sual: Harmonizə olunmuş sistem neçə bölmə və neçə qrupdan ibarətdir? (Çəki: 1)

- ☐ 18 bölmə və 87 qrup
- ☐ 22 bölmə və 96 qrup
- ☐ 20 bölmə və 98 qrup
- ☒ 21 bölmə və 99 qrup
- ☐ 19 bölmə və 94 qrup

Sual: Aşağıdakılardan hansı əsas gömrük rəsmiləşdirilməsinin mərhələlərinə aid deyil? (Çəki: 1)

- ☐ Gömrük bəyannaməsinin qəbulu, qeydiyyatı və uçotu mərhələsi
- ☐ Mal və nəqliyyat vasitələrinin yoxlanması və buraxılması mərhələsi
- ☐ Valyuta nəzarəti və gömrük dəyərinə nəzarət mərhələsi
- ☐ Gömrük ödənişlərinə nəzarət mərhələsi
- ☒ Mal və nəqliyyat vasitələri üçün qısa bəyannamənin verilməsi mərhələsi

Sual: Gömrük rüsumlarının funksiyaları hansılardır?: a)himayəçi, b)stabilləşdirici, d) rasionallaşdırıcı, ,c) məhdudlaşdırıcı, e)stimullaşdırıcı (Çəki: 1)

- ☐ d), c) və e)
- ☐ a), b) və d)
- ☒ a), e) və b)
- ☐ b), d), və e)
- ☐ a), d) və c)

Sual: Tətbiq obyektinə görə rüsumlar aşağıdakılara bölünür: (Çəki: 1)

- ☐ mövsümi, antidempinq, kompensasiya
- ☒ ixrac, idxal, tranzit
- ☐ avtonom, konvension, preferensial
- ☐ advalor, spesifik, qarışıq

☐ nominal, effektiv

Sual: Daxili bazarda qiyməti 120 doll.olan ayaqqabı üçün 70 dollarlıq dəri xaricdən idxal olunur.Ayaqqabıya 30% idxal rüsumu tətbiq edildiyi halda effektiv rüsum dərəcəsi neçə faiz təşkil edəcəkdir? (Çəki: 1)

- ☐ 64 %
 - ☐ 69 %
 - ☐ 76 %
 - ☐ 82 %
 - ☒ 72 %
-

Sual: Daxili bazarda qiyməti 150 doll. olan kostyum üçün 85 doll. parça xaricdən idxal olunur.Kostyuma 25% , parçaya isə 10 % idxal rüsumu tətbiq edildiyi halda effektiv rüsum dərəcəsi neçə faiz təşkil edər? (Çəki: 1)

- ☐ 56,0%
 - ☐ 41,5%
 - ☐ 38,0%
 - ☒ 44,6%
 - ☐ 52,4%
-

Sual: Aşağıdakılardan hansı QTT- nə aiddir ? (Çəki: 1)

- ☒ mövsümi rüsumların tətbiqi
 - ☐ idxal rüsumlarının tətbiqi
 - ☐ avtonom rüsumların tətbiqi
 - ☐ spesifik rüsumlarının tətbiqi
 - ☐ konvension rüsumların tətbiqi
-

Sual: Aşağıdakılardan hansı kvotaların növlərinə aid deyil ? (Çəki: 1)

- ☐ tarif kvotaları
 - ☐ fərdi kvotalar
 - ☒ miqdar kvotaları
 - ☐ qlobal kvotalar
 - ☐ faiz kvotaları
-

Sual: Aşağıdakılardan hansı QTT-nin məqsədlərinə aid deyil? (Çəki: 1)

- ☒ milli idxalçıların müdafiəsi
 - ☐ milli sənayenin müdafiəsi
 - ☐ iqtisadi təhlükəsizliyin müdafiəsi
 - ☐ insanların sağlamlığının müdafiəsi
 - ☐ heyvanların sağlamlığının müdafiəsi
-

Sual: XİF –in Əmtəə Nomenklaturası nədir? (Çəki: 1)

- ☐ Çoxluğun müəyyən əlamətlər üzrə paylanmasıdır
- ☒ Gömrük sərhəddindən keçirilə bilən malların mühüm əlamətlər üzrə qruplaşdırılmış sistemidir

- ☐ Malların müəyyən təsnifat sisteminə uyğun olaraq paylanmış çoxluğu
 - ☐ Gömrük sərhəddindən keçirilə bilən mal və nəqliyyat vasitələrinin zəruri və ümumi əlamətlərinə görə sistemləşdirilməsidir
 - ☐ Əmtəələrin mühüm, zəruri və ümumi əlamətlərinin sistemidir
-

Sual: Adi gömrük prosedurlarına aid deyil: a) sərbəst dövriyyə üçün buraxılma b) daxili tranzit, c) müvəqqəti ixrac, d) xaricdə emal e) təkrar idxal (Çəki: 1)

- ☐ a) və e)
 - ☐ a), b) və c)
 - ☐ b), d) və a)
 - ☐ d), e), c) və b)
 - ☒ b) və d)
-

Sual: Bu əməliyyatların hansı gömrük ödənişlərinə nəzarət mərhələsində həyata keçirilmir? (Çəki: 1)

- ☐ seçilmiş gömrük proseduruna uyğun olaraq gömrük ödənişlərinin düzgünlüyünün yoxlanılması
 - ☐ gömrük orqanı rəhbərinin gömrük ödənişlərinin ödənilməsindən möhlət verilməsi haqda qərarının olub olmamasının yoxlanılması
 - ☒ ehtiyac yaranarsa, gömrük dəyəri və gömrük ödənişlərinin məbləğində düzəlişlər aparılması
 - ☐ YGB- də gömrük ödənişlərinin hesablanması düzgünlüyünə təsir edən məlumatların düzgünlüyünün yoxlanılması
 - ☐ gömrük ödənişlərinin ödənilməsi və ödəniş sənədlərinin düzgün tərtib olunmasının yoxlanılması
-

Sual: Aşağıdakılardan hansı gömrük rüsumlarının növlərinə aid deyil? (Çəki: 1)

- ☐ preferensial
 - ☐ spesifik
 - ☐ ixrac
 - ☐ tənəzzül
 - ☒ saxlanma
-

Sual: Aşağıdakılardan hansı idxal rüsumlarının iqtisadi effektlərinə aiddir? (Çəki: 1)

- ☐ geniş təkrar istehsal effekti
 - ☐ dövriyyə effekti
 - ☐ satış effekti
 - ☒ istehsal effekti
 - ☐ mübadilə effekti
-

Sual: Daxili bazarda qiyməti 230 doll. olan palto üçün 140 dollarlıq parça xaricdən idxal olunur. Paltoya 30% idxal rüsumu tətbiq edildiyi halda effektiv rüsum dərəcəsi neçə faiz təşkil edəcəkdir? (Çəki: 1)

- ☒ 76,7 %
- ☐ 90,6 %
- ☐ 88,0 %

- ☐ 82,2%
- ☐ 96,0%
-

Sual: Daxili bazarda qiyməti 80 doll. olan paltar üçün 50 dollarlıq parça xaricdən idxal olunur. Paltara 35% , parçaya isə 15 % idxal rüsumu tətbiq edildiyi halda effektiv rüsum dərəcəsi neçə faiz təşkil edər? (Çəki: 1)

- ☐ 75,1 %
- ☐ 56,4 %
- ☒ 68,3 %
- ☐ 60,7 %
- ☐ 65,2 %
-

Sual: Aşağıdakılardan hansı QTT-nə aid deyil ? (Çəki: 1)

- ☐ xüsusi rüsumların tətbiqi
- ☐ keyfiyyətə nəzarətin tətbiqi
- ☐ qiymətlərin inzibati fiksə olunması
- ☒ nominal rüsumların tətbiqi
- ☐ sürüşkən yığımların tətbiqi
-

Sual: Bu əməliyyat gömrük rəsmiləşdirilməsi zamanı valyuta nəzarəti və gömrük dəyərində nəzarət mərhələsində həyata keçirilmir: (Çəki: 1)

- ☐ şərti qiymətləndirmənin aparılması
- ☒ bəyan edilən vergi və tarif güzəştlərinin əsaslı olub olmamasının yoxlanılması
- ☐ bəyannaməçi tərəfindən malın gömrük dəyərində müəyyən edilməsi metodunun düzgün seçilməsinin yoxlanılması
- ☐ gömrük dəyərində seçilmiş metodla müəyyən olunmasının , bu məqsədlə bəyannaməçinin istifadə etdiyi sənədlərin səhihliyinin yoxlanılması
- ☐ zəruri hallarda sövdələşmənin qiymətə təsir edən hallarının müəyyən edilməsi üçün əlavə məlumatların toplanması
-

Sual: Aşağıdakılardan hansı ödənişlərin təmin edilməsi üsullarına aid deyil? (Çəki: 1)

- ☒ konvension rüsumlar
- ☐ gömrük əlavə ödənişləri
- ☐ bərabərləşdirici vergilər
- ☐ kompensasiya rüsumları
- ☐ əlavə yığımlar
-

Sual: Xarici ticarətin gömrük statistikasının vəzifələrinə aid deyil : (Çəki: 1)

- ☐ Xarici ticarətin həcmi, dinamikası və strukturunu xarakterizə edən göstəricilər sistemi və təhlilinin metodoloji prinsiplərinin işlənməsi
- ☐ AR –nın idxalı və ixracı haqda məlumatların tam və səhih uçotunun təmin edilməsi
- ☐ AR-nın xarici ticarət əmtəə axınlarının strukturu , dinamikası və əsas meyillərinin təhlili
- ☐ AR-nın tədiyyə balansı və milli hesablar sistemi çərçivəsində makroiqtisadi göstəricilərin proqnozlaşdırılması üçün ilkin məlumatların hazırlanması

● XİF-in tənzimlənməsinin tarif və qeyri-tarif tədbirlərinin effektivliyinin artırılmasının istiqamətlərinin müəyyən edilməsi

Sual: Azərbaycandan malların ixracı zamanı: (Çəki: 1)

- ☐ rüsumlar ödənilmir
 - bütün rüsum və vergilər ödənilir, QTT-nə əməl olunur
 - ☐ ödənilmiş rüsumlar geri qaytarılır
 - ☐ mallara ticarət siyasəti tədbirləri tətbiq edilmir
 - ☐ mallar müəyyən vaxtdan sonra ölkəyə qaytarılır
-

Sual: Aşağıdakılardan hansı YGB-nin informasiya bloklarına aiddir ? (Çəki: 1)

- ☐ tranzit bloku
 - ☐ valyuta bloku
 - ☐ qablaşdırma bloku
 - ☐ iqtisadi blok
 - maliyyə bloku
-

Sual: Aşağıdakılardan hansı gömrük rüsumlarının növlərinə aid deyil ? (Çəki: 1)

- ☐ ixrac
 - ☐ idxal
 - təkrar ixrac
 - ☐ tranzit
 - ☐ qarışıq
-

Sual: Aşağıdakılardan hansı rüsum normaları müəyyən olunarkən nəzərə alınan amillərə aid deyil? (Çəki: 1)

- ☐ Gömrük rüsum normaları müəyyən olunarkən ölkənin iqtisadi təhlükəsizliyi əsas götürülməlidir
 - Rüsum normaları müəyyən olunarkən istehlakçıların alıcılıq qabiliyyəti nəzərə alınmalıdır
 - ☐ Rüsum normalarının orta qiyməti ayrı ayrı mal qrupları üçün müəyyən olunur və sonra konkret mal mövqeləri üçün dəqiqləşdirilir
 - ☐ Rüsum normaları müəyyən edilərkən dünya qiymətləri ilə daxili qiymətlər arasındakı fərq əsas götürülür
 - ☐ Rüsumların orta səviyyəsi ümumilikdə ölkənin xarici ticarətinin strukturunda müsbət dəyişikliklər üçün şərait yaratmalıdır
-

Sual: Daxili bazarda qiyməti 50 doll.olan paltar üçün 30 dollarlıq parça xaricdən idxal olunur.Paltara 25% idxal rüsumu tətbiq edildiyi halda effektiv rüsum dərəcəsi neçə faiz təşkil edəcəkdir? (Çəki: 1)

- ☐ 78,6 %
 - ☐ 75,3 %
 - ☐ 70,2 %
 - ☐ 65,6 %
 - 62,5 %
-

Sual: Daxili bazarda qiyməti 200 doll. olan palto üçün 120 dollarlıq parça xaricdən idxal olunur. Paltoya 40% , parçaya isə 20 % idxal rüsumu tətbiq edildiyi halda effektiv rüsum dərəcəsi neçə faiz təşkil edər? (Çəki: 1)

- ☐ 55 %
 - ☐ 60 %
 - ☐ 65 %
 - ☒ 70 %
 - ☐ 75 %
-

Sual: Aşağıdakılardan hansı QTT-nə aiddir ? (Çəki: 1)

- ☐ ixracın strukturunun təkmilləşdirilməsi
 - ☐ idxalın strukturunun rasionallaşdırılması
 - ☒ idxalın məhdudlaşdırılması
 - ☐ gömrük dəyərinin müəyyən olunması
 - ☐ malın mənsə olkəsinin müəyyən olunması
-

Sual: Kvotaların tətbiqində məqsəd: (Çəki: 1)

- ☐ idxalı stimullaşdırmaqdır
 - ☐ ixracı stimullaşdırmaqdır
 - ☐ istehlakçıların hüquqlarının müdafiəsidir
 - ☒ idxalın və ixracın miqdarının məhdudlaşdırılmasıdır
 - ☐ ölkəyə malların gətirilməsini qadağan etməkdir
-

Sual: Aşağıdakılardan hansı gömrük rəsmiləşdirilməsinin məqsədlərinə aiddir? (Çəki: 1)

- ☐ gömrük nəzarətinin həyata keçirilməsini və təkmilləşdirilməsinin təmin edilməsi
 - ☒ sənədlərin və faktiki gömrük nəzarətinin effektiv həyata keçirilməsi üçün şərait yaradılması
 - ☐ müvafiq gömrük prosedurlarından istifadənin effektivliyinin təmin edilməsi
 - ☐ gömrük qaydalarının pozulmasına qarşı mübarizənin təmin edilməsi
 - ☐ gömrük işi həyata keçirilərkən fiziki şəxslərin və təsərrüfat subyektlərinin hüquq və mənafelərinin müdafiəsinin təmin edilməsi
-

Sual: Aşağıdakılardan hansı gömrük statistikasının metodlarına aid deyil? (Çəki: 1)

- ☐ ümumiləşdirmə metodu
 - ☐ balans metodu
 - ☐ indeks metodu
 - ☒ əmsal metodu
 - ☐ faktor metodu
-

Sual: Aşağıdakılardan hansı xüsusi gömrük prosedurlarına aid deyil: (Çəki: 1)

- ☒ təkrar ixrac
- ☐ daxili tranzit
- ☐ saxlanc

- ☐ daxildə emal
 - ☐ sərbəst zona
-

Sual: Aşağıdakılardan hansı gömrük rəsmiləşdirilməsinin məqsədlərinə aid deyil: (Çəki: 1)

- ☐ sənədlərin və faktiki gömrük nəzarətinin effektiv həyata keçirilməsi üçün şərait yaradılması
 - ☒ ölkənin milli iqtisadiyyatının effektiv stimullaşdırılması
 - ☐ valyuta, ekoloji, veterinar, ixrac nəzarəti və nəzarətin digər formalarının həyata keçirilməsi üçün əlverişli şərait yaradılması
 - ☐ gömrük statistikasını və xüsusi gömrük statistikasının aparılmasının təmin edilməsi
 - ☐ XİF iştirakçılarına gömrük proseduru (gömrük rejimini) düzgün seçməyə yardım göstərilməsi
-

Sual: Aşağıdakılardan hansı gömrük tariflərinin məqsədlərinə aid deyil? (Çəki: 1)

- ☐ ölkəyə idxalın əmtəə strukturunun rasionallaşdırılması
 - ☐ ölkə ərazisində idxal və ixracın, valyuta gəlirləri ilə xərclərinin rəşional nisbətini saxlanması
 - ☐ ölkənin dünya iqtisadiyyatına effektiv inteqrasiyası üçün şərait yaradılması
 - ☒ gömrük rüsumları, vergilər və digər gömrük ödənişlərinin vaxtında və tam həcmə yığılmasının təmin edilməsi
 - ☐ ölkədə malların istehsalı və istehlakının strukturunda mütərəqqi dəyişikliklər üçün şərait yaradılması
-

Sual: Təsirinin qiymətləndirilməsinə görə rüsumlar aşağıdakılara bölünür: (Çəki: 1)

- ☐ ixrac, idxal, tranzit
 - ☐ mövsümi, antidempinq, kompensasiya
 - ☐ avtonom, konvension, preferensial
 - ☒ nominal, effektiv
 - ☐ advalor, spesifik, qarışıq
-

Sual: Daxili bazarda qiyməti 160 doll.olan kostyum üçün 90 dollarlıq parça xaricdən idxal olunur.Kostyuma 25% idxal rüsumu tətbiq edildiyi halda effektiv rüsum dərəcəsi neçə faiz təşkil edəcəkdir? (Çəki: 1)

- ☐ 73,3 %
 - ☐ 46,7 %
 - ☐ 52,3 %
 - ☐ 62,5 %
 - ☒ 57,1 %
-

Sual: Daxili bazarda qiyməti 120 doll. olan ayaqqabı üçün 70 dollarlıq dəri xaricdən idxal olunur. Ayaqqabıya 30% , dəriyə isə 15 % idxal rüsumu tətbiq edildiyi halda effektiv rüsum dərəcəsi neçə faiz təşkil edər? (Çəki: 1)

- ☐ 46 %
- ☒ 51 %
- ☐ 56 %

☐ 62 %

☐ 38 %

Sual: Aşağıdakılardan hansı QTT-nə aid deyil? (Çəki: 1)

- ☐ kvotalaşdırma
 - ☐ karantin nəzarəti
 - ☐ kompensasiya rüsumları
 - ☐ antidempinq rüsumlarının tətbiqi
 - ☒ preferensial rüsumlar
-

Sual: Antidempinq rüsumlarının tətbiqində məqsəd : (Çəki: 1)

- ☐ ölkədən ixracın qarşısının alınmasıdır
 - ☐ ölkəyə ucuz malların idxalının stimullaşdırılmasıdır
 - ☐ ölkənin ixrac potensialından effektiv istifadə olunmasının təmin edilməsidir
 - ☒ istehsalçıların xarici rəqabətin zərərli təsirindən müdafiə olunmasıdır
 - ☐ ölkə istehlakçılarının zərərli məhsullardan qorunmasıdır
-

Sual: Aşağıdakılardan hansı texniki maneələrə aid deyil? (Çəki: 1)

- ☐ qablaşdırmaya tələblər
 - ☐ sanitariya nəzarəti
 - ☒ yükləməyə tələblər
 - ☐ karantin nəzarəti
 - ☐ markalanmaya tələblər
-

Sual: Aşağıdakılardan hansı xüsusi gömrük statistikasının istiqamətlərinə aid deyil? (Çəki: 1)

- ☐ gömrük dəyərinə nəzarət
 - ☐ gömrük ödənişlərinin ödənilməsi
 - ☐ gömrük hüquqpozmaları
 - ☐ bəyanətmə
 - ☒ valyuta nəzarəti
-

Sual: İlk əməliyyatların həyata keçirilməsində məqsəd nədir? (Çəki: 1)

- ☒ gömrük rəsmiləşdirilməsi prosesinin sürətləndirilməsi və asanlaşdırılması
 - ☐ sənədlərin və faktiki gömrük nəzarətinin effektiv həyata keçirilməsi üçün şərait yaradılması
 - ☐ valyuta, ekoloji, veterinar, ixrac nəzarəti və nəzarətin digər formalarının həyata keçirilməsi üçün əlverişli şərait yaradılması
 - ☐ gömrük statistikasının və xüsusi gömrük statistikasının aparılmasına şərait yaradılması
 - ☐ mallar və nəqliyyat vasitələrinin gömrük sərhəddindən keçirilməsinin icazəli qaydalarına riayət olunmasının təmin olunması
-

Sual: Aşağıdakılardan hansı əsas gömrük rəsmiləşdirilməsinin mərhələlərinə aid deyil? (Çəki: 1)

- ☐ Gömrük bəyannaməsinin qəbulu, qeydiyyatı və uçuşu mərhələsi
 - ☒ Mal və nəqliyyat vasitələrinin gömrük sərhəddinə çatdırılması mərhələsi
 - ☐ Mal və nəqliyyat vasitələrinin yoxlanması və buraxılması mərhələsi
 - ☐ Valyuta nəzarəti və gömrük dəyərinə nəzarət mərhələsi
 - ☐ Gömrük ödənişlərinə nəzarət mərhələsi
-

Sual: Gömrük rüsumlarının funksiyaları hansılardır?: a)nominallaşdırıcı b) stabilizləşdirici, d)himayəçi,c) məhdudlaşdırıcı, e)stimullaşdırıcı, (Çəki: 1)

- ☐ d), c) və e)
 - ☐ a), b) və d)
 - ☐ a), e) və b)
 - ☒ b), d), və e)
 - ☐ a), d) və c)
-

Sual: Xarakterinə görə rüsumlar aşağıdakılara bölünür: (Çəki: 1)

- ☒ mövsümi, antidempinq, kompensasiya
 - ☐ ixrac, idxal, tranzit
 - ☐ avtonom, konvension, preferensial
 - ☐ advalor, spesifik, qarışıq
 - ☐ nominal, effektiv
-

Sual: Daxili bazarda qiyməti 100 doll.olan ayaqqabı üçün 65 dollarlıq dəri xaricdən idxal olunur.Ayaqqabıya 30% idxal rüsumu tətbiq edildiyi halda effektiv rüsum dərəcəsi neçə faiz təşkil edəcəkdir? (Çəki: 1)

- ☐ 62,3 %
 - ☐ 69,0 %
 - ☐ 73,1 %
 - ☒ 85,7 %
 - ☐ 82,1 %
-

Sual: Daxili bazarda qiyməti 140 doll. olan kostyum üçün 80 doll. parça xaricdən idxal olunur.Kostyuma 25% , parçaya isə 10 % idxal rüsumu tətbiq edildiyi halda effektiv rüsum dərəcəsi neçə faiz təşkil edər? (Çəki: 1)

- ☒ 45 %
 - ☐ 64 %
 - ☐ 49 %
 - ☐ 52 %
 - ☐ 58 %
-

Sual: Aşağıdakılardan hansı QTT- nə aiddir ? (Çəki: 1)

- ☐ kombine edilmiş rüsumların tətbiqi
 - ☒ kompensasiya rüsumlarının tətbiqi
 - ☐ avtonom rüsumların tətbiqi
 - ☐ spesifik rüsumlarının tətbiqi
 - ☐ konvension rüsumların tətbiqi
-

Sual: Aşağıdakılardan hansı kvotaların növlərinə aid deyil ? (Çəki: 1)

- ☐ tarif kvotaları
- ☐ fərdi kvotalar
- ☐ qlobal kvotalar
- ☒ dəyər kvotaları
- ☐ faiz kvotaları

Sual: Aşağıdakılardan hansı QTT-nin məqsədlərinə aid deyil? (Çəki: 1)

- ☐ ekologiyanın müdafiəsi
- ☐ istehsalçıların maraqlarının müdafiəsi
- ☒ milli idxalçıların müdafiəsi
- ☐ iqtisadi təhlükəsizliyin təmin edilməsi
- ☐ insanların sağlamlığının müdafiəsi

BÖLMƏ: 05

Ad	05
Suallardan	50
Maksimal faiz	50
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	5 %

Sual: Gömrük dəyərinin müəyyən edilməsi üsullarına aid deyil: (Çəki: 1)

- ☐ ehtiyat üsulu ilə
- ☐ eyni malların sövdələşmə qiyməti ilə
- ☒ oxşar malların sövdələşmə qiyməti ilə
- ☐ dəyərin toplanması üsulu ilə
- ☐ dəyərin çıxılması üsulu ilə,

Sual: Adi gömrük prosedurlarına aid deyil: a) saxlanma b) tranzit, c) müvəqqəti ixrac, d) xaricdə emal e) təkrar idxal (Çəki: 1)

- ☐ a) və e)
- ☐ a), b) və c)
- ☐ d), e) və c)
- ☐ b) və d)
- ☒ b) ,d) və a)

Sual: Bu əməliyyatların hansı gömrük ödənişlərinə nəzarət mərhələsində həyata keçirilmir? (Çəki: 1)

- ☐ seçilmiş gömrük proseduruna uyğun olaraq gömrük ödənişlərinin düzgünlüyünün yoxlanılması
- ☐ gömrük orqanı rəhbərinin gömrük ödənişlərinin ödənilməsindən möhlət verilməsi haqda qərarının olub olmamasının yoxlanılması

- ☐ YGB- də gömrük ödənişlərinin hesablanması düzgünlüyünə təsir edən məlumatların düzgünlüyünün yoxlanılması
 - ☒ ehtiyac yaranarsa , gömrük dəyəri və gömrük ödənişlərinin məbləğində düzəlişlər aparılması
 - ☐ gömrük ödənişlərinin ödənilməsi və ödəniş sənədlərinin düzgün tərtib olunmasının yoxlanılması
-

Sual: Aşağıdakılardan hansı gömrük rüsumlarının növlərinə aid deyil ? (Çəki: 1)

- ☐ preferensial
 - ☒ emal
 - ☐ spesifik
 - ☐ ixrac
 - ☐ tərzi
-

Sual: Aşağıdakılardan hansı idxal rüsumlarının iqtisadi effektlərinə aiddir? (Çəki: 1)

- ☒ gəlir effekti
 - ☐ dövriyyə effekti
 - ☐ satış effekti
 - ☐ mübadilə effekti
 - ☐ geniş təkrar istehsal effekti
-

Sual: Daxili bazarda qiyməti 160 doll.olan palto üçün 85 dollarlıq parça xaricdən idxal olunur.Paltoya 35% idxal rüsumu tətbiq edildiyi halda effektiv rüsum dərəcəsi neçə faiz təşkil edəcəkdir? (Çəki: 1)

- ☐ 76,0%
 - ☐ 87,6%
 - ☐ 83,2%
 - ☒ 74,7%
 - ☐ 79,3%
-

Sual: Daxili bazarda qiyməti 70 doll. olan paltar üçün 40 dollarlıq parça xaricdən idxal olunur.Paltara 30% , parçaya isə 20 % idxal rüsumu tətbiq edildiyi halda effektiv rüsum dərəcəsi neçə faiz təşkil edər? (Çəki: 1)

- ☐ 47,4 %
 - ☐ 50,6 %
 - ☒ 43,3 %
 - ☐ 60,2 %
 - ☐ 65,3 %
-

Sual: Aşağıdakılardan hansı QTT-nə aid deyil ? (Çəki: 1)

- ☒ konvension rüsumların tətbiqi
 - ☐ xüsusi rüsumların tətbiqi
 - ☐ keyfiyyətə nəzarətin tətbiqi
 - ☐ qiymətlərin inzibati fiksə olunması
 - ☐ sürüşkən yığımların tətbiqi
-

Sual: Aşağıdakılardan hansı ödənişlərin təmin edilməsi üsullarına aid deyil? (Çəki: 1)

- ☐ gömrük əlavə ödənişləri
 - ☐ bərabərləşdirici vergilər
 - ☐ kompensasiya rüsumları
 - ☒ konvension rüsumlar
 - ☐ antidempinq rüsumları
-

Sual: Bu əməliyyat gömrük rəsmiləşdirilməsi zamanı valyuta nəzarəti və gömrük dəyərində nəzarət mərhələsində hıyata keçirilmir: (Çəki: 1)

- ☐ bəyannaməçi tərəfindən malın gömrük dəyərində müəyyən edilməsi metodunun düzgün seçilməsinin yoxlanması
 - ☐ ehtiyac yaranarsa , gömrük dəyəri və gömrük ödənişlərinin məbləğində düzəlişlər aparılması
 - ☐ gömrük dəyərində seçilmiş metodla müəyyən olunmasının , bu məqsədlə bəyannaməçinin istifadə etdiyi sənədlərin səhihliyinin yoxlanması
 - ☒ bəyan edilən vergi və tarif güzəştlərinin əsaslı olub olmamasının yoxlanılması
 - ☐ zəruri hallarda sövdələşmənin qiymətə təsir edən hallarının müəyyən edilməsi üçün əlavə məlumatların toplanması
-

Sual: Xarici ticarətin gömrük statistikasının vəzifələrinə aid deyil : (Çəki: 1)

- ☐ Xarici ticarətin həcmi, dinamikası və strukturunu xarakterizə edən göstəricilər sistemi və təhlilinin metodoloji prinsiplərinin işlənməsi
 - ☒ Malın XİF ƏN –na uyğun olaraq təsnifatının düzgünlüyünün təmin edilməsi.
 - ☐ AR –nın idxalı və ixracı haqda məlumatların tam və səhih uqotunun təmin edilməsi.
 - ☐ AR-nın xarici ticarət əmtəə axınlarının strukturu , dinamikası və əsas meyillərinin təhlili
 - ☐ AR-nın tədiyyə balansı və milli hesablar sistemi çərçivəsində makroiqtisadi göstəricilərin proqnozlaşdırılması üçün ilkin məlumatların hazırlanması
-

Sual: Aşağıdakı şərtlərdən hansı gömrük dəyərində birinci üsulla təyin edilməsini istisna etmir: (Çəki: 1)

- ☒ gətirilən mallardan əvvəl 90 gün ərzində eyni və eynicinsli mallar gətirilmədiyi hallar
 - ☐ alıcının qiymətləndirilən mal üzrə hüquqları sahəsində məhdudiyyətlər nəzərdə tutulduğu hallar
 - ☐ malın satışı və sövdələşmə qiyməti , təsiri nəzərə alın bilməyən şərtlərin yerinə yetirilməsindən asılı olduğu hallar
 - ☐ bəyannaməçi tərəfindən gömrük dəyərində müəyyən edilməsi üçün istifadə olunan məlumatlar sənədlərlə təsdiq olunmadığı hallar
 - ☐ sövdələşmə iştirakçıları bir-birindən asılı şəxslər olub , bu asılılıq sövdələşmə qiymətinə təsir edə bildiyi hallar
-

Sual: Aşağıdakılardan hansı YGB-nin informasiya bloklarına aiddir ? (Çəki: 1)

- ☐ tranzit bloku
- ☐ qablaşdırma bloku

- ☒ nəqliyyat bloku
 - ☐ iqtisadi blok
 - ☐ sosial blok
-

Sual: Aşağıdakılardan hansı gömrük rüsumlarının növlərinə aid deyil ? (Çəki: 1)

- ☐ ixrac
 - ☐ idxal
 - ☒ saxlanc
 - ☐ tranzit
 - ☐ qarışiq
-

Sual: Aşağıdakılardan hansı rüsum normaları müəyyən olunarkən nəzərə alınan amillərə aid deyil? (Çəki: 1)

- ☐ Gömrük rüsum normaları müəyyən olunarkən ölkənin iqtisadi təhlükəsizliyi əsas götürülməlidir
 - ☐ Rüsum normalalarının orta qiyməti ayrı ayrı mal qrupları üçün müəyyən olunur və sonra konkret mal mövqeləri üçün dəqiqləşdirilir
 - ☐ Rüsum normaları müəyyən edilərkən dünya qiymətləri ilə daxili qiymətlər arasındakı fərq əsas götürülür
 - ☒ Rüsum normaları müəyyən olunarkən daxili bazardakı tədiyyə qabiliyyətli tələb nəzərə alınmalıdır
 - ☐ Rüsumların orta səviyyəsi ümumilikdə ölkənin xarici ticarətinin strukturunda müsbət dəyişikliklər üçün şərait yaratmalıdır
-

Sual: Daxili bazarda qiyməti 110 doll.olan paltar üçün 60 dollarlıq parça xaricdən idxal olunur.Paltara 35% idxal rüsumu tətbiq edildiyi halda effektiv rüsum dərəcəsi neçə faiz təşkil edəcəkdir? (Çəki: 1)

- ☒ 77 %
 - ☐ 85 %
 - ☐ 80 %
 - ☐ 72 %
 - ☐ 69 %
-

Sual: Daxili bazarda qiyməti 220 doll. olan palto üçün 130 dollarlıq parça xaricdən idxal olunur.Paltoya 40% , parçaya isə 25 % idxal rüsumu tətbiq edildiyi halda effektiv rüsum dərəcəsi neçə faiz təşkil edər? (Çəki: 1)

- ☐ 68,6 %
 - ☒ 61,7 %
 - ☐ 54,8 %
 - ☐ 72,7%
 - ☐ 48.4 %
-

Sual: Hansı mallar eyni mallara aid deyil ? Gətirilən mallarla: (Çəki: 1)

- ☐ fiziki xüsusiyyətləri eyni olan mallar
- ☒ istehlakçısı eyni olan mallar
- ☐ istehsalçısı eyni olan mallar

- ☐ keyfiyyəti və bazarda nüfuzu eyni olan mallar
 - ☐ mənşə ölkəsi eyni olan mallar
-

Sual: Kvotaların tətbiqində məqsəd: (Çəki: 1)

- ☐ malların istehlakının məhdudlaşdırılmasıdır
 - ☐ ixracı stimullaşdırmaqdır
 - ☐ istehlakçıların hüquqlarının müdafiəsidir
 - ☐ ölkədə istehsalın strukturunun yaxşılaşdırılmasıdır
 - ☒ idxalın və ixracın miqdarının məhdudlaşdırılmasıdır
-

Sual: Ölkədə tamamilə istehsal olunmuş mallara aid deyil: (Çəki: 1)

- ☐ ölkənin ərazisində becərilmiş və yığılmış bitkiçilik məhsulları
 - ☐ ölkədə doğulub və bəslənmiş heyvanlar
 - ☒ ölkə vətəndaşları tərəfindən istehsal olunmuş məhsullar
 - ☐ ölkədə istehsal olunmuş ovçuluq, balıqçılıq və dəniz vətəgəsi məhsulları
 - ☐ ölkədəki istehsal və başqa əməliyyatların nəticəsi olan xammal və tullantılar
-

Sual: İxrac nəzarət olunması bunu nəzərdə tutmur: (Çəki: 1)

- ☐ ixraca rüsumların tətbiqi
 - ☐ ixraca vergilərin tətbiqi
 - ☐ ixracın lisenziyalaşdırılması
 - ☒ ixracın könüllü məhdudlaşdırılması
 - ☐ ixracın kvotalaşdırılması
-

Sual: İxracın stimullaşdırılması üçün tətbiq olunan tədbirlər bundan asılı deyil: (Çəki: 1)

- ☒ ölkənin təbii –coğrafi vəziyyəti
 - ☐ ölkə iqtisadiyyatının vəziyyətindən
 - ☐ ölkənin inkişaf mərhələsindən
 - ☐ dünyadakı ümumi iqtisadi vəziyyətdən
 - ☐ siyasi vəziyyətdən
-

Sual: İxrac məhsullarının istehsalının stimullaşdırılması üzrə tədbirlərə aid deyil: (Çəki: 1)

- ☐ subsidiyaların tətbiqi
 - ☐ özəl kapital qoyuluşuna dövlət zəmanəti
 - ☐ güzəştli kreditlərin verilməsi
 - ☐ infrastruktur məsələlərinin həlli
 - ☒ ixrac kreditlərinin verilməsi
-

Sual: İxracın stimullaşdırılması üzrə təşkilati tədbirlərə aid deyil: (Çəki: 1)

- ☐ xüsusi dövlət fondlarının yaradılması
- ☐ özəl kapital resurslarının mobilləşməsi
- ☐ xaricdə ixracın genişləndirilməsi üçün mərkəzlər yaradılması

- ☒ ixrac kreditlərinin sığortalanması
 - ☐ xaricdə ticarət nümayəndəliklərinin yaradılması
-

Sual: İxrac məhsullarının istehsalının stimullaşdırılması üzrə tədbirlərə aiddir: (Çəki: 1)

- ☒ birbaşa xarici investisiyaların stimullaşdırılması
 - ☐ xüsusi dövlət fondlarının yaradılması
 - ☐ özəl kapital resurslarının mobilləşməsi
 - ☐ ixracın kreditləşdirilməsi
 - ☐ ixrac kreditlərinin sığortalanması
-

Sual: İxrac kreditlərinin üstünlüklərinə aid deyil: (Çəki: 1)

- ☐ yeni bazarlara çıxarkən potensial müştərilərin etibarlılığının qiymətləndirilməsində mütəxəssislərin yardımı
 - ☐ xarici müştərinin maliyyə vəziyyətinin daimi müşahidəsi və onların maliyyə vəziyyəti haqda vaxtında məlumat almaq imkanı
 - ☐ müştərilərin sayının və satışın həcmnin artırılması imkanı
 - ☒ xarici müştərilərin alıcılıq qabiliyyətinin artırılması imkanı
 - ☐ ödənişlərin daha çevik formalarından istifadə etmək hesabına rəqəbətqabiliyyətliliyin yüksəldilməsi imkanı
-

Sual: İxracın stimullaşdırılmasının dolayı vasitələrinə aid deyil (Çəki: 1)

- ☐ ixraca cəlb edilən kreditlərin faizlərin ödənilməsi üzrə xərclərin bir hissəsinin ödənilməsi
 - ☐ xırda və orta müəssisələrə maliyyə dəstəyi
 - ☒ təkrar maliyyələşdirilən kredit mexanizmlərinin tətbiqi
 - ☐ sərgi, yarmarka fəaliyyətinə yardım göstərən tədbirlər
 - ☐ ixrac üçün zəruri infrastrukturun yaradılması
-

Sual: Dolayı subsidiyalasdırma üsullarına aid deyil: (Çəki: 1)

- ☐ əvvəllər ödənilmiş rüsumların qaytarılması formasında vergi güzəştləri
 - ☐ ixracçının ixracdan əldə edəcəyi gəlirin dövlət tərəfindən ödənilməsi,
 - ☐ şirkətlərə ixracı dəstəkləyən vergilərdən azad fondlar yaratmağa icazə verilməsi
 - ☐ istehsal olunan mallar ixrac olunduqda idxal rüsumlarından azad olunma
 - ☒ ixracçının ixracdan əldə edəcəyi gəlirin dövlət tərəfindən ödənilməsi
-

Sual: Xarici ticarət nümayəndəliklərinin fəaliyyət sahəsinə aid deyil: (Çəki: 1)

- ☐ milli istehsalçıların xarici ölkə bazarlarına çıxışı üzrə tədbirlər planının işlənməsi və təsdiq olunması
- ☐ ticarət iqtisadi əməkdaşlıq haqda təkliflərin verilmişlər bazasının yaradılması və müntəzəm olaraq yenilənməsi
- ☐ ölkə ixracçılarının xaricdə siyasi və hüquqi dəstək göstərilməsi sisteminin işlənməsi
- ☐ ölkə biznesinin xaricdə imicinin yaxşılaşdırılması üzrə tədbirlər kompleksinin işlənməsi

☒ xarici bazarlarda milli məhsullara əlverişli şərait rejiminin tətbiq olunmasının təmin edilməsi üçün tədbirlərin işlənməsi

Sual: İxrac nəzarətinin beynəlxalq rejimlərinə aid deyil: (Çəki: 1)

- ☒ nüvə silahlarının yayılmasına nəzarət üzrə Reykyavik sazişi
 - ☐ adi silahlar, ikili təyinatlı mallar və texnologiyalar üzərində ixrac nəzarəti üzrə Bassenaar razılaşmaları
 - ☐ raket texnologiyaları üzərində nəzarət rejimi
 - ☐ Tsanger komitəsi və nüvə materialları satış qrupu
 - ☐ Avstraliya qrupu- kimyəvi və bioloji yayılması üzərində nəzarət
-

Sual: Beynəlxalq səviyyədə yaradılmış ixrac nəzarəti sisteminin metodlarına aid deyil: (Çəki: 1)

- ☐ ixrac nəzarəti obyektı olan malların siyahısının müəyyən olunması
 - ☐ nəzarət altında olan mallar və texnologiyalarla Xİ əməliyyatların lisenziyalandırılması
 - ☐ valyuta nəzarəti
 - ☒ nəzarət altında olan mallar və texnologiyalarla Xİ əməliyyatların kvotalandırılması
 - ☐ bu mallarla XİF-in həyata keçirilməsinin müəyyən olunmuş qaydalarını pozan şəxslərə dövlət məcburetmə tədbirlərinin (sanksiyaların) tətbiqi
-

Sual: Yaponiyada ixracın stimullaşdırılması ilə məşğul olan qurum hansıdır? (Çəki: 1)

- ☐ Yaponiya İxracın təşviqi üzrə Departament
 - ☐ Yaponiya İqtisadiyyatın Planlaşdırılması Nazirliyinin İxrac Departamenti
 - ☒ Yaponiya Xarici Ticarətin İnkişafına Yardım Təşkilatı
 - ☐ Yaponiya Ticarət Nazirliyi
 - ☐ Yaponiya Xarici İqtisadi Əlaqələr Nazirliyi
-

Sual: İxracın birbaşa stimullaşdırılması tədbirlərinə aiddir: (Çəki: 1)

- ☐ özəl kapital qoyuluşuna dövlət zəmanəti
 - ☐ güzəştli kreditlərin verilməsi
 - ☒ ixrac kreditlərinin sığortalanması
 - ☐ birbaşa xarici investisiyaların stimullaşdırılması
 - ☐ xüsusi dövlət fondlarının yaradılması
-

Sual: Gömrük işinin strukturuna aid deyil: (Çəki: 1)

- ☐ gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi,
 - ☒ gömrük anbarları və sərbəst gömrük zonaları
 - ☐ gömrük prosedurları
 - ☐ gömrük statistikasına və XİF ƏN aparılması
 - ☐ xarici ticarətin gömrük – tarif tənzimlənməsi
-

Sual: Gömrük nəzarətinin subyektlərinə aiddir : (Çəki: 1)

- ☐ gömrük brokeri
- ☐ gömrük daşıyıcısı

- ☐ gömrük anbarının təsisçisi
 - ☐ malları gömrük orqanına bəyan edən şəxs
 - ☒ gömrük orqanının vəzifəli şəxsi
-

Sual: Aşağıdakılardan hansı gömrük orqanlarının təşkilati idarəedici tədbirlərinə aid deyil? (Çəki: 1)

- ☒ gömrük ödənişlərinin tam həcmdə yığılıb dövlət büdcəsinə keçirilməsi
 - ☐ mallar və nəqliyyat vasitələrinin gömrük nəzarətinin yeri və vaxtının müəyyən olunması
 - ☐ malların gömrük sərhəddindən keçirilməyə hazırlanması zamanı meydana çıxan müxtəlif məsələlər üzrə qərarların qəbulu
 - ☐ - mallar və malların daşındığı nəqliyyat vasitələrinin faktiki müayinəsi
 - ☐ - nəzarət obyektləri haqda əldə edilmiş məlumatların XİF iştirakçıları tərəfindən təqdim olunmuş sənədlərdə olan məlumatlarla tutuşdurulması
-

Sual: Təkrar ixrac zamanı : (Çəki: 1)

- ☐ Azərbaycan malları üçüncü ölkəyə təkrar ixrac olunur
 - ☐ Azərbaycan malları rüsum və vergilər ödənmədən ixrac olunduğu ölkədən geri qaytarılır
 - ☐ xarici mallar gömrük ödənişləri ödənməklə və iqtisadi siyasət tədbirləri tətbiq olunmaqla başqa ölkəyə ixrac olunur
 - ☐ xarici mallar gömrük ödənişləri qaytarılmaqla üçüncü ölkəyə ixrac olunur
 - ☒ xarici mallar gömrük ödənişləri ödənmədən və iqtisadi siyasət tədbirləri tətbiq olunmadan üçüncü ölkəyə ixrac olunur
-

Sual: Müvəqqəti ixrac zamanı : (Çəki: 1)

- ☐ xarici mallar gömrük ödənişlərindən azad olunmaqla üçüncü ölkəyə ixrac olunur
 - ☐ Azərbaycan malları gömrük rüsum və vergilərindən tam azad olunmaqla xaricə həmişəlik ixrac olunur
 - ☐ Azərbaycan malları gömrük ödənişləri ödənilməklə və ticarət siyasəti tədbirləri tətbiq olunmaqla geri qaytarılmaq şərti ilə xaricdə emal məqsədi ilə istifadə olunur
 - ☒ Azərbaycan malları gömrük ödənişlərindən tam və ya qismən azad olunmaqla , iqtisadi siyasət tədbirləri tətbiq olunmadan geri qaytarılmaq şərti ilə xaricdə istifadə olunur
 - ☐ Azərbaycan malları emal malları geri qaytarılmaq şərti ilə gömrük ödənişləri ödənilmədən xaricdə istifadə olunur
-

Sual: Təkrar idxal proseduru nəyi nəzərdə tutur? (Çəki: 1)

- ☐ ixrac olunmuş malların gömrük ödənişləri ödənmədən və iqtisadi siyasət tədbirləri tətbiq olunmadan ixracdan sonra 5 il ərzində ölkəyə qaytarılmasını
- ☐ xarici malların emal məqsədi ilə gömrük ödənişləri ödənmədən, iqtisadi siyasət tədbirləri tətbiq edilmədən idxalını
- ☒ ixrac olunmuş mallar ixrac edildiyi vaxtdan 3-ildən gec olmayaraq dəyişməyə məruz qalmadan ölkənin gömrük ərazisinə qaytarılaraq sərbəst dövriyyəyə buraxılmasını
- ☐ təkrar ixrac olunmuş malların dəyişikliyə məruz qalmadan , alınmış gömrük ödənişləri geri qaytarılmaqla ölkəyə yenidən idxalını

☐ Azərbaycan mallarının xaricdə emal olunduqdan sonra emal məhsullarının üç il ərzində gömrük ödənişləri alınmadan və iqtisadi siyasət tədbirləri tətbiq olunmadan ölkədə sərbəst dövriyyəyə buraxılmasını

Sual: Son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilən mallar: (Çəki: 1)

- ☐ bu prosedurun məqsədlərinə uyğun olaraq gömrük rüsumları və vergilərindən qismən azad edilməklə sərbəst dövriyyəyə buraxılır
 - ☒ bu prosedurun məqsədlərinə uyğun olaraq gömrük rüsumları və vergilərdən tam azad olunmaqla emal üçün istifadə olunur
 - ☐ bu prosedurun məqsədlərinə uyğun olaraq gömrük rüsumları və vergilər ödənilməklə xüsusi məqsəd üçün istifadə olunur
 - ☐ gömrük rüsumları və vergilərdən tam azad olunmaqla emal məhsullarının ölkədən ixrac olunması şərti ilə emal qçqn istifadə olunur
 - ☐ bu prosedurun məqsədlərinə uyğun olaraq emal məhsulları ölkə ərazisində sərbəst dövriyyəyə buraxılmaq şərti ilə gömrük rüsumları və vergilər alınmadan sərbəst dövriyyəyə buraxılır
-

Sual: Yük Gömrük Bəyannaməsi : (Çəki: 1)

- ☐ 56 rəqəmlə və 6 hərfle ifadə olunmuş qrafadan ibarətdir
 - ☐ 54 rəqəmlə və 6 hərfle ifadə olunmuş qrafadan ibarətdir
 - ☐ 56 rəqəmlə və 4 hərfle ifadə olunmuş qrafadan ibarətdir
 - ☒ 54 rəqəmlə və 4 hərfle ifadə olunmuş qrafadan ibarətdir
 - ☐ 52 rəqəmlə və 6 hərfle ifadə olunmuş qrafadan ibarətdir
-

Sual: Bəyannaməçinin doldurulmuş YGB ilə birlikdə gömrük orqanına təqdim etdiyi sənədlərə daxil deyil: (Çəki: 1)

- ☒ öz adından YGB verən bəyannaməçinin şəxsiyyətini təsdiq edən sənəd,
 - ☐ səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş sertifikatlar
 - ☐ malın çatdırılmasına nəzarət sənədi
 - ☐ gömrük ödənişlərinin ödənilməsini təsdiq edən sənədlər
 - ☐ malların keçirilməsini təsdiq edən nəqliyyat sənədləri
-

Sual: Bəyannaməçi hansı hallarda natamam bəyannamə təqdim edə bilər? (Çəki: 1)

- ☐ mallar tam miqdarda təyinat yerinə çatdırılmayıbsa
 - ☐ mallar gətirilərkən qarşısıalınmaz qüvvənin təsiri nəticəsində mala zərər dəyibsə
 - ☒ hər hansı səbəbdən tam bəyannamə verə bilmirsə
 - ☐ daşıyıcı hər hansı səbəbdən sənədləri tam həcmdə çatdırmadıqda
 - ☐ mallar partiyalarla göndərildikdə
-

Sual: YGB-nin maliyyə blokuna daxil deyil: (Çəki: 1)

- ☐ mal üzərində mülkiyyət hüquqlarının satıcıdan alıcıya keçdiyi yer
 - ☐ valyuta daxilolmasının müddəti
 - ☐ hesablama forması
 - ☐ maliyyə tənzimlənməsi üçün məsul şəxsin bank rekvizitləri
 - ☒ malın gömrük dəyəri
-

Sual: YGB- nin partiyalarda malın xarakteristikaları blokuna daxil deyil: (Çəki: 1)

- ☐ malı stehsal edən firma
 - ☐ malın 9 rəqəmli kodu
 - ☐ malın statistik dəyəri
 - ☒ hesablaşma forması
 - ☐ malın əvvəllər yerləşdirildiyi gömrük proseduru
-

Sual: Kommersiya xidmətlərinin əlamətlərinə aid deyil: (Çəki: 1)

- ☐ mübadilə üçün istehsal olunur
 - ☐ ictimai tələbatı ödəyir
 - ☒ istehsal olunduqdan sonra az müddətdə istehlak olunmalıdır
 - ☐ gözlə görünür
 - ☐ başqa yerə daşına bilmir
-

Sual: Xidmətlərlə xarici ticarətin sürətli inkişafının əsas səbəbi: (Çəki: 1)

- ☐ insanların tələbatının artmasıdır
 - ☒ transmilli şirkətlərin bu sferaya daxil olmasıdır
 - ☐ xidmətlərlə ticarətin liberallaşmasıdır
 - ☐ elmi- texniki tərəqqinin sürətlənməsidir
 - ☐ beynəlxalq əmək bölgüsünün dərinləşməsidir
-

Sual: Xidmətlərin ixracı üsullarına aid deyil: (Çəki: 1)

- ☐ transsərhəd xidmətlər göstərilməsi
 - ☒ xidmətlər istehsalçısı və istehlakçısının üçüncü ölkəyə keçməsi
 - ☐ istehlakçının xidmət ixrac edən ölkəyə yerdəyişməsi
 - ☐ xidmətlər istehlak edən ölkədə kommersiya iştirakının təsis olunması
 - ☐ fiziki şəxslərin xidmət göstərilməsi məqsədi ilə müvafiq ölkəyə keçməsi.
-

Sual: Xidmətlərdən bu təsnifat sistemində daxil deyil: (Çəki: 1)

- ☒ məişət xidmətləri
 - ☐ xarici ticarətlə əlaqədar xidmətlər
 - ☐ texnoloji mübadilə ilə əlaqədar xidmətlər
 - ☐ səyahətlər
 - ☐ bank xidmətləri
-

Sual: QATS –da müəyyən olunmuş xidmətlərlə beynəlxalq ticarətin prinsiplərinə aid deyil: (Çəki: 1)

- ☐ ən əlverişli şərait rejiminin tətbiqi prinsipi
 - ☐ xidmətlərlə ticarətin tənzimlənməsində şəffaflıq prinsipi
 - ☐ inhisarçı xidmət göstərənlərin fəaliyyəti prinsipi
 - ☒ xidmətlərlə ticarətdə yaranmış mübahisələrin danışıqlar yolu ilə həll olunması prinsipi
 - ☐ inkişaf etməkdə olan ölkələrin xidmətlərlə ticarətdə daha fəal iştirakının təmin edilməsi prinsipi
-

BÖLMƏ: 06

Ad	06
Suallardan	50
Maksimal faiz	50
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	5 %

Sual: QATS-da müəyyən olunmuş xidmətlərlə beynəlxalq ticarətin prinsiplərinə aiddir: (Çəki: 1)

- ☐ xidmətlərlə ticarətin tənzimlənməsində iqtisadi metodların inzibati xarakterli metodlar üzərində prioriteti prinsipi
- ☐ mülkiyyət formasından asılı olmayaraq bütün xidmətlər ixracçıların hüquq bərabərliyi və ayrışdırılmağa yol verilməməsi
- ☒ xidmətlərlə ticarətin tənzimlənməsində şəffaflıq prinsipi
- ☐ xidmətlərlə ticarətin tənzimlənməsi metodlarının tətbiqinin obyektivliyi və əsaslılığı
- ☐ xidmətlərlə ticarətdə yaranmış mübahisələrin danışıqlar yolu ilə həll olunması prinsipi

Sual: QATS-da öz əksini tapmayıb: (Çəki: 1)

- ☐ inhisarçı xidmət göstərənlərin fəaliyyət qaydaları
- ☐ fəvqəladə müdafiə tədbirlərinin tətbiqi halları və qaydaları
- ☐ ödəniş balansının müdafiəsi məqsədi ilə tətbiq oluna bilən məhdudiyyətlər
- ☐ ümumi istisnalar haqda müddəalar da öz əksini tapmışdır
- ☒ xidmətlərin istehlakçıların hüquqlarının müdafiəsi qaydaları

Sual: Əqli mülkiyyətin hüquqi müdafiəsi formalarına aid deyil: (Çəki: 1)

- ☐ bədii və elmi əsərlərin müəlliflik hüququnun müdafiəsi
- ☐ əmtəə nişanları və xidmət nişanlarının müdafiəsi
- ☐ maddi daşıyıcı üzərində fiksə olunmuş inteqral mikrosxemlərin topologiyasının hüquqi müdafiəsi
- ☒ milli şirkətlər, fiziki şəxslər, onların kommersiya sövdələşmələri haqda məlumatların müdafiəsi
- ☐ milli hüquqi və fiziki şəxslərə məxsus əqli mülkiyyətin xarici istifadəçilərinin hüquqlarının lisenziya əsasında müdafiəsi

Sual: Aşağıdakılardan hansı müəlliflik hüququ obyektidir? (Çəki: 1)

- ☐ antologiyalar
- ☐ kino ssenariləri
- ☐ bağ, park dizayn nümunələri
- ☐ heykəltəraşlıq nümunələri
- ☒ virus ştamminin yeni alınma üsulu

Sual: Lisenziyaların növlərinə aid deyil: a) tam lisenziya, b) natamam lisenziya c) açıq lisenziya, d) qapalı lisenziya, e) müstəsna lisenziya (Çəki: 1)

- ☐ b) d) e)
 - ☐ a) c) e)
 - ☐ c) d) e)
 - ☐ a) d) c)
 - ☒ d) b)
-

Sual: Lisenziyalara görə ödənişlərin formalarına aid deyil: (Çəki: 1)

- ☐ kompensasiya
 - ☒ antidempinq
 - ☐ qarışıq
 - ☐ pauşal
 - ☐ royalti
-

Sual: Aşağıdakı lisenziya müqavilələrindən hansı texnologiya sahibində daha çox hüquq saxlayır: (Çəki: 1)

- ☐ açıq lisenziya
 - ☐ tam lisenziya
 - ☐ müstəsna lisenziya
 - ☒ qeyri müstəsna lisenziya
 - ☐ sublisenziya
-

Sual: DƏMT-nin funksiyalarına aid deyil: (Çəki: 1)

- ☐ əqli mülkiyyətin müdafiəsi üzrə beynəlxalq müqavilələrin bağlanması
 - ☐ əqli mülkiyyət sahəsində texniki və hüquqi yardım göstərilməsi
 - ☐ informasiya yığılması, yayılması, tədqiqatlar aparılması və
 - ☐ əqli mülkiyyətin müdafiəsini yüngülləşdirən xidmətlərin fəaliyyətinin
 - ☒ əqli mülkiyyət hüquqlarının pozulması hallarının araşdırılması
-

Sual: Əqli mülkiyyətin müdafiəsi üzrə beynəlxalq normalara aid deyil: (Çəki: 1)

- ☐ 1883-il " Sənaye mülkiyyətinin qorunması üzrə Paris konvensiyası
 - ☐ 1891-ci il " İşarələrin beynəlxalq qeydiyyatı üzrə Madrid Sazişi"
 - ☒ "Müəlliflik hüquqlarının müdafiəsi üzrə Brüssel Konvensiyası"
 - ☐ "Ədəbiyyat və bədii əsərlərin müdafiəsi haqda Bern Konvensiyası"
 - ☐ " Patent kooperasiyası haqda Müqavilə"-1970-ci il
-

Sual: TRİPS-də əks olunmuş əqli mülkiyyət obyektlərinə aid deyil: (Çəki: 1)

- ☐ müəlliflik hüquqları
 - ☐ coğrafi göstəricilər
 - ☐ sənaye nümunələri
 - ☒ faydalı modellər
 - ☐ inteqral mikrosxemlər
-

Sual: TRİPS –in əsas hissələrinin məzmununa aid deyil: (Çəki: 1)

- ☐ əqli mülkiyyətin müdafiəsi məsələsində milli rejim və əlverişli şərait rejimlərinin tətbiqi
 - ☒ əqli mülkiyyətin müdafiəsi üzrə beynəlxalq normaların işlənməsi qaydaları
 - ☐ konkret əqli mülkiyyət obyektləri ilə əlaqədar məsələlərin tənzimlənməsi üzrə norma və standartlar
 - ☐ əqli mülkiyyət hüquqlarının alınması qaydaları
 - ☐ mübahisələrin qarçısının alınması və tənzimlənməsi məsələləri
-

Sual: “Ədəbiyyat və bədii əsərlərin müdafiəsi haqda Bern Konvensiyası”- hansı ildə qəbul olunub: (Çəki: 1)

- ☒ 1881
 - ☐ 1891
 - ☐ 1883
 - ☐ 1970
 - ☐ 1897
-

Sual: İşarələrin beynəlxalq qeydiyyatı hansı normativ sənədlə tənzimlənilir? (Çəki: 1)

- ☐ 1883–cü il Paris Konvensiyası
 - ☐ 1881-ci il Bern Konvensiyası
 - ☐ 1961-ci il Roma Konvensiyası
 - ☒ 1891-ci il Madrid sazişi
 - ☐ 1894-cü il Brüssel sazişi
-

Sual: Sənaye mülkiyyətinin qorunması haqda konvensiya hansıdır? (Çəki: 1)

- ☐ 1887-ci il Vaşinqton Konvensiyası
 - ☒ 1883 –cü il Paris Konvensiyası
 - ☐ 1881-ci il Bern Konvensiyası
 - ☐ 1961-ci il Roma Konvensiyası
 - ☐ 1891-ci il Vyana Konvensiyası
-

Sual: 1996-cı il DƏMT-müqaviləsi hansı məsələləri tənzimləyir? (Çəki: 1)

- ☐ ədəbiyyat və bədii əsərlərin müdafiəsi məsələlərini
 - ☐ fonogram hazırlayan, yayan təşkilatlar və ifaçıların hüquqlarının müdafiəsi məsələlərini
 - ☐ integral mikrosxemlərlə əlaqəli mülkiyyət məsələlərini
 - ☐ işarələrin beynəlxalq qeydiyyatı məsələlərini
 - ☒ internetdən istifadə məsələlərini
-

Sual: DƏMT-nin təsis olunması haqda konvensiya harada və nə vaxt qəbul olunub? (Çəki: 1)

- ☐ 1937-ci il, Bern
- ☐ 1924-cü il, Vyana
- ☒ 1967–ci il, Stokholm

- ☐ 1958-ci il, Brüssel
 - ☐ 1972-ci il, Roma
-

Sual: Sənaye mülkiyyətinə daxil deyil: (Çəki: 1)

- ☐ faydalı modellər
 - ☐ sənaye nümunələri
 - ☒ EHM-nın proqramları
 - ☐ xidmət nişanları
 - ☐ firma adları
-

Sual: Xidmətlərlə ticarətin tənzimlənməsi səviyyələrinə aid deyil: (Çəki: 1)

- ☐ milli səviyyədə
 - ☒ sahə səviyyəsində , (milli)
 - ☐ sahə səviyyəsində , (qlobal)
 - ☐ beynəlxalq səviyyədə , (qlobal)
 - ☐ regional səviyyədə
-

Sual: Faktor xidmətlərinə aid deyil: (Çəki: 1)

- ☐ investisiyalardan gələn gəlirlər
 - ☐ əmək haqları
 - ☐ royalti ödənişləri
 - ☒ daşınma xərcləri
 - ☐ pauşal ödənişlər
-

Sual: Xidmətlərlə ticarətin tənzimlənməsi vasitələrinə aiddir: (Çəki: 1)

- ☐ tarif tədbirləri
 - ☐ miqdar məhdudiyyətləri
 - ☐ lisenziyalasdırma
 - ☐ texniki maneələrin tətbiqi
 - ☒ investisiyalara qoyulan məhdudiyyətlər
-

Sual: Nəqliyyat xidmətlərinin spesifik xüsusiyyətidir: (Çəki: 1)

- ☒ hələ istehsal olunmamış məhsulla sövdələşmə bağlanır
 - ☐ tərəflər müxtəlif ölkələrdə yerləşir
 - ☐ bu xidmətlər müstəsna olaraq mübadilə məqsədi ilə istehsal olunur
 - ☐ nəqliyyat xidmətləri istehsal olunduğu yerdə istehlak olunur
 - ☐ bu xidmətlər hiss olunmur və gözlə görünür
-

Sual: Nəqliyyat xidmətlərinə təsir göstərən iqtisadi amillərə aid deyil: (Çəki: 1)

- ☐ beynəlxalq nəqliyyat təşkilatlarında iştirak və nəqliyyat sahəsində beynəlxalq sazişlərin reallaşması
- ☐ beynəlxalq nəqliyyat infrastrukturunun inkişafı üçün zəruri şəraitin yaradılması
- ☒ ölkələr arasında integrasiya proseslərinin inkişaf səviyyəsi
- ☐ ölkə ərazisində xarici daşıyıcıların fəaliyyətinə dövlət nəzarəti sistemi

☐ xarici bazarlarda nəqliyyat müəssisələrinin və sahibkarların fəaliyyətinin müdafiəsi və dəstəklənməsi

Sual: Nəqliyyat xidmətlərinə təsir göstərən siyasi hüquqi amillərə aid deyil: (Çəki: 1)

- ☐ nəqliyyat xidmətləri bazarının formalaşması və fəaliyyətinə dövlət dəstəyi
 - ☒ nəqliyyat infrastrukturunun inkişafı sahəsində həyata keçirilən siyasət
 - ☐ ölkələr arasında xarici iqtisadi əlaqələrə təsir göstərən münasibətlərin xarakteri
 - ☐ biznes əməliyyatlarının nəqliyyat təminatında iştirak edən ölkələrin ticarət və nəqliyyat siyasəti
 - ☐ nəqliyyat fəaliyyətinin dövlət iqtisadi və kommersiya – hüquqi tənzimlənməsi
-

Sual: Nəqliyyat xidmətlərinə təsir göstərən təbii amillərə aid deyil: (Çəki: 1)

- ☐ ayrı-ayrı nəqliyyat növlərinin inkişaf dərəcəsi
 - ☐ ölkə və regionların təbii iqlim xüsusiyyətləri
 - ☐ ayrı –ayrı nəqliyyat növlərinin işinin və daşımaların mövsümiliyi
 - ☒ ölkədə mövcud olan ekoloji vəziyyət və tətbiq olunan ekoloji standartlar
 - ☐ meteoroloji vəziyyət
-

Sual: Nəqliyyat xidmətlərinə təsir göstərən texnoloji amillərə aid deyil: (Çəki: 1)

- ☐ naviqasiya xidmətinin səviyyəsi
 - ☐ ayrı-ayrı mütərəqqi nəqliyyat- texnoloji sistemlərin inkişaf səviyyəsi
 - ☐ daşınan yüklərin nəqliyyat xarakteristikası
 - ☐ nəqliyyat vasitələrinin istismarının normativ tələblərinin yerinə yetirilməsinə nəzarət,
 - ☒ ölkədə elmi tədqiqat və təcrübə konstruktor işlərinin səviyyəsi
-

Sual: Nəqliyyat xidmətlərinə təsir göstərən iqtisadi amillərə aiddir: (Çəki: 1)

- ☐ nəqliyyat xidmətləri bazarının formalaşması və fəaliyyətinə dövlət dəstəyi
 - ☒ beynəlxalq nəqliyyat infrastrukturunun inkişafı üçün zəruri şəraitin yaradılması
 - ☐ ayrı-ayrı nəqliyyat növlərində nəqliyyat vasitələrinin hərəkət təhlükəsizliyi,
 - ☐ nəqliyyat xidmətlərinin müntəzəmliyi və keyfiyyəti
 - ☐ nəqliyyat vasitələrinin istismarının normativ tələblərinin yerinə yetirilməsinə nəzarət
-

Sual: Nəqliyyat xidmətlərinə təsir göstərən siyasi - hüquqi amillərə aiddir: (Çəki: 1)

- ☒ nəqliyyat xidmətləri bazarının fəaliyyətinə dövlət dəstəyi
 - ☐ nəqliyyat infrastrukturunun inkişafı sahəsində həyata keçirilən siyasət
 - ☐ nəqliyyat sahəsində beynəlxalq sazişlərin reallaşması
 - ☐ beynəlxalq daşımalar sahəsində nəqliyyat müəssisələri və sahələrin fəaliyyətinə dövlət nəzarəti
 - ☐ nəqliyyat vasitələrinin istismarının normativ tələblərinin yerinə yetirilməsinə nəzarət
-

Sual: Nəqliyyat xidmətlərinə təsir göstərən təbii amillərə aiddir: (Çəki: 1)

- ☒ ayrı –ayrı nəqliyyat növlərinin işinin və daşımaların mövsümiliyi

- ☐ nəqliyyat xidmətləri bazarının formalaşması və fəaliyyətinə dövlət dəstəyi
 - ☐ ayrı-ayrı müərəqqi nəqliyyat texnoloji sistemlərin inkişaf səviyyəsi
 - ☐ ölkədə mövcud olan ekoloji vəziyyət və tətbiq olunan ekoloji standartlar
 - ☐ naviqasiya xidmətinin keyfiyyətinin iqlim şəraitindən asılılığı
-

Sual: Aşağıdakılardan hansı nəqliyyat xidmətlərinə təsir göstərən texnoloji amillərə aid deyil? (Çəki: 1)

- ☐ yükləmə - boşaltma texnikası və nəqliyyat vasitələrinin texniki – istismar xarakteristikaları
 - ☐ ayrı-ayrı nəqliyyat növlərində texniki vasitələrin işinin etibarlılığı
 - ☐ nəqliyyat texnikasına xidmət edən kadrlarının ixtisas səviyyəsi
 - ☒ ölkədə nəqliyyat infrastrukturunun inkişafı üçün mövcud olan şərait
 - ☐ nəqliyyat vasitələrinin istismarının normativ tələblərinin yerinə yetirilməsinə nəzarət
-

Sual: Nəqliyyat xidmətlərinə təsir göstərən texnoloji amillərə aiddir: (Çəki: 1)

- ☐ ölkədə nəqliyyat infrastrukturunun inkişafı üçün mövcud olan şərait
 - ☐ ölkədə elmi tədqiqat və təcrübə konstruktor işlərinin inkişaf səviyyəsi
 - ☐ ölkədə elmi tədqiqat və təcrübə konstruktor işlərinə ayrılan vəsaitin miqdarı
 - ☐ nəqliyyat xidmətləri bazarında texnoloji inkişafın mövcud səviyyəsi
 - ☒ nəqliyyat texnikasının vəziyyəti və istismarı üçün cavabdeh kadrlarının ixtisas səviyyəsi
-

Sual: Kontraktın nəqliyyat şərtlərinə daxil deyil: (Çəki: 1)

- ☐ malın göndərilmə müddəti
 - ☒ reklamasiyalar
 - ☐ satıcı tərəfindən malın alıcıya təhvil verilmə yeri və qaydaları
 - ☐ daşıyıcının adı
 - ☐ nəqliyyat, yükləmə - boşaltma işləri və digər xərcləri çəkən tərəflərin müəyyən olunması
-

Sual: Hansı müddəə kontraktın nəqliyyat şərtlərinə aid deyil? (Çəki: 1)

- ☐ mal müşayiət sənədləri
 - ☐ nəqliyyat risklərinin sığortalanma qaydaları
 - ☒ kontrakt tərəflərinin rekvizitləri
 - ☐ limanlar, dəmir yol stansiyalarının adı
 - ☐ vasitəçilərlə hesablaşmaların qaydaları
-

Sual: Beynəlxalq daşımaların idarəedilməsinin mərhələlərinə aid deyil: (Çəki: 1)

- ☒ konsiqnatorun seçilməsi
 - ☐ nəqliyyat növünün seçilməsi
 - ☐ nəqliyyat vasitəsinin seçilməsi
 - ☐ daşıyıcının seçilməsi
 - ☐ ekspeditorun seçilməsi
-

Sual: Nəqliyyat növlərinə aid deyil: (Çəki: 1)

- ☐ dəniz nəqliyyatı
 - ☐ hava nəqliyyatı
 - ☒ yeraltı nəqliyyat
 - ☐ dəmir yol nəqliyyatı
 - ☐ daxili su (çay) nəqliyyatı
-

Sual: Dəniz nəqliyyatının üstünlüklərinə aid deyil (Çəki: 1)

- ☐ yükləri kontinentlərarası daşıma imkanı
 - ☐ yüksək buraxılış imkanları
 - ☐ yüksək daşıma imkanları
 - ☒ yüklərin yüksək qorunma səviyyəsi
 - ☐ daşımaların aşağı kapital tutumluluğu
-

Sual: Dəniz nəqliyyatının mənfi cəhətlərinə aid deyil: (Çəki: 1)

- ☐ çatdırılmanın aşağı sürəti
 - ☒ yüksək kapital tutumluluğu
 - ☐ daşımaların məhdudluğu
 - ☐ mürəkkəb liman infrastrukturunun yaradılması zərurəti
 - ☐ coğrafi, naviqasiya və hava şəraitindən asılı olması
-

Sual: Hava nəqliyyatının müsbət cəhətlərinə aid deyil: (Çəki: 1)

- ☒ yüksək daşıma və buraxılış qabiliyyəti
 - ☐ yüksək etibarlılıq
 - ☐ daşımanın ən qısa marşrutu
 - ☐ yüklərin ən yüksək qorunma səviyyəsi
 - ☐ yüklərin çatdırılmasının ən yüksək sürəti
-

Sual: Hava nəqliyyatının nöqsanlarına aid deyil: (Çəki: 1)

- ☐ maya dəyərinin yüksək olması
 - ☐ meteoroloji vəziyyətdən asılılıq
 - ☐ coğrafi cəhətdən kifayət qədər əlçatan olmaması
 - ☐ yüksək kapital, material və enerji tutumluluğu
 - ☒ daşıyıcıların sayının məhdudluğu
-

Sual: Dəmir yol nəqliyyatının üstünlüklərinə aid deyil: (Çəki: 1)

- ☐ iqlim şəraitindən, ilin və sutkanın dövrlərindən asılı olmaması
 - ☐ daşımaların yüksək müntəzəmliyi
 - ☐ nisbətən aşağı tariflər
 - ☒ daşımaların yüksək etibarlılığı
 - ☐ yüklərin böyük məsafələrə yüksək sürətlə çatdırılması
-

Sual: Dəmiryol nəqliyyatının mənfi cəhətlərinə aid deyil: (Çəki: 1)

- ☐ daşıyıcıların sayının məhdudluğu
 - ☐ daşımaların yüksək material və enerji tutumluluğu
 - ☒ daşımaların məhdudluğu
 - ☐ son nöqtəyə çatdırılma imkanının aşağı olması
 - ☐ yüklərin qorunma səviyyəsinin kifayət qədər yüksək olmaması
-

Sual: Avtomobil nəqliyyatının üstünlüklərinə aid deyil: (Çəki: 1)

- ☒ daşımaların yüksək müntəzəmliyi
 - ☐ əlçatan olması
 - ☐ yüksək maneərlilik, çeviklik və dinamiklik
 - ☐ çatdırılmanın yüksək sürəti
 - ☐ yükləri kiçik partiyalarla göndərmək imkanı
-

Sual: Avtomobil nəqliyyatının nöqsanlarına aid deyil: (Çəki: 1)

- ☐ məhsuldarlığın aşağı olması
 - ☒ maya dəyərinin yüksək olması
 - ☐ hava və yol şəraitindən asılılıq
 - ☐ ekoloji təmizliyin aşağı səviyyəsi
 - ☐ magistral nəqliyyat kimi istifadə oluna bilməməsi
-

Sual: Boru kəməri nəqliyyatının müsbət cəhətlərinə aid deyil: (Çəki: 1)

- ☐ maya dəyərinin aşağı olması
 - ☐ məhsuldarlığın yüksək olması
 - ☐ yüksək qorunma səviyyəsi
 - ☒ yüksək əlçatanlığı
 - ☐ aşağı kapital tutumluluğu
-

Sual: Boru kəməri nəqliyyatının mənfi cəhətlərinə aiddir: (Çəki: 1)

- ☐ daşımaların məhdudluğu
 - ☐ çatdırılmanın aşağı sürəti
 - ☒ kiçik həcmli daşınma imkanının məhdudluğu
 - ☐ ekoloji təmizliyin aşağı səviyyəsi
 - ☐ coğrafi cəhətdən kifayət qədər əlçatan olmaması
-

Sual: Yük terminallarında bu əməliyyat aparılmır: (Çəki: 1)

- ☐ yüklərin qəbulu
 - ☐ nəqliyyat bazarının marketinq tədqiqatı
 - ☐ yükləmə, boşaltma əməliyyatları
 - ☐ qısa müddətli saxlama
 - ☒ malların emalı
-

Sual: Nəqliyyat əməliyyatlarının həcmi və məzmununu müəyyən edən amillərə aid deyil: (Çəki: 1)

- ☐ nəqliyyatın növü

- ☐ yükün nəqliyyat xarakteristikası
- ☐ daşınmanın dövriliyi
- ☐ nəqliyyat – texnoloji sxemin növü
- ☒ daşıyıcının yerləşdiyi ölkə

Sual: Beynəlxalq dəniz daşımalarını tənzimləyən sənədlərə aid deyil: (Çəki: 1)

- ☒ Dəniz daşımalarında tariflərin müəyyən edilməsi qaydaları haqda 1967 ci il Vyana Konvensiyası
- ☐ Konosament haqda bəzi qaydaların unifikasiyası haqda 1924-cü il Brüssel Konvensiyası
- ☐ Haaqa – Visbi qaydaları
- ☐ BMT-nin yüklərin dənizlə daşınması haqda Konvensiyası
- ☐ Dənizdə insan həyatının müdafiəsi üzrə Konvensiya

Sual: İMO tərəfindən işlənmiş əsas konvensiyalara aid deyil: (Çəki: 1)

- ☐ Yük markaları haqda Konvensiya
- ☐ Dənizdə gəmilərin toqquşmasının qarşısının alınması qaydaları
- ☐ Xüsusi daşımalar həyata keçirən sərnəşin gəmiləri üzrə Saziş
- ☒ Dənizin neft məhsulları ilə çirkənməsinin qarşısının alınması haqda
- ☐ Diplumlu dənizçilərin hazırlanması haqda Beynəlxalq Konvensiya

Sual: Baltik və Beynəlxalq Dəniz Şurası tərəfindən işlənmiş daşıma sənədlərinə aid deyil: (Çəki: 1)

- ☐ berbout çarter (2 növ)
- ☒ dimaiz çarter (8 növ)
- ☐ taym çarter (7 növ)
- ☐ standart taim şit
- ☐ kombine olunmuş nəqliyyat sənədi

Sual: Haaqa qaydalarında daşıyıcını və gəmini məsuliyyətdən azad edən hallara aid deyil: (Çəki: 1)

- ☐ dənizdə risklər, təhlükələr və təsadüflər
- ☐ qarşısıalınmaz qüvvənin təsiri
- ☒ yanğın, əgər daşıyıcının günahı üzündən baş veribsə
- ☐ hərbi əməliyyatlar
- ☐ anti sosial elementlərin hərəkətləri

BÖLMƏ: 07

Ad	07
Suallardan	50
Maksimal faiz	50
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	5 %

Sual: Hamburq qaydalarına görə iddia verilən yerlərə aid deyil: (Çəki: 1)

- ☐ - cavabdehin əsas kommersiya müəssisəsinin olduğu yerdə
 - ☒ cavabdehin vətəndaşı olduğu ölkədə
 - ☐ cavabdehin kommersiya müəssisəsi və ya agentliyi olan daşıma müqaviləsinin bağlandığı yerdə, (əgər müqavilə agentin vasitəçiliyi ilə bağlanıbsa)
 - ☐ - yükləmə və ya boşaltma limanında
 - ☐ - dəniz daşıma müqaviləsində göstərilən yerdə
-

Sual: Konosamentin funksiyaları hansılardır? a) daşıyıcı tərəfindən yükün daşınmaya qəbul olunmasını təsdiq edir, b) daşımanın şərtlərini müəyyən edir, c) daşıyıcının öhdəliklərini müəyyən edir, d) mal üzərində sərəncam vermə sənədidir, e) yükün dənizlə daşınması haqda müqavilə bağlandığını təsdiq edir (Çəki: 1)

- ☐ a) , b) , e)
 - ☐ b) , d) , e)
 - ☐ a) , c) , d)
 - ☐ b) , c) , d)
 - ☒ a) , d) , e)
-

Sual: Konosamentdə əks olunan məlumatlara daxil deyil: (Çəki: 1)

- ☐ gəminin adı və sahibi
 - ☒ gəminin qurulduğu verf
 - ☐ göndərən
 - ☐ fraxtın məbləği və ödəniş forması
 - ☐ konosamentin verilmiş surətlərinin sayı
-

Sual: Aşağıdakılardan hansı konosamentdə əks olunan məlumatlara aid deyil: (Çəki: 1)

- ☒ konosamentin verildiği yer
 - ☐ Bildiriş üçün ünvan
 - ☐ Yükləmə və boşaltma limanlarının adı
 - ☐ Mal haqda məlumat
 - ☐ Konosamentin verilmə tarixi
-

Sual: Aşağıdakılardan hansılar çarter müqavilələrinin növlərinə aiddir? a) taym çarter, b) dispaç çarter, c) dimaiz çarter, d) berbout çarter, e) qeydli çarter (Çəki: 1)

- ☐ b) , c) , d)
 - ☐ a) , b) , e)
 - ☐ c) , d) , e)
 - ☒ c) , a) , d)
 - ☐ b) , e) , d)
-

Sual: Aşağıdakı sənədlərdən hansı beynəlxalq aviadaşımaları tənzimləyən sənədlərə aid deyil? (Çəki: 1)

- ☒ Brüssel konvensiyası, (1957 il)
 - ☐ Qvadalaxara konvensiyası, (1961 il)
 - ☐ Qvatemala protokolu, (1971 il)
 - ☐ Varşava konvensiyası , (1929 il)
 - ☐ Haaqa protokolu , (1955 il)
-

Sual: Varşava konvensiyası ilə müəyyən olunan qaydalara aid deyil: (Çəki: 1)

- ☐ göndərən mal üzərində sərəncam vermə hüququ
 - ☐ təyinat nöqtəsində yükün verilməsi qaydaları
 - ☐ daşıyıcının yük sahibi qarşısında məsuliyyəti
 - ☐ daşıma sənədlərinə verilən əsas tələblər
 - ☒ daşıyıcının daşınma müddətində hüquqları
-

Sual: "Dunay çayı ilə konteynerlərin daşınmasının ümumi şərtləri haqda Beynəlxalq Saziş" nə vaxt bağlanıb? (Çəki: 1)

- ☐ 1967 ci il
 - ☒ 1978-ci il
 - ☐ 1982-ci il
 - ☐ 1974-cü il
 - ☐ 1961-ci il
-

Sual: Haaqa qaydalarına görə dəniz daşıyıcılarına tələblərin irəli sürülməsi qaydalarına daxil deyil: (Çəki: 1)

- ☐ itkilər haqda müraciət daşıyıcıya yazılı şəkildə təqdim olunmalıdır
 - ☐ itkilər haqda müraciət daşıyıcıya yük verilərkən təqdim olunmalıdır
 - ☐ itkilər yerində aşkar olunan deyilsə müraciət yük verildikdən sonra üç gün ərzində təqdim oluna bilər
 - ☒ itkilər haqda müraciət daşıyıcıya təqdim olunmadıqda 10 gün müddətində arbitraja iddia verilə bilər
 - ☐ daşıyıcıya itkilər haqda tələblər üzrə iddia müddəti yük çatdırıldıqdan sonra bir ildir
-

Sual: Uçuş informasiya rayonu nədir? (Çəki: 1)

- ☐ hər bir konkret uçuş haqda informasiyanın toplandığı rayondur
 - ☐ aviareysin uçuş trayektoriyasını izləyən radarların təsir dairəsidir
 - ☒ hava uçuşlarına nəzarət vasitələrinin imkanlarına uyğun olaraq müəyyən edilmiş sərhədlərdəki hava məkanıdır
 - ☐ ölkələrin suveren hava məkanında naviqasiya vasitələri ilə nəzarət etdikləri hava məkanıdır
 - ☐ beynəlxalq hava məkanının uçuşların həyata keçirildiyi hissəsidir
-

Sual: Suveren hava məkanı nədir?nədir? (Çəki: 1)

- ☐ ölkənin suverenliyinin təsir dairəsinə daxil olan və uçuşların həyata keçirildiyi hava məkanıdır
- ☐ ölkənin yurisdiksiyasına aid olan ərazilərin üzərindəki hava məkanıdır

- ☐ ölkənin suverenliyinin təsiri altında olan və onun nəzarət vasitələrinin nəzarətində olan hava məkanıdır
- ☒ ölkənin suverenliyi altında olan ümumi quru ərazisi, daxili və məhəlli suları üzərindəki hava məkanıdır
- ☐ ölkənin gömrük ərazisinə daxil olan hava məkanıdır
-

Sual: Çarter reysləri ilə hava daşımaları haqda müqavilənin hüquqi əsasını hansı sənəd təşkil edir? (Çəki: 1)

- ☐ Beynəlxalq hava daşımalarına aid bəzi qaydaların unifikasiyası üzrə Varşava Konvensiyası
- ☐ Beynəlxalq qeyri – müntəzəm (çarter) daşımalarının tənziqlənməsi üzrə Qvatemala Konvensiyası
- ☐ Hava nəqliyyatında çarter daşımalarına aid bəzi qaydalar haqda Monreal Protokolu
- ☐ Hava daşımalarının bəzi spesifik məsələləri üzrə Haaqa Konvensiyası
- ☒ Beynəlxalq hava daşımalarına aid bəzi qaydaların unifikasiyası üzrə Qvadalaxara Konvensiyası
-

Sual: Beynəlxalq hava daşımalarında çarter reysləri nəyin əsasında yerinə yetirilir? (Çəki: 1)

- ☐ Çarter müqaviləsi əsasında
- ☒ hökumət orqanlarının xüsusi icazəsi əsasında
- ☐ Monreal protokolu əsasında
- ☐ Varşava Konvensiyası əsasında
- ☐ aviaşirkətlərin ikitərəfli müqavilələri əsasında
-

Sual: Hava daşımalarının tənziqlənməsi üzrə hökumətlərarası sazişlərlə tənziqlənən məsələlərə aid deyil: (Çəki: 1)

- ☒ daşıyıcıların hüquq və vəzifələri
- ☐ təqdim olunmuş hüquqlardan istifadə
- ☐ daşımaların həcmi
- ☐ uçuşların qrafiki və tariflər
- ☐ hesablaşmalar
-

Sual: Beynəlxalq aviadaşımalarda kommersiya sazişlərinə hansılar daxildir? a) yük haqda saziş, b) ödənişlərin həyata keçirilməsi haqda saziş, c) kommersiya əməkdaşlığı haqda saziş, d) aviadaşımaların rəsmiləşdirilməsi haqda saziş, e) avia tariflər haqda saziş. (Çəki: 1)

- ☐ a) , b) , e)
- ☐ b) , d) , c)
- ☒ c) , d) , a)
- ☐ d) , e) , a)
- ☐ b) , c) , e)
-

Sual: Beynəlxalq hava daşımaları zamanı iddialar qaldırıla bilən ölkələrə aid deyil: (Çəki: 1)

- ☐ mal göndərən yerləşdiyi ölkədə
 - ☐ daşıyıcının özünün yerləşdiyi ölkədə
 - ☐ daşıyıcının müəssisəsinin yerləşdiyi ölkədə
 - ☒ malı alanın yerləşdiyi ölkədə
 - ☐ müqavilənin bağlandığı ofisinin yerləşdiyi ölkədə
-

Sual: Çıkaqo konvensiyası ilə müəyyən olunmuş beynəlxalq aviasiyanın fəaliyyət qaydalarına aid deyil: (Çəki: 1)

- ☐ üzv ölkələrin ərazisi üzərindən uçuş qaydaları
 - ☒ xarici hava gəmilərinə xidmət qaydaları
 - ☐ hava gəmilərinin milli mənsubiyyəti prinsipi
 - ☐ beynəlxalq uçuşların asanlaşdırılması
 - ☐ beynəlxalq standartlar və tövsiyyə olunan praktika
-

Sual: İATA tərəfindən işlənmiş beynəlxalq hava xətlərində yük daşımalarına əsas tələblərə aid deyil: (Çəki: 1)

- ☒ yükü alan malın gömrük və digər rəsmiləşdirilməsini həyata keçirməli və gömrük rüsumlarını, vergiləri və digər ödənişləri ödəməlidir
 - ☐ - Daşımaya qəbul olunmuş yüklərin gətirilməsi, aparılması və tranzitinə yüklərin gətirildiyi, aparıldığı və ərazisindən tranzitlə keçirildiyi ölkələrin qanunları ilə icazə verilməlidir
 - ☐ - Yüklər və onların qablaşdırılması təyyarə, adamlar və əmlaka təhlükə yaratmır, yüklərə bütün tələb olunan müşayiət sənədləri əlavə olunur
 - ☐ - Yük göndərən yüklərin daşınmasının aidiyyəti olan ölkələrin dövlət orqanlarının qanunları, gömrük və digər müvafiq qaydalarına əməl etməlidir
 - ☐ - Yük göndərən müvafiq dövlət orqanlarına bütün mallar və sənədləri təqdim etməyə borcludur
-

Sual: Aviaqaimənin rekvizitlərinə aid deyil: (Çəki: 1)

- ☐ qaimənin tərtib olunduğu yer və vaxt
 - ☐ yük alanın adı və ünvanı
 - ☒ gömrük ödənişlərinin məbləği
 - ☐ elan olunmuş qiymət
 - ☐ daşıma üçün ödənişlərin məbləği
-

Sual: Dəmir yol daşımaları üzrə Bern Konvensiyası neçənci ildə imzalanıb? (Çəki: 1)

- ☐ 1929 cu il
 - ☐ 1957 ci il
 - ☐ 1901-ci il
 - ☒ 1890-ci il
 - ☐ 1883 – cü il
-

Sual: Bu sənədlərdən hansı dəmiryol daşımalarında istifadə olunan sənədlərdən deyil? (Çəki: 1)

- ☐ qaimənin orijinalı
- ☐ yol cədvəli

- ☐ yükləmə spesifikasiyası
 - ☐ keyfiyyət sertifikatı
 - ☒ mənşə sertifikatı
-

Sual: MDB ölkələri və Baltıqyanı ölkələrin iştirakı ilə “Tarif Konfransı” nə vaxt yaradılıb? (Çəki: 1)

- ☐ 1994 cü il
 - ☐ 1992 – ci il
 - ☒ 1993 –cü il
 - ☐ 1995 –ci il
 - ☐ 1996 –cı il
-

Sual: Beynəlxalq avtomobil daşımalarını tənzimləyən beynəlxalq təşkilatlardan deyil: (Çəki: 1)

- ☐ Beynəlxalq Avtoyol Federasiyası
 - ☐ Beynəlxalq Avtonəqliyyat Federasiyası
 - ☐ Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqı
 - ☒ Avropa avtomobil nəqliyyatı təşkilatı
 - ☐ Avropa İqtisadi Birliyinin Nəqliyyat Üzrə Komissiyası
-

Sual: BYD Konvensiyasının fəaliyyət dairəsinə aid deyil: (Çəki: 1)

- ☒ daşımalara görə hesablaşmaların qaydaları
 - ☐ daşıyıcının məsuliyyəti
 - ☐ daşıma müqaviləsinin bağlanması və icrası
 - ☐ bir neçə daşıyıcı ilə daşımaların təşkili
 - ☐ yükün daşımaya qəbul olunması və təyinat məntəqəsində verilməsi qaydaları
-

Sual: Limanda yükləmə- boşaltma vaxtının uçotunun aparıldığı sənəd hansıdır? (Çəki: 1)

- ☐ bukinq not
 - ☐ dispaç çarter
 - ☒ taym şit
 - ☐ dəniz qaiməsi
 - ☐ taim çarter
-

Sual: BYD Konvensiyası nə vaxt və harada imzalanıb? (Çəki: 1)

- ☐ 1957 ci il, Brüssel
 - ☒ 1961 ci il ,Cenevrə
 - ☐ 1957 ci il, Bratislava
 - ☐ 1967 ci il , Bern
 - ☐ 1961- ci il Sürix
-

Sual: BYD konvensiyasına görə CMR-də göstərməli olan məlumatlara aid deyil: (Çəki: 1)

- ☐ qaimənin tərtib olunduğu yer və vaxt
 - ☐ göndərəninin adı və ünvanı
 - ☒ gömrük ödənişlərinin məbləği
 - ☐ daşıma ilə əlaqədar xərclər
 - ☐ yük yerlərinin sayı, onların markalanması və nömrələri
-

Sual: Bu məlumatlardan hansı CMR- də göstərilir? (Çəki: 1)

- ☐ yükün brutto çəkisi və ya digər ölçü vahidi ilə ifadə olunmuş miqdarı
 - ☒ gömrük brokerinin adı və ünvanı
 - ☐ gömrük və digər rəsmiləşdirmələrin yerinə yetirilməsi üçün tələb olunan göstərişlər, qaimənin tərtib olunduğu yer və vaxt
 - ☐ göndərəninin adı və ünvanı
 - ☐ daşıyıcının adı və ünvanı
-

Sual: Zəruri hallarda qaimədə göstərməli olan əlavə məlumatlara aid deyil: (Çəki: 1)

- ☐ yenidən yükləmənin qadağan olunması
 - ☐ daşıyıcıya verilən mal müşayiət sənədlərinin siyahısı
 - ☒ yüklə davranma qaydaları
 - ☐ yükün sığortalanması haqda daşıyıcıya təlimatlar
 - ☐ yükün elan olunmuş dəyəri
-

Sual: “Konteynerlərə aid Gömrük Konvensiyası “ nə vaxt qəbul olunub? (Çəki: 1)

- ☐ 1961- ci il
 - ☐ 1978-ci il
 - ☐ 1981- ci il
 - ☒ 1972-ci il
 - ☐ 1967-ci il
-

Sual: “Təhlükəsiz konteynerlər üzrə Beynəlxalq Konvensiya “ nə vaxt qəbul olunub? (Çəki: 1)

- ☐ 1972- ci il
 - ☐ 1978- ci il
 - ☐ 1983 – cü il
 - ☒ 1987-ci il
 - ☐ 1992-ci il
-

Sual: “Yol hərəkəti haqda Konvensiya” nə vaxt qəbul olunub? (Çəki: 1)

- ☐ 1929 cu il
 - ☐ 1939-cu il
 - ☒ 1949-cu il
 - ☐ 1959-cu il
 - ☐ 1969-cu il
-

Sual: “Yüklərin beynəlxalq daşınması haqda Gömrük Konvensiyası” nə vaxt qəbul olunub? (Çəki: 1)

- ☒ 1959 -cu il
 - ☐ 1957 –ci il
 - ☐ 1949 –cu il
 - ☐ 1929 –cu il
 - ☐ 1951- ci il
-

Sual: Yüklərin avtomobil nəqliyyatı ilə daşınması üçün beynəlxalq mal – nəqliyyat qiməti forması hansı təşkilat tərəfindən işlənib? (Çəki: 1)

- ☐ Beynəlxalq Avtoyol Federasiyası - FIA
 - ☒ Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqı - IRU
 - ☐ Beynəlxalq Avtonəqliyyat Federasiyası - MAF
 - ☐ Avtodaşımalar İnstitutu - AFI (ADI)
 - ☐ BMT Avropa İqtisadi Komissiyasının Daxili Nəqliyyat Üzrə Komitəsi
-

Sual: Təhlükəsiz konteynerlər üzrə Beynəlxalq Konvensiyanın tələbləri hansı konteynerlərə tətbiq olunmur? (Çəki: 1)

- ☐ avtomobillərlə daşınan konteynerlərə
 - ☐ gəmilərlə daşınan konteynerlərə
 - ☐ uzunluğu 6- metrdən böyük olan konteynerlərə
 - ☒ hava ilə daşınan konteynerlərə
 - ☐ tutumu 20 kv. metrdən çox olan konteynerlərə
-

Sual: Aşağıdakı beynəlxalq normalardan hansı sənaye mülkiyyətinin müdafiəsinə aid deyil? (Çəki: 1)

- ☐ 1883-il “ Sənaye mülkiyyətinin qorunması üzrə Paris konvensiyası
 - ☐ 1891-ci il “ İşarələrin beynəlxalq qeydiyyatı üzrə Madrid Sazişi
 - ☐ 1970-ci il “ Patent kooperasiyası haqda Müqavilə”
 - ☒ 1957-ci il “ İxtiraların beynəlxalq patentlənməsi qaydaları üzrə Saziş”
 - ☐ 1978-ci il “ Avropa patent Konvensiyası”
-

Sual: BMT-nin “Yüklərin dənizlə daşınması haqda Konvensiyası “ neçənci ildə və harada qəbul olunub? (Çəki: 1)

- ☐ 1968 ci il , Hamburq
 - ☐ 1973-cü il , Visbi
 - ☒ 1978 ci il , Hamburq
 - ☐ 1978 ci il, Haaqa
 - ☐ 1968-ci il Haaqa
-

Sual: Yüklə itirildikdə və ya məhv olduqda daşıyıcı hansı itkiləri ödəməlidir? (Çəki: 1)

- ☐ malın dəyərini
- ☐ malın dəyərinin sığortalanmayan hissəsini
- ☒ malın dəyəri, gömrük ödənişləri və daşıma xərclərini
- ☐ malın dəyərinin 50 faizini

☐ bütün xərclərin sığortalanan hissəsini

Sual: Bukinq not nədir? (Çəki: 1)

- ☒ dəniz daşıma müqaviləsinin bir növüdür
 - ☐ konosamentin bir növüdür
 - ☐ çarter müqaviləsinin bir növüdür
 - ☐ daşıma müqaviləsinə olunmuş qeydləri göstərən sənəddir
 - ☐ gəminin limanda dayanma müddətinin qeydiyyat sənədidir
-

Sual: “ Təmiz konosament” nədir? (Çəki: 1)

- ☐ üzərində düzəliş aparılmamış konosament
 - ☐ malın tamamilə daşımağa qəbul olunduğu haqda konosament
 - ☐ üzərində malın qəbul olunması haqda qeyd olunmayan konosament
 - ☒ malın nöqsansız daşımaya qəbul olunmasını təsdiq edən konosament
 - ☐ doldurulmamış konosament
-

Sual: Qeydli konosament nədir? (Çəki: 1)

- ☐ malın gəmiyə yüklənməsi haqda üzərində qeyd olunmuş konosament
 - ☒ üzərində malın qəbulu zamanı aşkar olunmuş nöqsanlar haqda qeyd olan konosament
 - ☐ üzərində yük göndərənə yükü daşıyıcıya təhvil verərkən daşıma şəraiti haqda iradları qeyd olunmuş konosament
 - ☐ üzərində hüquqların üçüncü şəxsə verilməsi haqda qeyd olan konosament
 - ☐ üzərində gəmi agentinin xüsusi hallar barədə qeydləri olan konosament
-

Sual: Nəqliyyat –texnoloji sistemlərin formalaşması prinsiplərinə aid deyil: (Çəki: 1)

- ☐ müxtəlif nəqliyyat növlərinin kombinə olunması
 - ☐ nəqliyyat vasitələrinin tərkib hissələrinə ayrılması imkanı
 - ☐ yüklərin daşınması sürətini artırmaq üçün yeni hərəkət prinsiplərinin tətbiqi
 - ☐ daşıma əməliyyatlarının intensivliyinin artırılması üçün yük vahidlərinin iriləşdirilməsi
 - ☒ yeni texnologiyalardan istifadə etməklə mövcud nəqliyyat vasitələrinin yük daşıma imkanlarının artırılması
-

Sual: Portfel investisiyalarından fərqli olaraq birbaşa investisiyalar sahibkara: (Çəki: 1)

- ☐ xarici filial üzərində nəzarət hüququ verir
 - ☐ yalnız gəlirdən pay almaq hüququ verir
 - ☐ daha çox gəlir götürmək hüququ verir
 - ☒ şirkətin idarə olunmasında iştirak etmək hüququ verir
 - ☐ risklərdən yayınmaq imkanı verir
-

Sual: Birbaşa xarici investisiyaların üstünlüklərinə aid deyil: (Çəki: 1)

- ☐ xarici ölkənin elmi-texniki potensialından istifadə
- ☐ ucuz işçi qüvvəsindən istifadə

- ☒ yüksək texnologiyalardan istifadə
 - ☐ hazır istehsal infrastrukturundan istifadə
 - ☐ gömrük maneələrini aşmaq imkanı
-

Sual: Aşağıdakılardan hansı multimodal daşımanın əlamətlərinə aid deyil? (Çəki: 1)

- ☒ daşıyıcılar arasında hərəkət qrafikinə razılaşdırılması
 - ☐ başlanğıc məntəqədən son məntəqəyə qədər çatdırma operatorunun olması
 - ☐ sona qədər vahid fraxt stavkası
 - ☐ vahid nəqliyyat sənədi
 - ☐ yükə görə vahid məsuliyyət
-

Sual: Aşağıdakılardan hansı multimodal daşıma sistemlərinin fəaliyyət prinsiplərinə aid deyil? (Çəki: 1)

- ☐ eyni kommersiya hüquqi rejimin olması
 - ☒ daşıyıcılar arasında vahid daşıma tarifi tətbiqi haqda razılaşmanın olması
 - ☐ vasitəçilərin kooperasiyası
 - ☐ müxtəlif nəqliyyat növləri ilə daşımaların infrastrukturunun kompleks inkişafı
 - ☐ telekommunikasiya sistemlərindən maksimal istifadə
-

Sual: BMT –nin “Yüklərin beynəlxalq qarışıq daşınması haqda Konvensiyası”nın prinsiplərinə aid deyil: (Çəki: 1)

- ☐ inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında maraqların ədalətli balansını təmin olunmalıdır
 - ☐ operator, yükləndirən və müvafiq milli orqanlar arasında xidmətlərin göstərilməsi barədə məsləhətləşmələr aparılmalıdır
 - ☒ qarışıq daşımada iştirak edən daşıyıcılar bir birinin maraqlarını nəzərə almalıdır
 - ☐ yük göndərən qarışıq yaxud ayrı ayrı nəqliyyat növləri ilə daşıma arasında seçim etməkdə müstəqildir
 - ☐ operatorun məsuliyyəti günahsızlıq prezumpsiyasına əsaslanır
-

Sual: BMT –nin “Yüklərin beynəlxalq qarışıq daşınması haqda Konvensiyası” nə vaxt qəbul olunub? (Çəki: 1)

- ☐ 1968-ci il
 - ☐ 1976-cı il
 - ☐ 1971– ci il
 - ☒ 1980- ci il
 - ☐ 1984-cü il
-

Sual: BMT nin “Yüklərin beynəlxalq qarışıq daşınması haqda Konvensiyası”nın üzvlərinin razılaşdıqları müddəalara aid deyil: (Çəki: 1)

- ☐ hər bir ölkə milli səviyyədə qarışıq daşıma operatorlarının fəaliyyətini tənzimləmək hüququna malikdir
- ☐ ölkələrin inkişaf problemləri və xüsusi maraqları nəzərə alınmalıdır
- ☐ gömrük prosedurlarının asanlaşdırılması zəruridir
- ☐ beynəlxalq qarışıq daşımalar bütün ölkələrin maraqları nəzərə alınmaqla inkişaf etdirilməlidir

☒ əgər ölkənin milli maraqları tələb edərsə o, konvensiyanın müddəalarından çıxıb bilər

Sual: BMT nin "Yüklərin beynəlxalq qarışıq daşınması haqda Konvensiyası"na görə qarışıq daşıma operatoru kim ola bilər? (Çəki: 1)

- ☐ vasitəçi kimi qarışıq daşıma haqda müqavilə bağlayan istənilən hüquqi şəxs
- ☐ vasitəçi kimi qarışıq daşıma haqda müqavilə bağlayan istənilən hüquqi və ya fiziki şəxs
- ☒ öz adından vasitəçi kimi yox, müqavilə tərəfi kimi qarışıq daşıma müqaviləsi bağlayan istənilən hüquqi şəxs
- ☐ vasitəçi kimi müqavilə bağlayan, amma daşıyıcı ilə birlikdə daşımaya görə məsuliyyət daşıyan hüquqi və ya fiziki şəxs
- ☐ sərəncamında bir neçə nəqliyyat növü olub, qarışıq daşımaları yerinə yetirmək imkanına malik olan istənilən hüquqi və ya fiziki şəxs

BÖLMƏ: 08

Ad	08
Suallardan	50
Maksimal faiz	50
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	5 %

Sual: Beynəlxalq biznes əməliyyatlarının nəqliyyat təminatının spesifik xüsusiyyətlərinə aid deyil: (Çəki: 1)

- ☐ nəqliyyat xidmətlərinin göstərilməsi dünya bazarında alqı- satqı obyektini kimi çıxış etdiyindən o da beynəlxalq ticarətin inkişafına təsir edən amillərin təsirinə məruz qalır
- ☒ burada hələ istehsal olunmamış və istehsal olunduğu anda istehlak olunacaq məhsulla sövdələşmə bağlanır
- ☐ nəqliyyat xidmətləri bazarında bu xidmətlərin qiymətlərində əks olunan nəqliyyat xidmətlərinin keyfiyyəti xüsusilə kəskin ifadə olunur
- ☐ biznes əməliyyatlarına beynəlxalq nəqliyyat xidmətlərinin göstərilməsi haqda qərar bilavasitə daşıma prosesinin faktiki başlanmasına qədər qəbul olunur
- ☐ yüklərin beynəlxalq daşınması zamanı tərəflərin öhdəlikləri və müvafiq xərclər dəqiq bölüşdürülməlidir

Sual: Nəqliyyat xidmətlərinə təsir göstərən amillərə aid deyil: (Çəki: 1)

- ☐ iqtisadi amillər
- ☐ siyasi – hüquqi amillər
- ☐ təbii amillər
- ☒ texniki amillər
- ☐ texnoloji amillər

Sual: Aşağıdakılardan hansı nəqliyyat xidmətləri bazarının spesifik xüsusiyyətidir?

(Çəki: 1)

- ☐ gözlə görünməyən məhsulla sövdələşmə bağlanır
 - ☒ hələ istehsal olunmamış və istehsal olunduğu anda istehlak olunacaq məhsulla sövdələşmə bağlanır
 - ☐ hiss olunmayan məhsulla sövdələşmə bağlanır
 - ☐ saxlamaq və daşımaq mümkün olmayan məhsulla sövdələşmə bağlanır
 - ☐ müstəsna olaraq mübadilə üçün istehsal olunan məhsulla sövdələşmə bağlanır
-

Sual: Son on ildə xidmətlərlə ticarətin artım tempi ildə orta hesabla neçə faiz təşkil edir? (Çəki: 1)

- ☐ 6%
 - ☐ 7%
 - ☐ 8%
 - ☒ 10%
 - ☐ 11%
-

Sual: Beynəlxalq xidmətlər sferasının son dövrlərdəki sürətli inkişafının səbəblərinə aid deyil: (Çəki: 1)

- ☐ dünyanın əksər ölkələrində uzunmüddətli iqtisadi yüksəliş
 - ☐ elmi-texniki tərəqqi
 - ☐ ölkələrin beynəlxalq iqtisadi əlaqələrinin və BİM formalarının inkişafı
 - ☐ insanın intellektual və fiziki imkanlarının təkmilləşməsi
 - ☒ beynəlxalq iqtisadi integrasiya proseslərinin genişlənməsi
-

Sual: Daxili bazarda qiyməti 14000 doll.olan maşın üçün 9600 dollarlıq komplektləşdirici detallar xaricdən idxal olunur.Maşına 30% idxal rüsumu tətbiq edildiyi halda effektiv rüsum dərəcəsi neçə faiz təşkil edəcəkdir? (Çəki: 1)

- ☐ 76,5 %
 - ☒ 95,4 %
 - ☐ 88,2 %
 - ☐ 80,0%
 - ☐ 83,3%
-

Sual: Daxili bazarda qiyməti 860 doll. olan televizor üçün 540 dollarlıq detal xaricdən idxal olunur.Televizora 35% , detallara isə 20 % idxal rüsumu tətbiq edildiyi halda effektiv rüsum dərəcəsi neçə faiz təşkil edər? (Çəki: 1)

- ☒ 60,3 %
 - ☐ 65,0 %
 - ☐ 68,9 %
 - ☐ 72,7%
 - ☐ 76,4 %
-

Sual: Daxili bazarda qiyməti 720 doll.olan kompyuter üçün 430 dollarlıq komplektləşdirici detallar xaricdən idxal olunur.Kompyuterə 25% idxal rüsumu tətbiq edildiyi halda effektiv rüsum dərəcəsi neçə faiz təşkil edəcəkdir? (Çəki: 1)

- ☐ 54,6 %
 - ☐ 57,3 %
 - ☒ 62,1%
 - ☐ 65,5%
 - ☐ 68,0%
-

Sual: Hansı əməliyyat gömrük rəsmiləşdirilməsinin ikinci mərhələsində həyata keçirilmir? (Çəki: 1)

- ☐ malın XİF ƏN görə təsnifatının düzgünlüyünün yoxlanılması
 - ☐ malın miqdarı haqda məlumatların düzgünlüyünün yoxlanılması
 - ☐ tarif güzəştləri üçün əsas olub olmamasının yoxlanması
 - ☐ qeyri tarif tədbirlərinə əməl olunub olunmamasının yoxlanması
 - ☒ gömrük dəyərinin düzgün təyin olunub olunmamasının yoxlanması
-

Sual: İnvestisiya mühitini müəyyən edən amillərə aid deyil: (Çəki: 1)

- ☐ ölkədə cəlbədicə investisiya layihələrinin olması
 - ☐ qanunların stabilliyi
 - ☐ siyasi stabillik
 - ☒ ölkədə demoqrafik vəziyyət
 - ☐ ölkədə torpaq üzərində xüsusi mülkiyyətin olması
-

Sual: İnvestisiya fəaliyyəti haqda AR Qanunu nəvaxt qəbul olunub? (Çəki: 1)

- ☐ 18 fevral 1993 –cü il
 - ☒ 13 yanvar 1995-ci il
 - ☐ 26 oktyabr 1994 cü il
 - ☐ 12 mart 1995-ci il
 - ☐ 16 dekabr 1993-cü il
-

Sual: Xarici investisiyaların qorunması haqda AR Qanunu nə vaxt qəbul olunub? (Çəki: 1)

- ☐ 16 dekabr 1993-cü il
 - ☐ 15 mart 1995-ci il
 - ☒ 15 yanvar 1992-ci il
 - ☐ 26 oktyabr 1994 cü il
 - ☐ 18 fevral 1993 –cü il
-

Sual: Valyuta siyasətinin əsas istiqamətlərinə aid deyil: (Çəki: 1)

- ☒ valyuta ehtiyatlarının idarə olunmasının xarici trast fondlara tapşırılması
 - ☐ mərkəzi bank tərəfindən valyuta müdaxilələrinin həyata keçirilməsi
 - ☐ valyuta ehtiyatlarının müxtəlif ölkələrin valyutalarında saxlanması
 - ☐ valyuta məhdudiyyətlərinin tətbiqi
 - ☐ mərkəzi bank tərəfindən faiz normalarının müəyyən olunması
-

Sual: Hansı halda xarici investisiyaların ölkəyə gətirilməsinə məhdudiyyətlər qoyulması zəruridir? (Çəki: 1)

- ☐ ölkədə xarici kapitalın artıqlığı mövcuddursa
 - ☐ ölkədə pulun artıqlığı faiz normalarının enməsinə səbəb ola bilərsə
 - ☒ xarici investisiyalar ölkənin iqtisadi təhlükəsizliyinə təhdid edirsə
 - ☐ həmin ölkə ilə diplomatik münasibətlərin pisləşməsi halında
 - ☐ ölkənin öz kapital ehtiyatları həddən çoxdursa
-

Sual: Deviz siyasəti nədir? (Çəki: 1)

- ☐ ölkədə devizlərin fəaliyyətinə məhdudiyyətlərin tətbiqi
 - ☐ mərkəzi bank tərəfindən devizlərin istifadəsinin qadağan olunması
 - ☐ devizlərin milli valyutaya dəyişdirilməsinin qaydalarının müəyyən edilməsi
 - ☒ mərkəzi bank tərəfindən xarici valyutanın alınıb- satılması
 - ☐ mərkəzi bank tərəfindən ölkədə fəaliyyət göstərən xarici valyutaların siyahısının müəyyən edilməsi
-

Sual: Diskont siyasəti nədir? (Çəki: 1)

- ☐ mərkəzi bank tərəfindən kommersiya banklarının təkrar maliyyələşdirilməsinin məhdudlaşdırılması
 - ☐ mərkəzi bank tərəfindən kommersiya banklarının təkrar maliyyələşdirilməsinin artırılması
 - ☒ mərkəzi bank tərəfindən kommersiya banklarının təkrar maliyyələşdirilməsi üçün faiz dərəcələrinin müəyyən olunması
 - ☐ mərkəzi bank tərəfindən kommersiya banklarının kredit faizlərinin maksimal həddinin müəyyən olunması
 - ☐ mərkəzi bank tərəfindən kommersiya banklarının kredit faizlərinin minimal həddinin müəyyən olunması
-

Sual: Devalvasiya nədir? (Çəki: 1)

- ☐ milli valyutanın alıcılıq qabiliyyətinin aşağı düşməsi
 - ☐ milli valyutanın alıcılıq qabiliyyətinin yüksəldilməsi
 - ☐ milli valyutanın inflyasiyasının yüksəldilməsi
 - ☐ milli valyutanın məzənnəsinin yüksəldilməsi
 - ☒ milli valyutanın məzənnəsinin aşağı salınması
-

Sual: Devalvasiya dərəcəsi nədir? (Çəki: 1)

- ☐ milli valyutanın alıcılıq qabiliyyətinin yüksəlməsi dərəcəsi
 - ☐ milli valyutanın pul nişanlarında ləğv olunan sıfırların sayı
 - ☒ milli valyutanın məzənnəsinin aşağı salınması faizi
 - ☐ milli valyutanın məzənnəsinin artırılması faizi
 - ☐ milli valyutanın alıcılıq qabiliyyətinin aşağı düşmə dərəcəsi
-

Sual: Valyuta nəzarətinin məqsədi nədir? (Çəki: 1)

- ☐ valyuta əməliyyatlarının aparılması zamanı ölkənin iqtisadi maraqlarının təmin edilməsi

- ☒ valyuta əməliyyatlarının aparılması zamanı valyuta qanunvericiliyinə əməl olunmasının təmin edilməsi
 - ☐ ölkənin valyuta ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi
 - ☐ ölkədə tədiyyə balansının tarazlığının təmin olunması
 - ☐ xarici valyutanın ölkədən qanunsuz çıxarılmasının qarşısının alınması
-

Sual: Daxili bazarda qiyməti 5400 doll. olan dəzgah üçün 3000 dollarlıq detal xaricdən idxal olunur. Dəzgaha 30% , detallara isə 12 % idxal rüsumu tətbiq edildiyi halda effektiv rüsum dərəcəsi neçə faiz təşkil edər? (Çəki: 1)

- ☐ 34,4%
 - ☐ 38,5%
 - ☐ 41,8%
 - ☒ 52,5 %
 - ☐ 50,4%
-

Sual: XİF-in mühüm istiqamətlərindən biri olan nəqliyyat xidmətlərinin göstərilməsi dünya üzrə ümumi xidmətlər ixracının təxminən neçə faizini təşkil edir? (Çəki: 1)

- ☐ 40%
 - ☐ 35%
 - ☐ 30%
 - ☐ 25%
 - ☒ 20%
-

Sual: Beynəlxalq biznes əməliyyatlarının nəqliyyat təminatına təsir göstərən amillər hansılardır? (Çəki: 1)

- ☒ İqtisadi, siyasi hüquqi, təbii, texnoloji
 - ☐ İqtisadi, hərbi, təbii, texnoloji
 - ☐ İqtisadi, siyasi hüquqi, sosioloji, təbii
 - ☐ Təbii, siyasi hüquqi, texnoloji, etnik
 - ☐ Texnoloji, təbii, hərbi, sosioloji
-

Sual: Aşağıdakılardan hansı kontraktın nəqliyyat şərtlərinə daxil deyil: (Çəki: 1)

- ☐ malın göndərilmə müddəti
 - ☐ daşıyıcının adı
 - ☐ nəqliyyat risklərinin sığortalanma qaydaları
 - ☐ mal müşayiət sənədləri
 - ☒ maldan istifadə haqqında sənəd
-

Sual: Hava nəqliyyatının üstün cəhətinə aid deyil: (Çəki: 1)

- ☒ yüksək kapital, material və enerji tutumluluğu
 - ☐ yüklərin çatdırılmasının ən yüksək sürəti
 - ☐ yüksək etibarlılıq
 - ☐ yüklərin ən yüksək qorunma səviyyəsi
 - ☐ daşımanın ən qısa marşrutu
-

Sual: Beynəlxalq ticarətdə hansı nəqliyyat növlərindən istifadə olunur: (Çəki: 1)

- ☒ Bütün cavablar doğrudur
 - ☐ hava nəqliyyatı
 - ☐ avtomobil nəqliyyatı
 - ☐ dəmir yol nəqliyyatı
 - ☐ daxili su (çay) nəqliyyatı
-

Sual: Dəniz nəqliyyatının üstün cəhətlərinə aid deyil: (Çəki: 1)

- ☒ coğrafi, naviqasiya və hava şəraitindən asılı olması
 - ☐ kontinentlərarası daşıma imkanı
 - ☐ uzaq məsafələrə daşıma zamanı maya dəyərinin aşağı olması
 - ☐ yüksək daşıma və buraxılış imkanları
 - ☐ daşımaların aşağı kapital tutumluluğu
-

Sual: Dəmiryol nəqliyyatının üstün cəhətinə aiddir: (Çəki: 1)

- ☒ daşımaların yüksək müntəzəmliyi
 - ☐ daşıyıcıların sayının məhdudluğu
 - ☐ istehsal – texniki bazaya böyük kapital qoyuluşunun tələb olunması
 - ☐ daşımaların yüksək material və enerji tutumluluğu
 - ☐ son nöqtəyə çatdırılma imkanının aşağı olması
-

Sual: Avtomobil nəqliyyatının mənfi cəhətinə aiddir: (Çəki: 1)

- ☒ magistral nəqliyyat kimi istifadə oluna bilməməsi
 - ☐ yükləri kiçik partiyalarla göndərmək imkanı
 - ☐ əlçatan olması
 - ☐ müxtəlif marşrutlar və çatdırılma sxemlərindən istifadə imkanı
 - ☐ yüklərin qorunma səviyyəsinin yüksək olması
-

Sual: Beynəlxalq Dəniz Təşkilatı (İMO) neçənci ildə yaradılıb? (Çəki: 1)

- ☒ 1958
 - ☐ 1992
 - ☐ 2000
 - ☐ 1919
 - ☐ 1997
-

Sual: Beynəlxalq Dəniz Təşkilatı (İMO)-nın neçə üzvü var? (Çəki: 1)

- ☒ 129
 - ☐ 132
 - ☐ 139
 - ☐ 152
 - ☐ 160
-

Sual: Beynəlxalq Dəniz Təşkilatı (İMO)-nın əsas məqsədi nədir? (Çəki: 1)

☒ dənizdə insan həyatı və əmlakın təhlükəsizliyini təmin edən optimal standart və normaların işlənməsi istiqamətində ölkələr arasında əməkdaşlıq mexanizminin yaradılmasıdır

☐ yalnız dənizə çıxışı olmayan ölkələrə maddi yardımların göstərilməsi istiqamətində ölkələr arasında əməkdaşlıq mexanizminin yaradılmasıdır

☐ yalnız dənizə çıxışı olan ölkələrə maddi yardımların göstərilməsi istiqamətində ölkələr arasında əməkdaşlıq mexanizminin yaradılmasıdır

☐ yalnız ada ölkələrinə maddi yardımların göstərilməsi istiqamətində ölkələr arasında əməkdaşlıq mexanizminin yaradılmasıdır

☐ yalnız dənizə çıxışı olmayan ölkələrə maddi yardımların göstərilməsi və təhlükəsizliyi təmin edən optimal normaların işlənməsi istiqamətində ölkələr arasında əməkdaşlıq mexanizminin yaradılmasıdır

Sual: Gəmi sahibi tərəfindən yük göndərənə verilən yükün dənizlə daşınmağa qəbul edilməsi haqda qəbz necə adlanır? (Çəki: 1)

☒ Konosament

☐ Konvensiya

☐ Çarter

☐ Kontragent

☐ Konsensus

Sual: Yük göndərənə daşıyıcı (nümayəndə) arasındakı fraxt haqda müqavilə necə adlanır? (Çəki: 1)

☒ Çarter

☐ Konosament

☐ Konvensiya

☐ Kontragent

☐ Konsensus

Sual: Taym – çarter nədir? (Çəki: 1)

☒ gəminin bütövlükdə və ya bir hissəsinin istənilən istiqamətdə fraxt götürənə icarəyə verilməsi haqda müqavilədir

☐ gəmi bütün ekipajı ilə müəyyən müddətə fraxt götürənə icarəyə verilir ki, bu halda ekipaj üzvləri həmin müddətə icarəçinin işçiləri olurlar

☐ gəmi ekipajsız icarəyə verilir və icarəçi gəminin bütün xərclərini çəkərək gəmi sahibinə icarə haqqı ödəyir

☐ gəmi ekipajla birlikdə icarəyə verilir və icarəçi gəminin bütün xərclərini çəkərək gəmi sahibinə icarə haqqı ödəyir

☐ gəmi ekipajsız müəyyən müddətə fraxt götürənə icarəyə verilir ki, bu halda ekipaj üzvləri həmin müddətə icarəçinin işçiləri olurlar

Sual: Aşağıdakılardan hansılar çarterin növünə aiddir? (Çəki: 1)

☒ Təmiz və açıq

☐ Açıq və qapalı

☐ Təmiz və qapalı

☐ Göndərilən və göndərilməyən

☐ Müddətli və qapalı

Sual: Aşağıdakılardan hansı çarterin növü deyil: (Çəki: 1)

- ☒ Out-çarter
 - ☐ Taym-çarter
 - ☐ Dimayz-çarter
 - ☐ Berbout-çarter
 - ☐ Açıq çarter
-

Sual: Yükləmə -boşaltma əməliyyatlarının gecikdirilməsinə görə icarəçinin gəmi sahibinə ödədiyi cərimə necə adlanır? (Çəki: 1)

- ☒ Demerec
 - ☐ Dispaç
 - ☐ Çarter
 - ☐ Konosament
 - ☐ Konsensus
-

Sual: Yükləmə -boşaltma əməliyyatları vaxtından əvvəl başa çatdırılırsa gəmi sahibi icarəçiyə ödədiyi mükafat necə adlanır? (Çəki: 1)

- ☒ Dispaç
 - ☐ Çarter
 - ☐ Konosament
 - ☐ Konsensus
 - ☐ Demerec
-

Sual: QATS nədir? (Çəki: 1)

- ☒ "Xidmətlərlə Ticarət üzrə Baş Saziş"
 - ☐ "İnvestisiya Tədbirlərinin Ticarət Aspektləri üzrə Saziş"
 - ☐ "Əqli Mülkiyyət Hüquqlarının Müdafiəsinin Ticarət Aspektləri üzrə Saziş"
 - ☐ "Ticarət və Tariflər üzrə Baş Saziş"
 - ☐ Heç bir cavab düzgün deyil
-

Sual: TRİPS nədir? (Çəki: 1)

- ☒ "Əqli Mülkiyyət Hüquqlarının Müdafiəsinin Ticarət Aspektləri üzrə Saziş"
 - ☐ "İnvestisiya Tədbirlərinin Ticarət Aspektləri üzrə Saziş"
 - ☐ "Ticarət və Tariflər üzrə Baş Saziş"
 - ☐ Heç bir cavab düzgün deyil
 - ☐ "Xidmətlərlə Ticarət üzrə Baş Saziş"
-

Sual: "INCOTERMS-2000"-də olub "INCOTERMS - 2010"-da çıxarılan bazis şərti hansıdır? (Çəki: 1)

- ☐ CIP
- ☒ DDU
- ☐ DAT
- ☐ FCR
- ☐ CPT

Sual: Aşağıdakılardan hansı “INCOTERMS - 2010”-da C qrupu şərtinə daxil deyil: (Çəki: 1)

- ☒ CDR
 - ☐ CFR
 - ☐ CİF
 - ☐ CPT
 - ☐ CİP
-

Sual: “INCOTERMS - 2010”-da hansı şərtə görə satıcı malı öz müəssisəsində (zavod, anbar və s.) alıcıya təhvil verir: (Çəki: 1)

- ☒ EXW
 - ☐ CIP
 - ☐ FAS
 - ☐ FOB
 - ☐ DAP
-

Sual: “INCOTERMS” hansı beynəlxalq təşkilat tərəfindən işlənib hazırlanmışdır? (Çəki: 1)

- ☐ Ümumdünya Ticarət Təşkilatı
 - ☒ Beynəlxalq Ticarət Palatası
 - ☐ Birləşmiş Millətlər Təşkilatı
 - ☐ Beynəlxalq Valyuta Fondu
 - ☐ Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı
-

Sual: Yük manifesti nədir? (Çəki: 1)

- ☐ Gəmi vərəqidir
 - ☐ Sənişinlərin siyahısıdır
 - ☒ Konosamentlərin siyahısıdır
 - ☐ Silahların siyahısıdır
 - ☐ Gəmi ehtiyatları haqda bəyannamədir
-

Sual: YGB-də bu blok yoxdur: (Çəki: 1)

- ☐ Coğrafi blok
 - ☐ Nəqliyyat bloku
 - ☐ Maliyyə bloku
 - ☐ Göndərmənin ümumi xarakteristikası bloku
 - ☒ Xarici blok
-

Sual: Daxili bazarın xarici rəqabətin zərərli təsirindən müdafiə olunmasına və bir sıra hallarda isə xarici bazarın tutulmasına yönəlmiş xarici ticarət siyasəti necə adlanır? (Çəki: 1)

- ☐ Liberalizm
- ☒ Proteksionizm
- ☐ Diversifikasiya

- ☐ Diskont
- ☐ Dempinq

Sual: Gömrük auditi hansı formalarda həyata keçirilir? (Çəki: 1)

- ☐ Tam və qismən
- ☐ Açıq və qapalı
- ☒ Ümumi və xüsusi
- ☐ Müəyyən və qeyri-müəyyən
- ☐ Sabit və dəyişkən

Sual: Dünya üzrə ümumi daşımalarda hava daşımalarının payı neçə faiz təşkil edir? (Çəki: 1)

- ☒ 0,2%
- ☐ 1 %
- ☐ 0,8 %
- ☐ 0,6 %
- ☐ 0,4%

Sual: Yüklərin hava nəqliyyatı vasitəsi ilə daşınması zamanı istifadə olunan əsas sənəd hansıdır? (Çəki: 1)

- ☐ Yük gömrük bəyannaməsi
- ☒ Avia yük qaiməsi
- ☐ Yol qaiməsi
- ☐ Gömrük qaiməsi
- ☐ Gömrük sənədi

BÖLMƏ: 09

Ad	09
Suallardan	50
Maksimal faiz	50
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	5 %

Sual: İMT BM hansı konvensiya əsasında yaradılıb? (Çəki: 1)

- ☐ 1969-cu il Vyana konvensiyası
- ☐ 1978-ci il Nyu – York konvensiyası
- ☒ 1965-ci il Vaşinqton konvensiyası
- ☐ 1973-cü il Brüssel konvensiyası
- ☐ 1985-ci il Seul konvensiyası

Sual: İZÇA hansı konvensiya əsasında yaradılmışdır? (Çəki: 1)

- ☐ 1965-ci il Vaşinqton konvensiyası

- ☐ 1978-ci il Nyu – York konvensiyası
 - ☒ 1985-ci il Seul konvensiyası
 - ☐ 1980-cı il Vyana konvensiyası
 - ☐ 1973-cü il Brüssel konvensiyası
-

Sual: Malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında olmasının maksimal müddəti nə qədərdir? (Çəki: 1)

- ☐ 1 il
 - ☐ 1 il 6 ay
 - ☒ 2 il
 - ☐ 2 il 6 ay
 - ☐ 3 il
-

Sual: Təkrar idxal gömrük proseduru ixrac olunmuş malların ixrac olunduğu vaxtdan hansı müddətdən gec olmayaraq gömrük ərazisinə qaytarılmasını nəzərdə tutur? (Çəki: 1)

- ☐ 1 il 6 ay
 - ☐ 2 il
 - ☐ 2 il 6 ay
 - ☒ 3 il
 - ☐ 3 il 6 ay
-

Sual: Mallar son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilərkən: (Çəki: 1)

- ☐ bütün rüsumlar ödənilərək iqtisadi siyasət tədbirləri tətbiq edilməklə sərbəst dövriyyə üçün buraxılır
 - ☒ rüsumlar və vergilərdən qismən azad olunmaqla sərbəst dövriyyə üçün buraxılır
 - ☐ alınmış rüsumlar geri qaytarılmaqla gömrük ərazisində istifadə olunur
 - ☐ rüsumlardan və vergilərdən tam azad olunmaqla sərbəst dövriyyə üçün buraxılır
 - ☐ rüsumlar ödənilməklə, ancaq iqtisadi siyasət tədbirləri tətbiq edilmədən gömrük ərazisində istifadə olunur
-

Sual: BXİ –in milli iqtisadiyyata müsbət təsirlərinə aid deyil: (Çəki: 1)

- ☐ stabil maliyyələşdirmə mənbələri
 - ☐ qabaqcıl texnologiyaların ötürülməsi
 - ☒ istehsal amillərindən rəşional istifadə
 - ☐ ixracın diversifikasiyası imkanı
 - ☐ xarici bazarlarla əlaqələrin genişlənməsi
-

Sual: Xarici investisiya siyasətinin məqsədlərinə aid deyil: (Çəki: 1)

- ☐ iqtisadiyyatın strukturca yenidən qurulmasının təmin olunması
 - ☐ yeni işyerlərinin açılması hesabına məşğulluğun səviyyəsinin yüksəldilməsi
 - ☐ xarici kapitalın ölkəyə cəlb edilməsi və ölkə iqtisadiyyatının inkişafı üçün effektiv istifadəsinin təmin edilməsi
 - ☒ yüksək əlavə dəyərli sahələrdə yüksək ixtisaslı kadrlara tələbatın artması
 - ☐ inkişaf etmiş ölkələrin qabaqcıl idarəetmə təcrübəsindən yararlanmaq
-

Sual: Aşağıdakılardan hansı xarici investisiya siyasətinin məqsədlərinə aid deyil? (Çəki: 1)

- ☐ ölkədə sağlam rəqabət mühitinin yaradılması
 - ☒ iqtisadiyyatın rəqabətqabiliyyətliliyinin yüksəldilməsi üçün əlverişli şərait yaradılması
 - ☐ xarici investisiyalarla bərabər ölkəyə qabaqcıl texnologiyalar və mütərəqqi sahibkarlıq təcrübəsinin cəlb edilməsi
 - ☐ ölkə iqtisadiyyatının diversifikasiyası, yüksək texnoloji sahələrin inkişafına şərait yaradılması
 - ☐ vençur investisiyalaşdırmasının yaradılması və inkişafı üçün şərait yaradılması
-

Sual: Kapital ixrac edən ölkələr tərəfindən tətbiq olunan məhdudlaşdırıcı və stimullaşdırıcı tədbirlərə aid deyil: (Çəki: 1)

- ☐ BXİ-dan gəlirlərin və mənfəətin baza ölkəsinə köçürülməsinə vergi güzəştləri
 - ☐ İEO və keçid iqtisadiyyatlı ölkələrin iqtisadiyyatına investisiya qoyan kiçik və orta şirkətlərin güzəştli kreditləşdirilməsi
 - ☒ Ölkədə özəl kapital qoyuluşuna dövlət zəmanətinin verilməsi
 - ☐ Xarici investisiyalaşdırmaya dəstək göstərən xüsusi orqanların yaradılması
 - ☐ Investisiyaların dəstəklənməsi proqramlarının işlənməsi
-

Sual: Xarici kapitalın ölkəyə daxil olmasının tənzimlənməsi məqsədi ilə dövlət tərəfindən həyata keçirilən məhdudlaşdırıcı tədbirlərə aid deyil: (Çəki: 1)

- ☐ Xalq təsərrüfatı üçün strateji əhəmiyyətə malik sahələrə xarici kapitalın daxil olmasına imkan verilməməsi
 - ☐ Xarici investisiyalı müəssisələrin gəlirinin bir hissəsinin ölkənin daxili ehtiyacları üçün istifadə olunmasına yönəlmiş tədbirlər
 - ☐ xarici kapitalın ölkəyə buraxılmasının lisenziya-icazəli qaydalarının tətbiqi
 - ☒ ixrac qiymətlərinin səviyyəsinə qoyulan məhdudiyyətlər
 - ☐ ixracın həcminə məhdudiyyətlər
-

Sual: Aşağıdakılardan hansı xarici kapitalın ölkəyə daxil olmasının tənzimlənməsi məqsədi ilə dövlət tərəfindən həyata keçirilən məhdudlaşdırıcı tədbirlərə aid deyil? (Çəki: 1)

- ☐ malların idxalının əvəz olunması tələbləri
 - ☐ birgə müəssisələrin yaradılmasına məhdudiyyətlər
 - ☒ xarici şirkətlərin gəlir səviyyəsinə qoyulan məhdudiyyətlər
 - ☐ xarici kapitalın daxil ola biləcəyi fəaliyyət sahələrinin müəyyən edilməsi
 - ☐ gəlir və kapitalın ölkədən çıxarılmasına müxtəlif məhdudiyyətlərin tətbiqi
-

Sual: Aşağıdakılardan hansı xarici kapitalın ölkəyə daxil olmasının tənzimlənməsi məqsədi ilə dövlət tərəfindən həyata keçirilən məhdudlaşdırıcı tədbirlərə aiddir? (Çəki: 1)

- ☒ Yerli təbii sərvətlərin işlənməsinə xarici kapitalın buraxılmasına dövlət nəzarətinin tətbiqi
- ☐ TMK-ların yerləşdiyi ölkə ərazisinə xarici filiallardan ixracın məhdudlaşdırılması üzrə tədbirlər

- ☐ BXİ-dan gəlirlərin və mənfəətin baza ölkəsinə köçürülməsinə qoyulan məhdudiyyətlər
 - ☐ İEO və keçid iqtisadiyyatlı ölkələrin iqtisadiyyatına investisiya qoyan kiçik və orta şirkətlərin kreditləşdirilməsinə məhdudiyyətlər
 - ☐ xarici kapitalın ölkənin strateji əhəmiyyətli sektorlarına daxxil olmasının qarşısının alınması
-

Sual: Xarici kapitalın qəbul edən ölkənin iqtisadiyyatı üçün yarada biləcəyi təhdidlərə aid deyil: (Çəki: 1)

- ☐ milli kapitalın fəaliyyətini məhdudlaşdırma
 - ☐ strateji mühüm obyektlərin xarici kapitalın nəzarəti altına keçməsi
 - ☐ ölkə üçün həyati əhəmiyyətli sahələrin xarici sahibkarların nəzarəti altına keçməsi
 - ☒ xarici sahibkarların ölkənin təbii sərvətlərindən öz mənfəətləri üçün istifadə etməsi
 - ☐ gəlirlərin ölkədən kütləvi çıxarılması
-

Sual: Məhdudlaşdırıcı işgüzar fəaliyyət həyata keçirən şirkətlər barəsində həyata keçirilən tənzimləyici tədbirlərə aid deyil: (Çəki: 1)

- ☐ bazarın bölünməsi üzrə tədbirlər
 - ☐ tenderlərin təşkili üzrə tədbirlər
 - ☒ fəaliyyətin məhdudlaşdırılması üzrə tədbirlər
 - ☐ "əlaqəli ticarət" tədbirləri
 - ☐ pərakəndə satış qiymətlərinin saxlanılması üzrə tədbirlər
-

Sual: Aşağıdakılardan hansı məhdudlaşdırıcı işgüzar fəaliyyət həyata keçirən şirkətlər barəsində həyata keçirilən tənzimləyici tədbirlərə aid deyil: (Çəki: 1)

- ☒ qiymətlərin məhdudlaşdırılması üzrə tədbirlər
 - ☐ müstəsna diler əlaqələrindən imtina üzrə tədbirlər
 - ☐ transfert qiymətlərinin tətbiqi ilə əlaqədar tədbirlər
 - ☐ qiymətlərin differensasiyası üzrə tədbirlər
 - ☐ qiymətlərin fikse olunması üzrə tədbirlər
-

Sual: Keçən əsrin 80-ci illərində investisiya rejimlərinin liberallaşması səbəblərinə aid deyil: (Çəki: 1)

- ☐ 80- ci illərdə bir sıra İEO ölkələrin xarici borc böhranı keçirməsi və maliyyə resurslarının məhdudluğu
 - ☒ Keçmiş sosialist ölkələrində iqtisadi inkişaf templərinin zəifləməsi
 - ☐ Ölkələr arasında BXİ-in cəlb olunması uğrunda rəqabətin güclənməsi
 - ☐ 80-illərin əvvəllərində dünyada baş verən iqtisadi tənəzzül
 - ☐ Ölkələrin, xüsusilə də yeni sənaye ölkələrinin milli TMK-ların inkişafı və onlara dəstək siyasətini həyata keçirməsi
-

Sual: Aşağıdakılardan hansı investisiya iqliminin təriflərindən deyil? (Çəki: 1)

- ☒ İnvestisiya iqlimi – investisiyalara potensial ödəniş qabiliyyətli tələbi şərtləndirən müxtəlif obyektiv əlamət, xassə və vasitələrin məcmusudur

- ☐ İnvestisiya iqlimi –ölkədə müvəqqəti sərbəst pul vəsaitlərinin gəlir götürmək məqsədi ilə qoyulması üçün formalaşmış siyasi və iqtisadi amillər məcmusudur
 - ☐ İnvestisiya iqlimi – ölkə üçün xarakterik olan və subyektlərin investisiya qoyma imkanlarını və stimullarını müəyyən edən amillər kompleksidir
 - ☐ İnvestisiya iqlimi – ölkədə kapital qoyuluşunun cəlbəciliyini müəyyən edən iqtisadi, siyasi və digər amillərin məcmusudur
 - ☐ İnvestisiya iqlimi- investoru ölkəyə investisiya qoymağa və ya investisiya qoymaqdan imtina etməyə sövq edən siyasi, sosial – iqtisadi və hüquqi amillərin məcmusu ilə xarakterizə olunan mövcud şəraitdir
-

Sual: Aşağıdakılardan hansı investisiya potensialının elementlərinə aid deyil? (Çəki: 1)

- ☐ istehsal potensialı
 - ☐ infrastruktur potensialı
 - ☒ intellektual potensial
 - ☐ istehlak potensialı
 - ☐ institusional potensial
-

Sual: İnvestisiya risklərini qiymətləndirmək üçün təhlil olunması zəruri olan amillərə aid deyil: (Çəki: 1)

- ☐ siyasi sabillik – siyasi çevrilişlər və onların işgüzar fəallığa təsiri
 - ☐ xarici investisiyalar və gəlirlərə münasibət – sosial ehtiyaclara xərclərin miqdarı
 - ☒ milli valyutanın məzənnəsi
 - ☐ milliləşdirmə - mülkiyyətin ekspropriasiyası (zorla əldən alınması)
 - ☐ devalvasiya ehtimalı - valyuta tənzimləməsi metodlarının təsiri və effektivliyi
-

Sual: Aşağıdakılardan hansı investisiya risklərini qiymətləndirmək üçün təhlil olunması zəruri olan amillərə aid deyil? (Çəki: 1)

- ☐ müqavilənin reallaşdırılması imkanı- müqavilə öhdəliklərinə əməl olunması
 - ☐ qısa və uzun müddətli kreditlər – kredit verilməsinin şərtləri
 - ☐ kriminogen durum – mütəşəkkil cinayətkarlıq və bunun işgüzar fəallığa təsiri
 - ☒ ölkənin daxili bazarında rəqabətin səviyyəsi
 - ☐ korrupsiyanın mövcudluğu – korrupsiyanın səviyyəsi və işgüzar fəallığa təsiri
-

Sual: İnvestisiya cəlbəciliyinin reytinglərinin hesablanması üçün istifadə olunan göstəricilərə aid deyil: (Çəki: 1)

- ☐ iqtisadiyyatın effektivliyi
 - ☐ siyasi risklərin səviyyəsi
 - ☐ uzunmüddətli borc kapitalının əlçatanlığı
 - ☐ forsmajor halların yaranma ehtimalı
 - ☒ kadrların ixtisas səviyyəsi
-

Sual: Aşağıdakılardan hansı investisiya cəlbəciliyinin reytinglərinin hesablanması üçün istifadə olunan göstəricilərə aid deyil? (Çəki: 1)

- ☐ dövlət tənzimləməsinin vəziyyəti
- ☐ xarici borcların vəziyyəti

- ☐ borclara xidmət edilməsi qabiliyyəti
 - ☒ xaricə verilən kreditlərin miqdarı
 - ☐ bank kreditlərinin əlçatanlığı
-

Sual: Beynəlxalq təcrübədə əlverişli investisiya iqliminin yaradılması üçün tədbirlərin həyata keçirilməsi istiqamətlərinə aid deyil: (Çəki: 1)

- ☐ investisiyalar üçün əlverişli inzibati mühitin yaradılması
 - ☒ İqtisadiyyatda rəqabətin stimullaşdırılması
 - ☐ investisiya fəaliyyəti üçün yüksək səviyyəli infrastrukturun yaradılması
 - ☐ xarici investisiyalı istehsalın təchizatçılarla təmin edilməsi
 - ☐ investisiya proseslərinin kadr təminatı
-

Sual: Aşağıdakılardan hansı beynəlxalq təcrübədə əlverişli investisiya iqliminin yaradılması üçün tədbirlərin həyata keçirilməsi istiqamətlərinə aid deyil? (Çəki: 1)

- ☐ investisiyaların cəlb edilməsi və dəstəklənməsinin maliyyə mexanizmlərinin yaradılması
 - ☒ investisiyalar əsasında istehsal olunmuş məhsulların istehlakının stimullaşdırılması
 - ☐ investisiyaların vergi stimullaşdırılması sisteminin yaradılması
 - ☐ investisiyalar üçün cəlbədicə tarif şərtlərinin yaradılması
 - ☐ investisiyalar əsasında istehsal olunmuş məhsula tələbin stimullaşdırılması
-

Sual: İnvestisiyalar üçün əlverişli inzibati mühitin yaradılması üzrə tədbirlərə aid deyil: (Çəki: 1)

- ☐ investisiya iqliminin yaxşılaşdırılması üzrə daimi fəaliyyət göstərən şura yaradılması
 - ☐ xarici investisiyalı müəssisələrin qeydiyyatı və fəaliyyəti qaydalarının sadələşdirilməsi
 - ☐ inhisarçılığın qarşısının alınması və rəqabətin stimullaşdırılması üçün müvafiq qanunvericilik aktlarının qəbul edilməsi
 - ☐ ölkənin investisiya iqlimi haqda illik hesabatların hazırlanıb dərc edilməsi
 - ☒ investorlar üçün cəlbədicə, əlverişli infrastruktur şəraitinə malik xüsusi iqtisadi zonaların, sənaye və texnoloji parkların yaradılması
-

Sual: Aşağıdakılardan hansı İnvestisiyalar üçün əlverişli inzibati mühitin yaradılması üzrə tədbirlərə aid deyil? (Çəki: 1)

- ☒ subsidiyaların, zəmanətli ixrac kreditlərinin verilməsi, bəzi risklərin dövlət tərəfindən sığortalanması
 - ☐ investorlarla inzibati rəhbərlik arasında operativ və effektiv qarşılıqlı əlaqənin təmin edilməsi
 - ☐ investisiyaların cəlb edilməsi və investorlarla iş üzrə agentliyin yaradılması
 - ☐ dövlət hakimiyyət orqanlarının inzibati prosedurlarının sayının azaldılması və sadələşdirilməsi məqsədi ilə onların auditinin həyata keçirilməsi
 - ☐ inhisarçılığın qarşısının alınması və rəqabətin stimullaşdırılması üçün müvafiq qanunvericilik aktlarının qəbul edilməsi
-

Sual: Aşağıdakılardan hansı investisiyalar üçün əlverişli inzibati mühitin yaradılması üzrə tədbirlərə aiddir? (Çəki: 1)

- ☐ subsidiyaların, zəmanətli ixrac kreditlərinin verilməsi, bəzi risklərin dövlət tərəfindən sığortalanması
 - ☐ investorlar üçün cəlbedici, əlverişli infrastruktur şəraitinə malik xüsusi iqtisadi zonaların, sənaye və texnoloji parkların yaradılması
 - ☒ inhisarçılığın qarşısının alınması və rəqabətin stimullaşdırılması üçün müvafiq qanunvericilik aktlarının qəbul edilməsi
 - ☐ xarici investorların cəlb edilməsi üçün vergi stimulları kompleksinin işlənməsi
 - ☐ resursla təchiz edən təşkilatların şəbəkələrinə qoşulma prosedurlarının sadələşdirilməsi
-

Sual: İnvestisiya fəaliyyəti üçün yüksək səviyyəli infrastrukturun yaradılması üzrə tədbirlərə aid deyil: (Çəki: 1)

- ☒ subsidiyaların, zəmanətli ixrac kreditlərinin verilməsi, bəzi risklərin dövlət tərəfindən sığortalanması
 - ☐ sənaye meydançaları”nın taradılması üçün müvafiq təşkilati tədbirlərin həyata keçirilməsi
 - ☐ investorlar üçün cəlbedici, əlverişli infrastruktur şəraitinə malik xüsusi iqtisadi zonaların, sənaye və texnoloji parkların yaradılması
 - ☐ qrantlar təqdim etməklə sənaye – texnoloji parkların infrastrukturunun maliyyələşdirilməsi mexanizmlərinin işlənməsi
 - ☐ investisiya fəaliyyəti üçün ofis, nəqliyyat, sosial- rekreasion infrastrukturun yaradılması
-

Sual: Aşağıdakılardan hansı investisiya fəaliyyəti üçün yüksək səviyyəli infrastrukturun yaradılması üzrə tədbirlərə aiddir? (Çəki: 1)

- ☐ inhisarçılığın qarşısının alınması və rəqabətin stimullaşdırılması üçün müvafiq qanunvericilik aktlarının qəbul edilməsi
 - ☒ “sənaye meydançaları”nın taradılması üçün müvafiq təşkilati tədbirlərin həyata keçirilməsi
 - ☐ vergi güzəştlərinin tətbiqinin ölkə iqtisadiyyatına inteqral effektinin qiymətləndirilməsi
 - ☐ məqsədli istehsal klasterlərinin yaradılması və inkişafının dəstəklənməsi
 - ☐ investorlarla inzibati rəhbərlik arasında operativ və effektiv qarşılıqlı əlaqənin təmin edilməsi
-

Sual: İnvestisiyaların cəlb edilməsi və dəstəklənməsinin maliyyə mexanizmlərinin yaradılması tədbirlərinə aid deyil: (Çəki: 1)

- ☐ investisiyalara qrantların verilməsi qaydalarının işlənməsi
 - ☐ investisiyaların dəstəklənməsi üçün investisiya və vençur fondları, banklar, xarici dövlət investisiya agentlikləri, ixtisaslaşmış maliyyə müəssisələri ilə əlaqələrin yaradılması
 - ☒ şirkətlərə vergilərdən azad fondlar yaratmağa icazə verilməsi
 - ☐ subsidiyaların, zəmanətli ixrac kreditlərinin verilməsi, bəzi riskləri dövlət tərəfindən sığortalanması
-

Sual: Aşağıdakılardan hansı investisiyaların cəlb edilməsi və dəstəklənməsinin maliyyə mexanizmlərinin yaradılması tədbirlərinə aiddir? (Çəki: 1)

- ☐ əvvəllər ödənilmiş rüsumların qaytarılması formasında vergi güzəştləri
 - ☐ şirkətlərə vergilərdən azad fondlar yaratmağa icazə verilməsi
 - ☒ subsidiyaların, zəmanətli ixrac kreditlərinin verilməsi, bəzi risklərin dövlət tərəfindən sığortalanması
 - ☐ vergi "tətiləri"- yəni vergi ödənilməsinə bir neçə il möhlət verilməsi
 - ☐ şərti rüsumsuz idxal sisteminin tətbiqi
-

Sual: Aşağıdakılardan hansı investisiyaların vergi stimullaşdırılması sisteminin yaradılması tədbirlərinə aiddir? (Çəki: 1)

- ☐ investisiyalara qrantların verilməsi qaydalarının işlənməsi
 - ☐ investisiyaların dəstəklənməsi üçün investisiya və vençur fondları, banklar, xarici dövlət investisiya agentlikləri, ixtisaslaşmış maliyyə müəssisələri ilə əlaqələrin yaradılması
 - ☐ subsidiyaların, zəmanətli ixrac kreditlərinin verilməsi, bəzi risklərin dövlət tərəfindən sığortalanması
 - ☒ amortizasiya ayırmalarının məbləğinin artırılması, sosial fondlara ödənişlərin azaldılması
-

Sual: İnvestisiyaların vergi stimullaşdırılması sisteminin yaradılması tədbirlərinə aid deyil: (Çəki: 1)

- ☐ gəlirdən vergi normalalarının aşağı salınması, vergi tətillərin verilməsi
 - ☐ amortizasiya ayırmalarının məbləğinin artırılması, sosial fondlara ödənişlərin azaldılması
 - ☐ xarici investorların cəlb edilməsi üçün vergi stimulları kompleksinin işlənməsi
 - ☐ vergi güzəştlərinin tətbiqinin ölkə iqtisadiyyatına inteqral effektinin qiymətləndirilməsi
 - ☒ şirkətlərə ixracı dəstəkləyən vergilərdən azad fondlar yaratmağa icazə verilməsi
-

Sual: İnvestisiyalar üçün cəlbədicə tarif şərtlərinin yaradılması üzrə tədbirlərə aid deyil: (Çəki: 1)

- ☒ xarici investorlar üçün gömrük tariflərinin səviyyələrinin aşağı salınması
 - ☐ təbii inhisarlar və mənzil –kommunal təsərrüfatı xidmətlərinin iqtisadi əsaslandırılmış tariflərinin məqsədli qiymətlərinin yaradılması üçün audit həyata keçirilməsi
 - ☐ resursla təchiz edən təşkilatların şəbəkələrinə qoşulma prosedurlarının sadələşdirilməsi
 - ☐ təbii inhisarların yerli təşkilatlarının cari xərclər və investisiyalarının ölçülərinin əsaslılığına nəzarət sisteminin yaradılması
-

Sual: Aşağıdakılardan hansı investisiyalar üçün cəlbədicə tarif şərtlərinin yaradılması üzrə tədbirlərə aiddir? (Çəki: 1)

- ☐ xarici investorlar üçün gömrük tariflərinin səviyyələrinin aşağı salınması
- ☒ resursla təchiz edən təşkilatların şəbəkələrinə qoşulma prosedurlarının sadələşdirilməsi
- ☐ tariflərin tətbiqi zamanı xüsusi güzəştlərin nəzərdə tutulması

☐ xarici investorlar üçün gömrük rüsumlarının ödənilməsinə uzun müddətli möhlət verilməsi

Sual: İnvestisiyalar əsasında istehsal olunmuş məhsula tələbin stimullaşdırılması tədbirlərinə aid deyil: (Çəki: 1)

- ☐ dövlət və bələdiyyə ehtiyacları üçün malların istehsalı, işlərin görülməsi və xidmətlərin göstərilməsi üçün sifarişlərin yerləşdirilməsinin uzunmüddətlə planlarının işlənməsi və qəbulu
 - ☐ investorlarla müvafiq dövlət strukturlarının fəaliyyətinin koordinasiyası
 - ☐ məqsədli istehsal klasterlərinin yaradılması və inkişafının dəstəklənməsi
 - ☒ əhalinin alıcılıq qabiliyyətini yüksəltmək üçün kreditlər verilməsinin təşkili
 - ☐ xarici investisiyalar əsasında istehsal olunan məhsulların sərgi və yarmarkalarının təşkili
-

Sual: Aşağıdakılardan hansı investisiyalar əsasında istehsal olunmuş məhsula tələbin stimullaşdırılması tədbirlərinə aiddir? (Çəki: 1)

- ☐ kiçik və orta biznes nümayəndələri də daxil olmaqla investorlar üçün yerli təchizatçıların tapılmasına yardım göstərilməsi
 - ☐ təchizatçıların investorun son məhsulun istehsalı texnologiyasına qoşulmasına yardım göstərilməsi
 - ☐ investorlarla inzibati rəhbərlik arasında operativ və effektiv qarşılıqlı əlaqənin təmin edilməsi
 - ☐ resursla təchiz edən təşkilatların şəbəkələrinə qoşulma prosedurlarının sadələşdirilməsi
 - ☒ məqsədli istehsal klasterlərinin yaradılması və inkişafının dəstəklənməsi
-

Sual: Xarici investisiyalı istehsalın təchizatçılarla təmin edilməsi üzrə tədbirlərə aid deyil: (Çəki: 1)

- ☐ təchizatçıların texnologiyası kompetensiyalarının formalaşdırılması və inkişafı mərkəzinin yaradılması
 - ☐ kiçik və orta biznes nümayəndələri də daxil olmaqla investorlar üçün yerli təchizatçıların tapılmasına yardım göstərilməsi
 - ☐ təchizatçıların investorun son məhsulun istehsalı texnologiyasına qoşulmasına yardım göstərilməsi
 - ☒ investorların lazımı xammal və materiallarla təchizatının dövlət tərəfindən həyata keçirilməsi
 - ☐ yerli təchizatçıların investorların meydana çıxan tələblərinə operativ adaptasiyasına yönəlmiş özünütənzimləyən təşkilatının yaradılması
-

Sual: Aşağıdakılardan hansı xarici investisiyalı istehsalın təchizatçılarla təmin edilməsi üzrə tədbirlərə aiddir? (Çəki: 1)

- ☐ investorların lazımı xammal və materiallarla təchizatının dövlət tərəfindən həyata keçirilməsi
- ☒ təchizatçıların investorun son məhsulun istehsalı texnologiyasına qoşulmasına yardım göstərilməsi
- ☐ xarici investor üçün material tədarük edən təchizatçılara vergi güzəştlərinin tətbiqi

- ☐ resursla təchiz edən təşkilatların şəbəkələrinə qoşulma prosedurlarının sadələşdirilməsi
 - ☐ investorlarla müvafiq dövlət strukturlarının fəaliyyətinin koordinasiyası
-

Sual: İnvestisiya proseslərinin kadr təminatı üzrə tədbirlərə aid deyil: (Çəki: 1)

- ☐ xarici investorlar və yüksək ixtisaslı kadrlar üçün viza və miqrasiya proseslərinin asanlaşdırılması
 - ☐ ölkənin təhsil sisteminin proqnozlaşdırılan investisiya layihələrinin tələblərinə uyğunlaşdırılması
 - ☐ investorların real tələblərinə istiqamətlənmiş ixtisaslar üzrə kadr hazırlığı mərkəzlərinin yaradılması
 - ☐ investisiya proseslərinin kadrlarla təminatı üzrə qabaqcıl təcrübənin öyrənilməsi
 - ☒ yüksək əmək haqqı ödəməklə ölkəyə xaricdən yüksək ixtisaslı kadrların cəlb olunması
-

Sual: Aşağıdakılardan hansı investisiya proseslərinin kadr təminatı üzrə tədbirlərə aiddir? (Çəki: 1)

- ☐ TQDK ilə xarici investorlar arasında əlaqənin təmin edilməsi
 - ☐ Dövlət hesabına xaricdə təhsil alan kadrların ölkəyə qayıdıb xarici investisiyalı müəssisələrdə işlə təmin olunmasına şərait yaradılması
 - ☐ Xarici investisiya layihələrin qiymətləndirilməsi üzrə yüksək ixtisaslı kadrların hazırlanması üçün ali məktəblərdə xüsusi ixtisas qruplarının yaradılması
 - ☒ Investorların real tələblərinə istiqamətlənmiş ixtisaslar üzrə kadr hazırlığı mərkəzlərinin yaradılması
 - ☐ Kadrların ölkədən axınının qarşısının alınması üçün zəruri stimulların yaradılması
-

Sual: Xarici investorların hüquq və maraqlarına dövlət zəmanətinin verilməsi üsullarına aid deyil: (Çəki: 1)

- ☐ konstitusiya və ya xüsusi qanunvericilik aktları əsasında
 - ☒ xarici investorla dövlət arasında imzalanmış müqavilə əsasında
 - ☐ xarici investisiyaların qarşılıqlı müdafiəsi və həvəsləndirilməsi haqda ikitərəfli və çoxtərəfli dövlətlərarası sazişlər çərçivəsində
 - ☐ investisiya mübahisələrinin tənzimlənməsi haqda konvensiyalarda iştirak etmək yolu ilə
-

Sual: Xarici investisiyalı müəssisələrinin təşkilati-hüquqi formasını seçərkən nəzərə alınmalı olan amillərə aid deyil: (Çəki: 1)

- ☐ xaricdə beynəlxalq biznesin özünə məxsus olan müasir infrastrukturunun yaradılması (anbar, bazalar, nəqliyyat müəssisəsi və s.)
 - ☐ xarici ölkəyə bəzi mal və xidmətlərin ixracının çətinliyi ilə əlaqədar həmin mal və xidmətlərin bilavasitə xarici ölkədə istehsalının təşkili
 - ☐ mal və xidmətlərin xaricdə istehsalının daha ucuz başa gəlməsi ilə əlaqədar olaraq istehsalın orada yaradılması
 - ☒ xarici ölkə rəsmiləri ilə yaxın münasibətlərin qurulması
 - ☐ bəzi, xüsusilə də texnoloji mürəkkəb məhsullara, istehsalçının bazarda daimi iştirakını tələb edən, satışdan sonra servis xidməti, məsləhət və digər xidmətlərin göstərilməsi tələb olunduğuna görə istehsalın xaricdə təşkili
-

Sual: Birgə müəssisələrin geniş yayılmasına səbəb olan üstünlüklərə aid deyil: (Çəki: 1)

- ☐ inzibati idarəetmə və satış xərclərinə qənaət olunması
 - ☒ yerli sahibkarın ölkə daxilindəki əlaqələrindən yararlanmaq imkanının mövcudluğu
 - ☐ çatışmayan istehsal güclərinin tərəf müqabilin müəssisəsi hesabına əldə olunması imkanı
 - ☐ tərəflərin birgə riski və birgə məsuliyyəti
 - ☐ tərəflərin təsərrüfat fəaliyyətinin bir və ya bir neçə sferada uzun müddətli əməkdaşlığa istiqamətlənməsi
-

Sual: Yaradılan birgə müəssisənin kapitalının mənsubiyyətinə görə təsnifata daxil deyil: (Çəki: 1)

- ☐ şəxsi kapital hesabına
 - ☒ bələdiyyə kapitalı – şəxsi kapital hesabına
 - ☐ şəxsi kapital – dövlət kapitalı hesabına
 - ☐ şəxsi kapital - beynəlxalq təşkilatların kapitalı hesabına
 - ☐ dövlət kapitalı – beynəlxalq təşkilatların kapitalı hesabına
-

Sual: Fəaliyyət sferasına görə birgə müəssisələrin təsnifatına daxil deyil: (Çəki: 1)

- ☐ elmi- tədqiqat xarakterli BM-lər
 - ☐ istehsal xarakterli BM-lər
 - ☒ istehlak xarakterli
 - ☐ tədarük xarakterli BM-lər
 - ☐ satış xarakterli BM-lər
-

Sual: Beynəlxalq təcrübədə konsessiya sazişlərinin rast gəlinən formalarına aid deyil: (Çəki: 1)

- ☐ BOT
 - ☐ BTO
 - ☐ BOOT
 - ☒ BOTO
 - ☐ BOO
-

Sual: İkitərəfli investisiya müqavilələri ilə tənzimlənən məsələlərə aid deyil: (Çəki: 1)

- ☐ “tərəflərin investisiyaları” və “tərəflərin investorları” kimi əsas anlayışların məzmunu açılır
 - ☒ investorun əmlakının ekspropriasiyasına imkan verən hallar müəyyən olunur
 - ☐ iştirakçı dövlətlərin qarşılıqlı olaraq investorlara və investisiyalara müvafiq investisiya rejimi tətbiq etmək barədə beynəlxalq hüquqi öhdəlikləri tətbiq olunur
 - ☐ ənənəvi zamanətlər sistemi nəzərdə tutulur
 - ☐ İİM-nin tətbiqi və təfsiri haqda tərəflər arasında yaranmış mübahisələrin, həmçinin investisiya mübahisələrinin həlli qaydaları müəyyən olunur
-

Sual: Xarici investisiya fəaliyyətinin beynəlxalq hüquqi tənzimlənməsinin mühüm mənbələrinə aid deyil: (Çəki: 1)

- ☒ YUNKTAD-ın xarici investisiya fəaliyyətinin qaydaları haqda Kodeksi (1982-ci il)
- ☐ "İƏİT-nın kapitalın hərəkətinin liberallaşdırılması Kodeksi", 1992-ci il)
- ☐ "İƏİT-nın cari görünməyən əməliyyatların liberallaşdırılması Kodeksi" (1992-ci il)
- ☐ BYİB-nın "Birbaşa xarici investisiyaların tənzimlənməsi üzrə Rəhbərlik"

Sual: İZÇM tərəfindən zəmanət verilən investisiya risklərinə aid deyil: (Çəki: 1)

- ☐ qəbul edən ölkə tərəfindən valyuta vəsaitlərinin mübadiləsinə və köçürülməsinə məhdudiyyətlər qoyulması
- ☐ ekspropriasiya və ya mülkiyyətin tam və ya qismən itirilməsinə səbəb olacaq digər anoloji hallar
- ☐ yerli tərəf müqabillər tərəfindən müqavilə şərtlərinə əməl olunmaması
- ☐ müharibə və ya vətəndaş iğtişəşləri
- ☒ təbii fəlakət və ya qarşısı alınmaz qüvvənin təsiri nəticəsində yaranan itkilər

BÖLMƏ: YENİ

Ad	yeni
Suallardan	50
Maksimal faiz	50
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	5 %

Sual: İnvestisiya portfelini formalaşdırarkən investor bunu etməli deyil: (Çəki: 1)

- ☒ emitenti nəzərə almadan qiymətli kağızları gəlir səviyyəsinə görə seçməlidir
- ☐ adekvat, yəni, minimal risk şəraitində maksimum gəlir gətirə bilən qiymətli kağızlar seçməlidir,
- ☐ hansı emitentlərin qiymətli kağızlarına investisiya qoymağın daha əlverişli olduğunu müəyyən etməlidir,
- ☐ investisiya portfelini şaxələndirməli, yəni, müxtəlif qiymətli kağızlara investisiya qoymalıdır. Bu risklərin səviyyəsini azaltmağa imkan verir.

Sual: İnvestisiya portfellerinin gəlir səviyyəsinə və risk dərəcəsinə görə növlərinə aid deyil: (Çəki: 1)

- ☐ artım portfeli
- ☐ yüksək gəlir portfeli
- ☒ aşağı risk portfeli
- ☐ daimi gəlir portfeli
- ☐ kombinə olunmuş portfel

Sual: İnvestorun qoyduğu 450000 man. portfel investisiyası 8 ayda 24000 man gəlir gətirib. İnvestisiyaların gəlirlilik dərəcəsi nə qədərdir? (Çəki: 1)

- ☐ 6 %,

- ☒ 8%,
 - ☐ 10%,
 - ☐ 12%,
 - ☐ 14%
-

Sual: İnvestisiya portfelinin 560000 man dəyəri 9 aydan sonra 630000 man olmuşdur. İnvestisiyaların gəlirlilik dərəcəsi nə qədərdir? (Çəki: 1)

- ☐ 12,3%,
 - ☐ 14,5%,
 - ☒ 16,7%,
 - ☐ 17,8%,
 - ☐ 19,2%
-

Sual: İnvestor 240000 man –a qaldırıcı kran alaraq ayda 1500 man –a icarəyə verib. İnvestisiyanın gəlirlilik dərəcəsi nə qədərdir? (Çəki: 1)

- ☐ 4,5%,
 - ☐ 5,5%,
 - ☐ 6,6%,
 - ☒ 7,5%,
 - ☐ 8,4%
-

Sual: İnvestor 1200000 man dəyərində səhm alıb. 7 aydan sonra səhmlərin dəyəri 1540000 man olub. İnvestisiyanın gəlirlilik dərəcəsi nə qədərdir? (Çəki: 1)

- ☐ 27,2%,
 - ☐ 32,4%,
 - ☐ 38,7%,
 - ☐ 43,5%,
 - ☒ 48,6%
-

Sual: Ənvər 160000 man.-a 4 otaqlı ev alıb və evi ayda 800 man.-a kirayə verir. Bu investisiyanın illik gəlirliliyi nə qədərdir? (Çəki: 1)

- ☐ 4%,
 - ☐ 5%,
 - ☒ 6%,
 - ☐ 7%,
 - ☐ 8%
-

Sual: Ülvi 2000 dollarla Foreksdə alış-verişə başladı və 8 aydan sonra bu məbləğ 3100 dollar oldu. Bu əməliyyatın gəlirliliyi nə qədərdir? (Çəki: 1)

- ☐ 67,6%,
 - ☐ 73,7%,
 - ☐ 78,4%,
 - ☒ 82,5%,
 - ☐ 88,4%
-

Sual: Portfel investisiyalarının sistematik risklərinə aid deyil: (Çəki: 1)

- ☐ qanunvericiliyin dəyişməsi riskləri,
 - ☐ inflyasiya riski
 - ☐ siyasi risk,
 - ☐ valyuta riski,
 - ☒ müflisləşmə riski
-

Sual: Aşağıdakılardan hansı portfel investisiyalarının sistematik risklərinə aiddir? (Çəki: 1)

- ☒ valyuta riski,
 - ☐ likvidlik riski,
 - ☐ kredit riski,
 - ☐ geri çağırılma riski,
 - ☐ əməliyyat riski
-

Sual: Portfel investisiyalarının qeyri- sistematik risklərinə aid deyil: (Çəki: 1)

- ☐ selektiv risk
 - ☐ kredit riski,
 - ☒ faiz riski
 - ☐ geri çağırılma riski,
 - ☐ əməliyyat riski
-

Sual: Aşağıdakılardan hansı portfel investisiyalarının qeyri sistematik risklərinə aiddir? (Çəki: 1)

- ☐ inflyasiya riski
 - ☒ selektiv risk
 - ☐ siyasi risk,
 - ☐ valyuta riski,
 - ☐ müflisləşmə riski
-

Sual: Valyuta tənzimləməsinin əsas məqsədlərinə aid deyil: (Çəki: 1)

- ☐ milli valyutanın əhəmiyyətinin artması ilə valyuta məzənnəsinin inflyasiya təzyiqinin azaldılması,
 - ☐ xarici valyutanın ölkəyə axınının stimullaşdırılması ,
 - ☐ ixracçıların valyuta gəlirlərinin ölkəyə qayıtmasına nəzarət,
 - ☐ sənaye məhsullarının ixracının həvəsləndirilməsi
 - ☒ milli valyutanın məzənnəsinin enməsinin qarşısının alınması
-

Sual: Valyuta tənzimləməsi və valyuta nəzarətinin əsas prinsiplərinə aid deyil: (Çəki: 1)

- ☒ Valyuta münasibətləri iştirakçıların hüquq, azadlıq və qanuni maraqlarının müdafiəsi hüququnun təmin edilməsi;
- ☐ valyuta tənzimləməsi sahəsində dövlət siyasətinin reallaşdırılmasında iqtisadi vasitələrin prioritetliyi,

- ☐ - dövlət və onun orqanlarının rezident və qeyri rezidentlərin valyuta əməliyyatlarına yersiz müdaxiləsinə yol verilməməsi,
 - ☐ - dövlətin daxili, xarici və valyuta siyasətinin vəhdəti,
 - ☐ - valyuta tənzimləməsi və valyuta nəzarəti sisteminin vahidliyi
-

Sual: Aşağıdakılardan hansı valyuta sərvətlərinə aid deyil? (Çəki: 1)

- ☐ Azərbaycan Respublikasının milli valyutası
 - ☐ xarici valyutada qiymətli kağızlar
 - ☐ qiymətli metallar
 - ☒ zərgərlik məmulatları
 - ☐ qiymətli daşlar
-

Sual: Beynəlxalq valyuta əməliyyatlarına aid deyil: (Çəki: 1)

- ☐ valyuta sərvətlərinə mülkiyyət hüququnun və digər hüquqların keçməsi ilə əlaqədar əməliyyatlar
 - ☐ valyuta sərvətlərinin Azərbaycan Respublikasına gətirilməsi və göndərilməsi,
 - ☒ valyuta sərvətlərinin xarici banklarda depozitdə saxlanması,
 - ☐ beynəlxalq pul köçürmələrinin həyata keçirilməsi
-

Sual: Cari valyuta əməliyyatlarına aid deyil: (Çəki: 1)

- ☐ malların, işlərin və xidmətlərin ixracı və idxalı üzrə hesablaşmaların həyata keçirilməsi üçün xarici valyutanın ölkəyə və ölkədən köçürülməsi;
 - ☐ 180 gündən artıq olmayan müddətə maliyyə kreditlərinin alınması və verilməsi;
 - ☒ 180 gündən artıq olmayan müddətə xarici banka depozit qoyulması,
 - ☐ əmanətlər, investisiyalar, kreditlər və kapitalın hərəkəti ilə bağlı başqa əməliyyatlar üzrə faizlərin, dividendlərin və digər gəlirlərin ölkəyə və ölkədən köçürülməsi
-

Sual: Kapitalın hərəkəti ilə bağlı valyuta əməliyyatlarına aid deyil: (Çəki: 1)

- ☐ birbaşa investisiyalar,
 - ☐ qiymətli kağızların əldə edilməsi;
 - ☒ 180 gündən artıq olmayan müddətə maliyyə kreditlərinin alınması və verilməsi;
 - ☐ malların, işlərin və xidmətlərin ixracı və idxalı üzrə 180 gündən artıq müddətə ödəniş möhlətinin verilməsi və alınması;
 - ☐ müvəkkil banklar tərəfindən valyuta vəsaitlərinin 180 gündən artıq müddətə depozitə cəlb edilməsi
-

Sual: Aşağıdakılardan hansı valyuta məzənnəsinə təsir edən amillərə aid deyil? (Çəki: 1)

- ☐ inflyasiyanın tempi,
 - ☒ müxtəlif ölkələrdə adambaşına düşən ÜDM-in səviyyəsi
 - ☐ müxtəlif ölkələrdə faiz dərəcələrindəki fərq,
 - ☐ Tədiyyə balansının vəziyyəti
 - ☐ Milli və beynəlxalq bazarlarda valyutaya inam dərəcəsi
-

Sual: Valyuta siyasətinin məqsədlərinə aid deyil: (Çəki: 1)

- ☒ valyuta ehtiyatlarından səmərəli istifadənin təmin olunması
 - ☐ valyuta böhranının aradan qaldırılması,
 - ☐ valyuta sabilliyinin təmin olunması,
 - ☐ valyutanın dövrəliyinə keçidin təmin olunması,
 - ☐ valyuta əməliyyatlarının liberallaşdırılması
-

Sual: Diskont siyasəti nədir ? (Çəki: 1)

- ☐ valyuta ehtiyatlarının etibarlı banklarda saxlanması,
 - ☒ mərkəzi bank tərəfindən uçot dərəcələrinin dəyişdirilməsi,
 - ☐ mərkəzi bank tərəfindən ixracçıların valyuta gəlirlərinin yüksək məzənnə ilə alınması,
 - ☐ mərkəzi bank tərəfindən dövriyyədə milli valyutanın miqdarının artırılması,
 - ☐ valyuta ehtiyatlarından gəlir götürmək məqsədi ilə yüksək faizlə kreditlər verilməsi,
-

Sual: Deviz siyasəti nədir? (Çəki: 1)

- ☐ mərkəzi bank tərəfindən uçot dərəcələrinin dəyişdirilməsi,
 - ☐ mərkəzi bank tərəfindən ixracçıların valyuta gəlirlərinin yüksək məzənnə ilə alınması,
 - ☒ milli bank tərəfindən xarici valyutanın alınıb – satılması yolu ilə milli valyutanın məzənnəsinin tənzimlənməsi,
 - ☐ mərkəzi bank tərəfindən dövriyyədə milli valyutanın miqdarının artırılması,
 - ☐ valyuta ehtiyatlarından gəlir götürmək məqsədi ilə yüksək faizlə kreditlər verilməsi
-

Sual: Valyuta ehtiyatlarının diversifikasiyası nədir? (Çəki: 1)

- ☐ mərkəzi bank tərəfindən uçot dərəcələrinin dəyişdirilməsi,
 - ☐ mərkəzi bank tərəfindən ixracçıların valyuta gəlirlərinin yüksək məzənnə ilə alınması,
 - ☐ mərkəzi bank tərəfindən dövriyyədə milli valyutanın miqdarının artırılması,
 - ☒ valyuta ehtiyatlarının strukturuna müxtəlif valyutaların daxil edilməsi,
 - ☐ valyuta ehtiyatlarından gəlir götürmək məqsədi ilə yüksək faizlə kreditlər verilməsi,
-

Sual: Valyuta məhdudiyyətlərinin məqsədlərinə aid deyil: (Çəki: 1)

- ☐ tədiyyə balansının tarazlaşdırılması,
 - ☐ valyuta məzənnəsinin sabit saxlanması,
 - ☒ fiziki şəxslərin əlində çoxlu miqdarda valyuta toplanmasının qarşısının alınması,
 - ☐ cari və strateji məsələlərin həlli üçün valyuta sərvətlərinin dövlətin əlində cəmləşməsi.
-

Sual: Valyuta məhdudiyyətlərinin formalarına aid deyil (Çəki: 1)

- ☒ -fiziki şəxslərin nəqd şəkildə saxlaya biləcəkləri xarici valyutanın miqdarının məhdudlaşdırılması,
- ☐ - valyuta əməliyyatlarının lisenziyalaşdırılması

- ☐ - xarici ixracçılara ölkədə malların satışından əldə etdikləri vəsaitlər üzərində sərəncam vermə hüquqlarının məhdudlaşdırılması,
 - ☐ - ixracçıların valyuta gəlirlərinin tam və ya qismən mərkəzi banka və ya mərkəzi bankdan valyuta lisenziyası almış müvəkkil banklara satması tələbi,
 - ☐ - idxalçılar tərəfindən qabaqcadan xarici valyuta almasının məhdudlaşdırılması
-

Sual: Aşağıdakılardan hansı valyuta məhdudiyyətlərinin formalarına aid deyil: (Çəki: 1)

- ☐ malların xaricə milli valyutaya satılmasının qadağan olunması,
 - ☐ bəzi malların idxalının xarici valyuta ilə ödənişinin qadağan olunması,
 - ☒ valyuta məzənnəsinin dəyişdirilməsinin qadağan olunması,
 - ☐ valyuta hesablarının tam və ya qismən dondurulması,
 - ☐ valyutanın dönerliyinin məhdudlaşdırılması
-

Sual: Valyuta nəzarəti orqanlarının funksiyalarına aid deyil: (Çəki: 1)

- ☐ bütün rezident və qeyri-rezidentlər tərəfindən Azərbaycan Respublikasında icrası məcburi hesab edilən normativ aktlar qəbul etmək,
 - ☐ Azərbaycan Respublikasında rezident və qeyri-rezidentlər tərəfindən həyata keçirilən valyuta əməliyyatlarının mövcud qanunvericiliyə, lisenziya və icazələrin şərtlərinə nə dərəcədə uyğun gəlməsinə, həmçinin valyuta nəzarəti orqanlarının aktlarının yerinə yetirilməsinə nəzarət etmək,
 - ☐ rezidentlərin və qeyri-rezidentlərin valyuta əməliyyatlarını yoxlamaq,
 - ☒ rezident və qeyri rezidentlərin valyuta gəlirlərindən vergi ödəmələrinə nəzarət etmək,
 - ☐ rezidentlərin və qeyri-rezidentlərin valyuta əməliyyatları üzrə uçotun, hesabatın və sənədləşmələrin forması və qaydalarını müəyyən etmək
-

Sual: Beynəlxalq hesablaşmaların xarakterik xüsusiyyətlərinə aid deyil: (Çəki: 1)

- ☐ beynəlxalq hesablaşmalar zamanı bir neçə valyutadan istifadə olunur;
 - ☐ beynəlxalq hesablaşmalar milli qanunvericilik aktları və eləcə də beynəlxalq
 - ☐ bank qaydaları və adətləri ilə tənzimlənir;
 - ☐ beynəlxalq hesablaşmalar unifikasiya obyektidir;
 - ☒ beynəlxalq hesablaşmalar beynəlxalq banklar tərəfindən həyata keçirilir
-

Sual: Aşağıdakılardan hansı beynəlxalq hesablaşmaların xarakterik xüsusiyyətlərinə aid deyil? (Çəki: 1)

- ☐ Beynəlxalq hesablaşmalar bir qayda olaraq sənədli xarakter daşıyır, yəni maliyyə və kommersiya sənədləri qarşılığında həyata keçirilir;
 - ☒ Beynəlxalq hesablaşmalar dövlət tərəfindən sığortalanır;
 - ☐ Beynəlxalq hesablaşmalar üçün yüksək risk xarakterikdir;
 - ☐ Beynəlxalq hesablaşmaların həyata keçirilməsi malların göndərilməsi vaxtı ilə üst-üstə düşmür
-

Sual: Bank köçürməsi əməliyyatlarında bu subyekt iştirak etmir: (Çəki: 1)

- ☐ Pul köçürən – borclu
- ☐ Pul köçürənin tapşırığı alan bankı,

- ☒ pul köçürənin ölkəsinin beynəlxalq bankı,
 - ☐ Məbləği köçürməni alan şəxsin hesabına qəbul edən bank,
 - ☐ Köçürməni alan şəxs
-

Sual: Ödəniş tapşırığında əks olunan məlumatlara aid deyil: (Çəki: 1)

- ☐ ödəyənin tam adı,
 - ☐ ödəyənin bankının adı,
 - ☒ ödəyən ölkənin maliyyə qurumunun adı,
 - ☐ debet olunan bank hesabının nömrəsi,
 - ☐ köçürmənin məqsədi və təyinatı (əmtəə və yaxidmətin adı).
-

Sual: Aşağıdakı məlumatlardan hansı ödəniş tapşırığında əks olunan məlumatlara aid deyil? (Çəki: 1)

- ☐ valyutanın kodu və ödənişin məbləği,
 - ☐ benefisiarın tam adı , hesab nömrəsi,
 - ☐ ödənişin əsasında həyata keçirildiyi sənədin (kontrakt) adı, nömrəsi və tarixi,
 - ☐ köçürməyə görə xərcləri çəkən şəxs,
 - ☒ ödəyənin nümayəndəsinin adı və ünvanı
-

Sual: Beynəlxalq ödənişlərin formalarına aid deyil: (Çəki: 1)

- ☐ akkreditiv,
 - ☐ inkasso,
 - ☒ poçt göndərişi,
 - ☐ veksellə
 - ☐ bank köçürməsi,
-

Sual: Aşağıdakılardan hansı akkreditivlə hesablaşmaların iştirakçıları arasında yoxdur? (Çəki: 1)

- ☐ akkreditivə əmr verən – banka akkreditiv buraxılması üçün göstəriş verən şəxs,
 - ☐ emitent bank – öz adından və ya akkreditivə əmr verənin xahişi ilə akkreditiv buraxan bank,
 - ☒ emitent bankın alıcının ölkəsindəki nümayəndəsi,
 - ☐ Benefisiar – xeyrinə akkreditiv açılan və emitent banka akkreditivdə nəzərdə tutulmuş şərtlərin yerinə yetirilməsini təsdiq edən sənədləri təqdim etməli olan şəxs,
-

Sual: Aşağıdakılardan hansı akkreditivlə hesablaşmalarda iştirak etmir? (Çəki: 1)

- ☐ aviza edən bank – emitent bankın tapşırığı ilə benefisiara onun xeyrinə akkreditiv açılması haqda məlumat verən və akkreditivi icra edən bank,
 - ☐ təsdiq edən bank – bank emitentin öz səlahiyyətlərini həvalə etdiyi və ya onun xahişi ilə geri çağırılmayan akkreditiv təsdiq edən və bununla da emitent bankla birlikdə akkreditivə görə öhdəlik daşıyan bank.
 - ☒ Müvəkkil bank – satıcının hüquqlarını qorumaq üçün pulun köçürülməsinə nəzarət edən bank,
 - ☐ emitent bank – öz adından və ya akkreditivə əmr verənin xahişi ilə akkreditiv buraxan bank
-

Sual: Şərtlərinə görə akkreditivin bu forması yoxdur: (Çəki: 1)

- ☐ geri çağırılan və geri çağırılmayan;
 - ☒ qaytarılan və qaytarılmayan;
 - ☐ təsdiq olunan və təsdiq olunmayan,
 - ☐ ötürülən (transferabel),
-

Sual: Aşağıdakılardan hansı akkreditivin növlərinə aid deyil? (Çəki: 1)

- ☐ revolver (bərpa olunan),
 - ☐ örtülən və örtülməyən,
 - ☒ açılan və açılmayan,
 - ☐ bölünən və bölünməyən
-

Sual: İnkasso əməliyyatlarının iştirakçıları arasında bu subyekt yoxdur: (Çəki: 1)

- ☐ remitent bank – müvəkkilin inkasso əməliyyatını etibar etdiyi bank,
 - ☒ aviza edən bank – emitent bankın tapşırığı ilə benefisiara onun xeyrinə inkasso açılması haqda məlumat verən və inkassonu icra edən bank,
 - ☐ inkasso edən bank – inkasso tapşırığının yerinə yetirilməsində iştirak edən, remitent bankdan başqa istənilən bank,
 - ☐ təmsilçi bank – ödəniş və ya aksepti bilavasitə alan , sənədləri ödəyiciyə təqdim edən bank,
 - ☐ ödəyici – inkasso tapşırığına uyğun olaraq sənədlərin təqdim olunmalı olduğu şəxs
-

Sual: üzərində əks olunması zəruri olan məlumatlara aid deyil: (Çəki: 1)

- ☐ verilmə yeri və vaxtı,
 - ☒ çekdəki məbləği ödəməli olan bankın adı və ünvanı,
 - ☐ ödəyicinin adı,
 - ☐ çek verənin imzası,
 - ☐ əgər çek hüquqi şəxsə məxsusdursa möhür
-

Sual: Bu məlumat çekin üzərində əks olunmur: (Çəki: 1)

- ☐ ödənişin hansı hesabdən həyata keçirilməli olması,
 - ☐ heç bir qeyd olmadan müəyyən məbləğin ödənilməsi təklifi,
 - ☐ sənədin adı – çek, çekin doldurulduğu dildə yazılır,
 - ☒ ödənişin tarixi,
 - ☐ ödənişin valyutası
-

Sual: Çeklərin yazılış formalarına aid deyil: Çeklər aşağıdakı formalarda yazıla bilər : (Çəki: 1)

- ☐ təqdim edənə,
 - ☐ order formasında,
 - ☒ akseptlənmiş çek,
 - ☐ krosslanmış çek,
 - ☐ təsdiq olunmuş çek
-

Sual: Vekselin zəruri rekvizitlərinə aid deyil: (Çəki: 1)

- ☐ vekselin tərtib olunduğu yer (əgər vekselin tərtib olunduğu yer göstərilməzsə hesab olunur ki, o vekselverənin adı göstərilən yerdə tərtib olunmuşdur),
 - ☐ vekselin tərtib olunduğu tarix,
 - ☐ ödəyicinin adı (ötürülən veksellər üçün),
 - ☒ ödəyicidən başqa ödənişin alınmalı olduğu şəxs-domisiliat,
 - ☐ veksəl işarəsi,
-

Sual: Aşağıdakılardan hansı vekselin zəruri rekvizitlərinə aid deyil? (Çəki: 1)

- ☐ ödəməyə qeyd şərtsiz göstəriş və ya öz adından ödəmə öhdəliyi,
 - ☐ məbləğ,
 - ☐ kimə və ya kimin əmrinə ödəmə həyata keçiriləcəyi,
 - ☒ aksept və ya ödənişdə vasitəçi,
 - ☐ ödənişin yeri
-

Sual: Vekselin əlavə rekvizitlərinə aid deyil: (Çəki: 1)

- ☐ ödəmənin müddəti
 - ☒ ödənişin yeri
 - ☐ qeyri-müəyyən ,müddətli veksellərdə ödənişə təqdim etmə müddətində məhdudiyyətlər,
 - ☐ trattanın müəyyən müddətdə aksept olunmaq üçün təqdim olunması haqda qeyd,
 - ☐ trattanın aksept olunmuş nüsxəsinin olduğu şəxs,
-

Sual: Aşağıdakılardan hansı vekselin əlavə rekvizitlərinə aid deyil? (Çəki: 1)

- ☐ effektiv ödəniş qeydi,
 - ☐ faiz qeydi,
 - ☒ veksəl işarəsi,
 - ☐ veksəl verənin “əmrə yox” qeydi,
 - ☐ protest verilməməsi haqda qeyd
-

Sual: Beynəlxalq Valyuta fondunun məqsədlərinə aid deyil: (Çəki: 1)

- ☐ beynəlxalq valyuta əməkdaşlığının dəstəklənməsi,
 - ☐ beynəlxalq ticarətin genişlənməsi və balanslaşdırılmış inkişaf üçün əlverişli şəraitin yaradılması,
 - ☐ valyuta məzənnələrinin sabilliyinin təmin olunması, valyuta münasibətlərinin dəstəklənməsi və valyutaların devalvasiyasına imkan verilməsi,
 - ☒ üzv dövlətlərin valyuta ehtiyatlarının saxlanmasına yardım göstərilməsi.
 - ☐ üzv dövlətlərin ödəniş balanslarındakı kəsirin aradan qaldırılmasına yardım göstərilməsi
-

Sual: Beynəlxalq Hesablaşmalar Bankının məqsədlərinə aid deyil: (Çəki: 1)

- ☐ mərkəzi banklar arasında əməkdaşlığın inkişafına yardım göstərilməsi,
- ☒ üzv dövlətlərin iqtisadiyyatının inkişafına yardım göstərilməsi üçün müvəqqəti maliyyə vəsaitinin ayrılması,

- ☐ beynəlxalq maliyyə əməliyyatları üçün yeni imkanlar yaradılması,
 - ☐ beynəlxalq maliyyə əməliyyatlarının həyata keçirilməsi zamanı üzlərlə arasındakı müqavilə əsasında agent və ya müvəkkil şəxs qismində çıxış etmək.
-

Sual: Aşağıdakılardan hansı gömrük ekspertizasının məqsədlərinə aid deyil? (Çəki: 1)

- ☐ malların tərkibinin və texniki göstəricilərinin müəyyən edilməsi;
 - ☒ malların ölkəyə gətirilmə məqsədlərinin müəyyən edilməsi;
 - ☐ malların kimyəvi və mineraloji tərkibinin müəyyən edilməsi;
 - ☐ radiasiya təhlükəsi olan malların müəyyən edilməsi;
 - ☐ malların gömrük dəyərinin təyin olunması;
-

Sual: Gömrük ekspertizasının obyektlərinə aid deyil: (Çəki: 1)

- ☐ qaçaqmalçılıq və gömrük qaydalarının pozulması obyektləri
 - ☐ malları müşayiət edən sənədlər
 - ☒ gömrük sərhəddindən keçirilən mallar və nəqliyyat vasitələrinin ola biləcəyi yerlər
 - ☐ gömrük sərhəddindən keçirilən mallar və predmetlər
 - ☐ gömrük sərhəddindən keçirilən mallardan götürülmüş nümunələr
-

Sual: Aşağıdakılardan hansı gömrük ekspertizasının predmetinə aid deyil? (Çəki: 1)

- ☐ malların gömrük dəyərinin və bazar qiymətinin müəyyən olunması
 - ☐ malın xarakterinin – lisenziyalaşdırılan, aksiz vergisinə cəlb olunan və ya ikili təyinatlı mal olub – olmamasının müəyyənləşdirilməsi
 - ☐ malın mənzə ölkəsinin müəyyən olunması
 - ☐ məhsulun çıxım normasının təyin edilməsi və malda xammalın eyniləşdirilməsi
 - ☒ malın miqdarının müəyyən olunması
-

